


Yunus Oğuz

QƏDİM ANADOLU  
və AZƏRBAYCAN  
TÜRKLƏRİ

#2742

“Azərbaycan Milli Ensiklopediyası”  
Nəşriyyat-Poliqrafiya Birliyi

B a k i - 2 0 0 2



(5) = 30 (0 = 1,00) + 62,8 ₦ / m<sup>2</sup>

**63.3(Az)**  
V 91

Redaktoru  
*Fatimə Abbasquliyeva*

V 91 **Yunus Oğuz (Əliyev Yunus İsaxan oğlu).**  
Qədim Anadolu və Azərbaycan türkləri, "Azərbaycan Milli Ensiklopediyası" Nöşriyyat-Poliqrafiya Birliyi, Bakı, 2002, 112 səh.

Kitab türk tarixinin dörin qatlarına nüfuz edir, tarixin müəyyən mərhələləri haqqında orijinal fikirler yürüdülür. Əsər oxucunu düşünməyə vadar edir, onu özünün doğma tarixini daha ətraflı öyrənmək üçün yeni-yeni mənbələr aramağa həvəsləndirir. Geniş türk dünyasını əhatə edən bu kitabda Yunus Oğuz türk milliyyətinin tarixino Türk Təfəkkürünün halları prizmasından baxır və Türk Təfəkkürüno qayıdışın əsası olduğunu sübut edir.

Kitabda xalqımızın milli azadlıq hərəkatının lideri Elçibəy fenomenini də nəzər salınır.

V 0501000000  
M 657 - 2002

ISBN 5 - 89600 - 359 - 5

© Yunus Oğuz, 2002

Çapa imzalantı 04.07.2002, Kağız formatı 60x84 1/16,  
Ofset kağızı №1. Şərtli çap vərəqi 6,5, Hesab naşr vərəqi 7,2, Titaj 500.

"Azərbaycan Milli Ensiklopediyası" NPB,  
Bakı - 370004, Böyük Qala küç., 41  
Lisenziya: Seriya AB 022031. A-031. 17.03.1999  
Əlaqə telefonları: 92-56-34, 93-59-46

Sevgili Türk gənci!

Yunus Oğuz bu kitabı sənin üçün yazıb. Bütün obalardan Uca, bütün Ellərdən Yüksək, bütün Yurdlardan Möhtəşəm Vətənimizin şərəfinə, onun bu gün dünyaya gələn cocuğundan tutmuş sabah dünyadan köçəcək ixtiyar qocasınadək hamiya - Ulu Türkümüzə ithaf edib.

Sevgilə yazılıb. Hər sətrində, hər sözündə Türk Dünyasına, Türk tarixinə... duyğulu bir məhəbbət var... Sən də sevgilə vərəqlə, sevə-sevə oxu və yadda saxla: Sənin Vətənin Böyükdür, Qərbdən Şərqə, Şimaldan Cənuba sığmazdır.

Bu kitabı oxu və qürur duy. Oxu və sev Türk dünyasını, Türk adını!



## OXUYACAQLARINIZ

Azərbaycan tarixinin gerçek üzü - <i>Firudin Ağasioglu</i> .....	5
Tarixi həqiqət - <i>Əliyar Səfərli</i> .....	7
Türkün özüne qayıdışı - <i>Füzuli Qurbanlı</i> .....	10
Qədim Anadolu və Azərbaycan türkləri .....	14
Türk tarixi fəlsəfəsində ümumtürk təfəkkürü .....	69
Elçibəy fenomeni .....	88
Milli təzadalar və Elçibəy .....	92
I Darannın "Bisütun yazıları" (kitaba əlavə) .....	95

## AZƏRBAYCAN TARİXİNİN GERÇƏK ÜZÜ

Azərbaycan tarixi üzərinə çəkilmiş qara pərdə çoxdan çürüsə də, onu bir-dəfəlik götürüb çöplüye ata bilən intellektual qüvvə, azıri türklərinin tarixi üzrə elmi səviyyəsi olub, təpərlər söz deməyə qadir olan gənc alimlərimiz təessüf ki, hələ yetişməyib. Akademiyanın naftalın qoxulu "görkəmlü tarixçiləri" bu çürümüş pərdəyə elə sarılıb oturublar ki, onları yerindən tərpətməyə qadir olan qeyrətli alimlərimizin əksəriyyəti artıq qocalıb əldən düşüb, çoxu da dünyasını dəyişib. Təkcə azıri türklərinin deyil, bütöv türk etnosunun tarixi, daha doğrusu, "yazılmış tarixi" bu durumdadır. Tarixi dövlətləri qurub yaşıdan, bütöv Avrasianın ayrı-ayrı bölgələrində tarix yaranan türklərin tarixini türklər yox, başqaları yazmış və bu yazınlarda bu tarixi qara pərdəyə bürümüşlər. Türk tarix yaradıb, bu tarixi türkün düşməni qələmə alıb. Min illər boyu davam edən bu durumun iç üzü indi-indi açılmaqdadır və bu yönələ yalnız son iyirmi ildə ciddi araşdırmaqlar aparılmaqdadır. Bu baxımdan, Yunus Oğuzun yazdığı əsər irəli atılan addımlardan biridir.

Anadolu və Azərbaycan türklərinin qədim tarixinə işq tutan bu tədqiqat işini oxuyanda içimdə bir rahatlıq yarandı, bir daha əmin oldum ki, illərlə apardığımız mübarizo artıq bəhrəsini verir. Artıq gənc ziyahlarımız milli kökü öyrənməyə qeyrət göstərirler. Əsərin məndə oyadığı ilk və on əsas təəssürat bu oldu. İkinci və daha mühüm təəssürat isə Yunus Oğuzun tutub getdiyi yol oldu, o yol ki, dediyim qaranchı pərdəni zibilliyyə atmağa aparır, ifadə üçün üzr istəyirəm, bəlkə də bu yerdə arxivə demək olardı, ancaq milləti təhqir edən zatlارın yazılı arxivini də murdarlayır. Əsərin gərkəli cəhətlərindən biri də türklərin ilkin Ata yurduna probleminə düzgün baxışdır. Belə ki, son üç əsrə avropalı və rus alimləri tarixçilərinin qarşısına "Altay nəzəriyyəsi" deyilən qondarma bir şey atıblar və deyiblər ki, siz türklər böyük xalqsınız, monqollar da fateh xalqıdır və oralarda bir tunquz-mancur deyilən tayfalar var, onlar da sizdəndi və həmiz bir yerde "Altay" xalqınızınız, gedin tarixinizi orada axtarın, biz də kitablar yazıb sizə kömək edərik, Mongolustanda sizə Ata yurd da taparıq. Bu şirin nağıla inanan türk alimləri, hətta türkülüyünə qotiyən şübhə etmədiyim türkçülərimiz günü bu günü qədər həmin xəyalı Ata yurdunu axtarırlar. "Lakin dəqiq" yerini tapa bilmirlər, tapa da bilməzlər, çünki axtarılan bölgədə qədim türk arxeoloji kültürü olmalıdır ki, bunu təsdiq etsin. İndiyo kimi əsas sayılan Afanas-

yev, Andropov kültürü də özünü doğrultmadı, məlum oldu ki, bu kültürü Batıdan aparıb Altaya çıxarıblar. Mongol-türk dil paralelleri də qədimə getdikcə eyni mənşəyə deyii, hən çağından başınan ayrı-ayrı dillərin kontaktı ilə bir-birino ötürülən alınmalardır. Keçən bu üç əsr orzində alımlorın Ata yurd axtarışı nöticə yermədiyi kimi, "Altay nəzəriyyəsi" də ortalığa atılmış bir fikir soviy-yosindən yuxarı qalxıb təsdiqini tapmadı. Yunus Oğuzun tutduğu yol sadaladı-ğım cıgırların apardığı çıxmaz yola deyil, türk tarixinin yatdığı Anadolu-Azərbaycana, daha doğrusu, Ön Asiyaya aparan yoldur.

Müəllif Ön Asiyada m.ö.III min ildən üzəberi tarixi qaynaqlarda qeyd olunmuş yer-yurd, şəxs və boy adları içində türk etnosu ilə bağlı ifadələrin varlığını əsas tutub, doğru olaraq, belə sual ortaya qoyur: Əger türkər Doğudan Batıya miqrasiya ediblərse, onda həmin miqrasiyalardan min illər əvvəl yazılmış bu bəlgələr necə ortaya çıxıb?

Müəllif bu yöndə ikinci bir sual verir: Doğudan Batıya ilk böyük köclər başlayanda nə üçün sayca hunlardan on qat çox olan çinlilər deyil, məhz türkər miqrasiya etdi? Suallara verilən cavablar çox mənqlikdir və gerçəkliyi eks etdirir: Prototürkər Ön Asiyadan Doğuya miqrasiya etmiş, min illər sonra zaman-zaman hən, oğuz-səlcuq adıyla geri dönmüşlər. Boli, Anadolu, Azərbaycana türkər gəlməyib, məhz qayıdır, vaxtılıq çıxdığı Ata yurda geri dönüb!

Yeri gəlməkən, bir-iki iradımı da bildirmək istəyirəm. Əger bir tarixin üstündəki qara pərdəni cırıb atırsaq, onun altında görünən xalqların adını indidən düzgün yazmalyıq ki, yeni nəslin diline yatsın. Məsələn, indiyə kimi bizə is-kit-skif, kimmer və sair formada təqdim edilən adların düzgün yazılışını verməliyik: saqa, qamər və s. Vaxtılıq qədim formasını müəyyən edib verdiyim bir çox adlar artıq elni ədəbiyyatda təklif etdiyim formada işlənilir, yəni kimmer əvəzinə qamor yazılır, Midiya əvəzinə Mada, lullubey əvəzinə lulubi, turukki əvəzinə turuk yazılır. Əger Bisütunun üç dilli yazısında bir dildə Qaumata, digər dilde Qam-Ata forması varsa, nə üçün düzgün olmayan Qaumatanı işlədirik, adın düzgün forması olan Qam-Atanı işlətmirik?

Y.Oğuzun bu əsərində xeyli yeni fikirlər, yeni tapıntı və müşahidələr var və bunlardan çoxunun elmi ədəbiyyata yol tapacağına inanıram. Belə dəqiq müşahidələrdən biri də qutı etnonimi ilə qut sözünün əlaqəsi haqqında verilən izahatdır. At kultu, atçılıq ilə bağlı deyilən fikirlər çox gorokli məsələdir, çünki müəllifin dəqiq mənqliqi atçılığın fars etnosuna yox, türklərə aid olduğunu ortaya qoyur. Kitabın qiyomatlı cəhətlərindən biri də sonda verilən qədim mətnlərin azəri türkcəsinə çevriləməsidir. Özəlliklə dilimizə ilk dəfə çevrilən bu qədim qaynaqlar tədqiqatçılarla, müəllim və tələbələrə çox gərəkli olacaq. Əsərin işıq üzü görməsi qarlıq pərdə altında yatan tariximizin aydınlığa çıxmasına yardım edəcək.

Firudin Ağasıoğlu,  
professor



## TARİXİ HƏQİQƏT

Azərbaycan türkərinin tarixi bu günə qədər az öyrənilmiş, onun gerçəklilikləri tarixin qaranlıq dumanları içerisinde itib-batmışdır. Bu xalqı keçmişindən, soykökü və milli özüldündən uzaq salıb ayırmak üçün tarixi təhriflərə uğradılmış, adına saxta, qondarma bir tarix yazılmışdır. Buna görədir ki, cild-cild tarix kitabları çap olunmadan arxivlərə verilmiş, Azərbaycan türkünün adına yazılmış bu əsərlər xalqın həqiqi tarixini, onun keçib gəldiyi mərhələ və yolları doğru-dürüst eks etdirmədiyi üçün gözdən düşmüşdür. Beləliklə, sovet tarixçiləri sovet ideologiyasına söykəndikləri üçün vəzifələrinin öhdəsindən gələ bilməmiş, bəzi tarixşünaslar isə paniranizm və kəsrəfiçiliyə qapıldığı üçün Azərbaycan türkünün gerçək tarixi yaranmamışdır. Türkün etnogenezi, ərazisində əskidən bəri yaranmış dövlətlər qəsdən dəlaşdırılmış, haqqında elmi həqiqətdən uzaq məlumatlar verilmiş, çox vaxt da onlar öz milli türkçülük özüldündən uzaq salınmış, başqa xalqların adına qələmə verilmiş, tariximizin başına tarixin özünün görmədiyi oyular açılmışdır. Məqsəd də bu xalqı alçaltmaq, kiçitmək, özündən, öz mənəvi və tarixi varlığından ayırib əymək, milli qürur və ləyagətinə öldürmək, milli şərəfini və ərazi bütövlüyünü inkar edib saxtalaşdırmaqdır.

Azərbaycanda tariximizi çox vaxt türksöylü alımlar yaratmadığına görə, həm də bu tarix sisarişlo yazılılığı üçün xoşagolməz nəticələrlə qarşılaşmışdıq. Adımız, soyumuz, milli ənənə və varlığımız, soykökümüz, tarixi olaylarımız, milli dəyerlerimiz, elm və mədəniyyət sahəsindəki uğurlarımız obyektiv elmi tədqiqini tapmamışdır. Neticədə milli ideologiyamız formalasınmamış, ağır təqib və təzyiqlərə məruz qalmışdır. Doğma tariximizi yaratmağı yad, ögey alımlar-dən gözləmek, milli şəxsiyyəti bilinməyən ziyalılara etibar etmək heç zaman istənilən nəticəni verməyəcək. Öz tarixini yaradan türk öz tarixini də araşdırmalıdır. İqrar yolu - inkar yoludur. İqrar olunub yazılılan tarix türkün adına ləkədir, bu tarix iqrarlanmış, sovetləşmiş, farslaşdırılmış bir tarixdir. Gerçək tariximizi gözləyirik. Təbiidir ki, bunun üçün milli mənəviyyəti, əqido və məsləki türkün özü kimi saf, uca və duru alımlar nəslə yetişdirilməlidir. İqrarlaşmış alımlərdən bunu gözləmək boş, mənasız bir işdir.

Azərbaycan tarixşünaslıq elmi öz vəzifəsini yerinə yetirə bilmədiyi üçün ayrı-ayrı ziyalılar gerçək tariximizi yaratmaq arzusu ilə yaşamaqdə və bu barə-

də fikir mübadiləsi aparılmasını bir zərurət kimi irəli sürməkdədir. Görkəmlı qələm sahibi Yunus Oğuzun bu əsəri də, məhz milli qürurdan doğmuşdur. Onuñ bu əsərə “Elçibəy fenomeni”ni də daxil etməsi rəmzi mena daşıyır. Da-ha doğrusu, yeni əsər Elçibəy nəsihət və tövsiyələrinin məntiqi nəticə və ifadəsi kimi səslənir. Yunus Oğuzun sevimli və unudulmaz xocası Elçibəy kimi milli tarixə ayıq-sayıq münasibəti, arzu və istəyi rəğbət doğurur. Bu əsər Elçibəy ruhundan doğduğundan onun ruhunun timsalıdır.

Kitabda saxta, qondarma tarixçilərin rolü, üsulu, ərkani tarixi qaynaq və faktlar əsasında tənqid olunur, Azərbaycan ərazisində yaramış ən əski dövlətlərdən, hakim sülalələrdən söz açılır, onların haqqında doğru-düzgün təsəvvür yaradılır. Eramızdan önce III minilliyyin sonlarından başlayaraq, ittifaq yaranan lullubəy və kuti tayfalarından, Manna, Midiya dövlətlərindən, türklerin soykökü, əlaqə və münasibətlərindən, tarixi ərazi və köçlərindən bəhs edilir. Həm də nəinki bəhs edilir, eyni zamanda bu haqda irəli sürülen qondarma mülahizə və fikirlərə münasibət bildirilir, fikir mübadiləsi aparılır və bununla da tarixi təhriflər üzə çıxırlar. Qərəzli, məkrli “elmi həqiqətlər”dən tariximizi durulduş saflaşdırır, yeni elmi təsəvvürlər yaradır, qeyri-elmi dəlilləri elmi dəlillərlə rədd edir.

Yunus Oğuzun “Avesta” haqqında irəli sürdüyü qənaətlər elmi təsir bağışlayır. Araşdırıcı alim bu nəticəyə gelir ki, “Avesta” yarandıqdan çox sonralar fars dilinə tərcümə olunmuş, zərdüştlüyün yayılmasında özəl xidməti olan mağtayıfasi bu dının əsas tayfası olduğu halda sixışdırılmış, Zərdüştün Midiyada doğulması inkar olunmuş, mağlar farsdilli tayfa kimi irəli sürülmüşdür. Burada onu da bildirmek istəyirik ki, bu və bunun kimi məsələlər təkcə xarici şərqşünasların əsərlərində deyil, bu yaxınlarda çapdan çıxan “Azərbaycan tarixi” kitabında da elmi təhriflərə uğradılmış, doğma zəmindən uzaq salınmışdır. Onun məhz öz vətənimizdə yazılıb çap olunması təəccüb və heyrot doğurur, gözlərimə inana bilmirəm. Tarixyazarlıq elmimiz durulub saflaşmaq əvəzinə burulğan və bataqlıqlarda qərq olmaqdadır.

Əsərde kimmerlilər, saklar, skiflər, hunlar barəsində aparılan fikir mübadiləsi, irəli sürürlən yeni qənaət və düşüncələr müəyyən baxımdan orijinaldır. Ümumtürk təfəkkürünün təkamül mərhələləri, şəxsiyyət və millətin özünü dərk etməsi və s. kimi elmi-nəzəri problemlərə də müəllifin özünəxas münasibəti düşündürürür.

Əsər milli duyğu və düşüncələrlə mehdudlaşdırıb qalmır, beləcə türkün tarixinin ayrı-ayrı dövr və mərhələlərinə nəzər salınır, Ulu Azərbaycanın əski tarixinin müəyyən mənzərələri göz öňüne getirilir, onun qədim sakinləri barəsində çox fərqli və düşündürücü müddeələr qarşıya qoyulur. Onları gələcəkdə da-ha dərinlərə aparıb, yeni-yeni elmi araşdırımlar aparmaq mümkün və zəruridir. Yunus Oğuzun elmi təfəkkürü, istedadı və səriştəsi buna tam zəmanət verir.

Ərdəmli yazarımıza ulu türk tariximizi yenidən yazıb-yaratımaqdə uğurlar dileyirik. Şərəfli türk tarixi Yunus bəy kimi qeyrətlə, vətənpərvər, ağıllı və uzaq-görən şəxsiyyətlər tərəfindən yazılıb ortaya qoyulmalıdır. Yad və ögəylərin yaratdığı saxta tarixlərə cavabın yolu və üsulu da, məhz budur. Xalqımız yeni-yeni tarix əsərlərində öz ulu babalarının ruhunun eksini görmək həsrətilə yaşayır, böyük və əzəmətli keçmişinə nəzər salıb, mənəvi təskinlik tapmaq ümidi-lə alışır yanır. Yenilməz bir milləti öz keçmişindən ayrıb ruhən, mənənən öldürmək, tarix səhnəsindən silib atmaq niyyəti ilə qələmə sarılan qondarma, yabancı alımlarə qarşı səlib müharibəsi aparılması günü gəlib çatmışdır. Yolun uğurlu olsun!

*Əliyar Səfərli,  
professor*



## TÜRKÜN ÖZÜNE QAYIDIŞI

Son bir neçə əsrdə fəaliyyətimizin hər sahəsinə yadlar iradəmizdən asılı olmayaraq qadağalar qoyublar. Tariximiz, intellektual, fiziki fəaliyyətimiz, hətta daxili yaşantılarımız yadların “olmaz”ları çərçivəsində sıxlıq. Özümüzə, ailimizə, millətimizə, dünyaya bu “mağara”dan baxmaq zorunda qalmışaq. Ve nələr itirmişik... Sayı-hesabı yoxdur. Yunus Oğuz bu əsərində onlardan on vaciblörinə, ən əsaslarına toxunur. Belə, türk millətinin tarixinə biz türklər erməni, rus, ingilis, alman, ərəb “tarixçiləri”nin gözü ilə baxmış, Avropa - xristian fəlsəfəsinə ümumdünya, klassik folsəfə saymış, xristian təfəkkür tərzini ümumbehşəri təfəkkürün nümunəsi kimi qəbul etmişik. Bu yolda az-çox uğur qazanılanları alım, dahi, böyük mütəfəkkir adlandırmışaq. Tarixin ömrü baxımından, Ruhun mahiyyəti yönündən bir An olan bu 300-400 il, Türk Təfəkkürünün hər bir türkün beynində, ruhunda, mənəviyyatında olan zorrosi küçə kənarına atılmış gərəksiz əşya kimi inildəmiş, öz Tanrıından imdad diləmişdir. Ancaq yad təfəkkür sahibləri onun üstündən “tarixin təkəri”ni sürərək, dirçəlməsinə mane olmuşlar. Türk Ruhu əzildi, nazıldı,ancaq XX əsrə Məmmədəmin və Elçibəy adlı iki zərrəsinə elə “passionarlıq”, hərəkət enerjisi verdi ki, qaranlıqlarda qərq olan tariximizə, mənəviyyatımıza, təfəkkürümüzə, ruhumuza nur saçılmağa başladı. Yunus Oğuzun ortaya qoymuş olduğu bu əsəri o nurlardan biri hesab etmək olar. Şişirtmosız!

Bu əsəri də şərti olaraq, tarix, təfəkkür və ruh bölmələrinə ayırmak olar. Ayni-ayrı adlandırılsalar da onların hamısını tarix, təfəkkür və ruh “montiqi sap” düzür. Bu “sap”ın materialı Türk millətindən ibarətdir. O, tarixi başlayır. Başlanğıc həmişə problematikdir. Əsərin, ümumiyyətlə, mövzusu problematikdir, çünkü bir çox anlamda başlangıcidır. Elə buna görə də birnəfəsə və çox maraqla oxunur. Onun arxiaktuallığını nəzərə alaraq, bəzi məqamlarının əhəmiyyətini göstərməyə çalışıq.

Müəllif türk tarixinə yeni baxış, yeni nəfəslə gəlir. Uğurludur, hom də effektlidir. Onun effekti çox tez duyulur, dərk edilir. Türk tarixinə yeni yanaşma-da bunu görməmək mümkün deyil.

Bizə öz yurdumuzda həmişə “gəlmə” deyiblər. Qorbda “siz şərqlisiniz”, Şərqdə isə “qərblisiniz” iradını bildiriblər. İndi nə Sibiriyani, nə də Qafqazı biziñ vətən sayımlar. Y.Oğuz isə göstərir ki, biz həm qafqazlı, həm də şərqli-

yık. Başlanğıc isə Qerbden yaramıb. İlk “köç” Qerbden Şərqə, sonra isə geriyə olub. Bu qiymətli fikir üzerinde fəlsəfi ümumiləşdirmə aparmaq isterdik.

Qumilyov elma “passionarlıq” anlayışını gətirdi. Və tam əminəm ki, özü də sona qədər anlamadı ki, hansı çevirilişi edib. “Passionarlıq” çağdaş elmi nəzəriyyələr baxımından millətin bütün mahiyyətini tarixilik, statik, mənəvi, ruhu və s. aspektdən ifadə edən mərkəzi anlayış kimi görünür. Passionarlıq millət adlanan kollektivin mövcudluğunu, funksiyalarını və inkişafını birbaşa şərtləndirən amildir. İndi Y.Oğuzun versiyası prizmasından qədim xalqların passionarlığına baxaqq.

Qədim millətlərin passionarlığı müasir millətlərdən fərqlənir. Bu, həyat tərzi, daxili kamillik dərcəsi, ünsiyyət və hərəkət formalarının keşkin fərqliyi ilə bağlıdır. Belə ki, qədim millətlərin passionarlığı daha çox fiziki məkannda yerləyişmə, fikrin hərəkətə yönəliyi və bu əsasda ətraf mühiti hərəkətlə (fiziki yerləyişmə ilə) dəyişməyə əsaslanırdısa, çağdaş zamanda bir yerə külli sayda toplaşıb, enerjini daxili ünsiyyəti tənzimləməyə, oturaq halda ətraf mühiti “araçı vasito” (texnika) ilə dəyişməyə və bu baxımdan, enerjinin intellekt növünə üstünlük verməyə əsaslanır. Yəni indi Qərbin “köçəri” deyə istehza etdiyi hal qədim millətlərin passionarlığının yeganə ifadə forması idi. Türk tayfaları isə böyük bir geosiyasi məkanda daim “köç” ediblər (yəni çox “passionar” olublar). Onlar Qerbden Şərqə və geriyə bütün məkanı enerjiləri, mədəniyyətləri, ruhları və nəfəsləri ilə çalxalayıblar. Bir yerda duran, zəif, ölgün türk görəzdin. Onun bir qolu Qorbda adamları hərəkətliyi, enerjisi ilə ram edir, öz “passionarlıqlarını” oturaq (yəni ölgün) xalqların qadınlarının bətninə “verirdilərsə”. Şərqdə böyük imperiyalar qururdular. Ona görə də türk qodər olumla-ölüm arasında oynayan, çalxalayan başqa bir millət mövcud deyil. Belləkliklə, türk əsrlərə Qorbə Şərqi “çalxalaya-çalxalaya” öz “passionarlıqları”nın bir qisimini “oturaq”lara (yəni ölgünlərə) verdi, başqa sözə, onlara həyat baxş etdi. Sonra yetimdən soruştular ki, “kimi söyərsən”, dedi ki, “mənə çörək verəni”. Bu “oturaq”lar da türk Qorbda də, Şərqdə də “gəlmə” adlandırmağa başladılar. Yunus Oğuzun bu əsərdə irolu sürdüyü “Qerbden Şərqə axın” idəyasında bu, aydın görünür.

Tamamilə məntiqi, inandırıcı və yeganə düzgün versiya sayırıq və hesab edirik ki, Azərbaycan (və bütövlükde bütün türk) tarixçiləri təxiresalmadan bu versiyani inkişaf etdirməlidirlər. Çox güman ki, bu işdə yaxın zamanlarda Mongolustanda tapılmış Bilgə Xaqanın yeni məqbərəsindəki yazılar böyük rol oynayacaq.

Aynı-ayrı tarixi faktların doğru olub-olmadığına toxunmadan “Qerbden Şərqə axın” versiyası haqda bunları demək istərdik. Çünkü idəyanın həqiqiliyi fonunda ayrı-ayrı faktlar xırda görünür.

Tarixilik baxımından, “Qerbden Şərqə axın” idəyası nə qədər əhəmiyyətli-

dirse, fəlsəfi prizmadan "Türk tarixinin fəlsəfəsində ümumtürk təfəkkürü" əsəri bir o qədər aktualdır. Bu da başlangıcidır. Bunu müəllif də etiraf edir və "hər tərəfdən zərbələr" gözlöyir. Mən isə deyərdim ki, zərbələri əsərin ruhuna yox, ona yad olan düşüncələrə yönəltmək gərəkdir. Türk tarixinin fəlsəfəsi tam qaralıq bir sahədir və orada yaranan işartini tapdalamaq yox, ona əlavə nur vermək lazımdır. Bu baxımdan, müəllif maraqlı fikirlər ortaya qoyur. Bəri başdan deyim ki, fəlsəfədə mübahisəli möqamlar həmişə var. Fəlsəfənin tarixi bunun oyani sübutudur. Ancaq mən burada bilərkəndən əsərdə müsbət saydığım möqamların qabardılmasına, mənalandırılmasına diqqət yetirəcməm. Çünkü doğma türk tarixinin fəlsəfəsi meydənında yaranan işartiya az da olsa, güc vermək daha konstruktivdir.

Yunus Oğuz türk millətinin tarixinə Türk Təfəkkürünün halları prizmasından baxır. Bu tarix türkün öz Büyük Təfəkkürünə qayıdışı kimi təsəvvür olunur. Türkün Təfəkkürünə qayıdışı özündərki, Bütvölvəşməsi, Milliləşməsi, Azad olmasına dair. Onun böhranlar keçirməsinin, kənar ruhun "qapalı dairəsinə" düşməsinin səbəbi Türk Təfəkküründən uzaqlaşmasıdır. Və bu bağlılıqda maraqlı bir məqam meydana çıxır. Təfəkkürün özündən uzaqlaşması maddi "həzzalma" ilə bağlıdır. Yəni gündəlik, möişət ləzzətlərinə uyğun fərd sonda Təfəkkürü itirir və başqa bir "mənəvi dairəyə" düşür. İndi türkün həmin "dairəni" tərk etməsi üçün yenidən Ümumtürk Təfəkkürünə qayıdışı lazımdır. Bu isə FƏRD-MİLLƏT-BƏŞƏRİYYƏT triadasında reallaşa bilər. Yolun on önemli "dayacaqlarından biri isə Dövlətdir. Başqa sözlo, Dövlətsiz Böyük Təfəkkür qayıdış mümkin deyil ("kendinə qayıt"). Bu fikirlərdən sonsuz sayıda fəlsəfi problemlər çıxır. Fərd-millet münasibətləri, Millət-Bəşəriyyət, Dövlət-Millət, Dövlət-Bəşəriyyət və s. və il. münasibətlər. Ancaq Y.Oğuzun Türk Təfəkkürünə qayıdış fikri ilə səsləşən və çağdaş Qərb fəlsəfəsində böyük önəm daşıyan bir məqam da var.

Pitirim Sorokin çağdaş Qərb mədəniyyətində böhranı onun ideomastik (Ruhani, Təfəkkür mahiyyəti) növdən "hissi həzzalma" (duygular, istəklər, sensasiyalar dəyərlərinə üstünlük verən) növə keçməsindən görür. Və burada idealistik (Ruhani ilə İnsanlığın ülvü tərəflərinin sintezi) növ aralıq təşkil edir. P.Sorokin bu böhrandan çıxış yolu kimi "həzzalma"dan ideonistik mədəniyyət növünə qayıdışı osas götürür.

Bu qisaca şərh Y.Oğuzun Türk Təfəkkürünə qayıdışın əsaslı olduğunu və onun yollarının doğru göstərilmesini sübut edir. Bu yollar əsərdə xirdalanıb. Maddi nemətlərə, hakimiyyət uğrunda savaşa, müharibələrə, qırğınlara və səirə üstünlük verməkdən imtina etmək Bütöv Türk Təfəkkürünün mahiyyətinə qayitmaq göstərilib. Bu da Türk Təfəkkürünün mahiyyətə Barişa Ruhani təbiətli integrasiyaya, Gözəlliye, Müqəddəsliyə və Kamilliye söykəndiyini sübut edir. Kamillilik müəllifin bu yöndə söylədiyi fikirinin mərkəzində dayanır. Və

sufiliklə türk kamilliyi arasındaki fərqlər göstərilir. Burada da onu haqlı sayıraq.

Başqa bir maraqlı məqam Milli Ruhun Ümumtürk Təfəkkürünün formalasmasına və Dövlətin yaranmasına təsiri ilə bağlı söylənən fikirlərə əlaqədardır. Dövlətçiliyi Təfəkkür və Milli Ruhla bağlamaq fövqəladə vacib addımdır. By çağdaş Azərbaycan dövlətçiliyinin mərkəzi problemlərindən biridir. Bu yöndə araşdırılmaların davam etdirilməsi çox vacibdir.

Ümumiyyətlə, əsər bu istiqamətdə maraqlı fikirlərə zəngindir. Təbii ki, bir kitabda onları tam açmaq mümkün deyil. Ona görə də irəli sürülen fikirlər bəzən tezis xarakteri daşıyır. Zənnimcə, müəllif onların fəlsəfi araşdırmasını davam etdirməlidir. Onları vahid fəlsəfi sistemə salmaq çox lazımdır. Bu, sözün həqiqi mənasında türkün özüne qayıtmasında mühüm rol oynayardı. Elə bu mövqedən də müəllifin "Elçibəy fenomeni" yazısı maraqlı doğurur və onun da genişləndirilməsi, daha fəlsəfi edilməsi arzulanır.

*Füzuli Qurbanlı,  
fəlsəfə elmləri namizədi*



## QƏDIM ANADOLU VƏ AZƏRBAYCAN TÜRKLƏRİ

### Ö N S Ö Z

**T**ürklorin tarixi haqqında kitabları oxuduqdan, qədim mənbələri araşdırıldıqdan və öyrəndikdən sonra bu qənaət gəlmək olar ki, istər Azərbaycan, istor rus və Qərb tarixçiləri, isterse də qədim monbələr türkün genezisini və inkişaf mərhələlərini ya tam açımaq istəmirlər, ya da buna siyasi və milli motivlər manə olur. Nəzəroalaq ki, sovetlər dövründə türk tarixini fragment olaraq, əsasən milliyətçə türk olmayanlar yazmışlar. Bu fragmentlər isə türklorin genezisinin aşkarlanmasıdan çox, onların tarixin qaranlıq və dolanbac yollarında itməsinə səbəb olmuş, bütövlükdə türklorin tarixinin inkişafına kölgə salmış və nəticədə ayrı-ayrı türk tayfalarının tarixinin yazılımasına xidmət etmişdir. Bu sahədə ardıcıl olaraq türklorin tarixini əhatəli və oträflı yayan L.Qumilyovu çıxmaq şərtilə, yerdə qalan sovet tarixçiləri əsasən siyasi sıfırış yerinə yetirmiş, sovet məkanında yaşayan türklorin tarixində xeyli təhrifə yol vermişlər. Əlamətdər haldır ki, sovetlər erası bitdiqdən sonra türkün tarixinə yenidən baxış, onun genezisinin təhqiqatı türkçü alımlər üçün preroqativ mövzu olmuş və indi də bu mənada gündəmdə qalmaqdadır. Lakin əsas baş mövzu və yaxud əsas tezis bütün tarixçilərdə eynidir:

*Türklorin ana vətəni Şərqdir(?). Türklor tarixin müoyyən zaman kəsiyində Şərqdən Qorbə doğru axın ediblər.*

Bu əsas təzis türk tarixinə baxışları dəyişdirə bilmir, tarixin dərinliyinə enməkdə və türkün tarixini öyrənməkdə sıpər rolunu oynayır.

L.N.Qumilyov yazar: "Avrasiyanın ürəyi - Böyük Sehra - qədim türklorin torpağıdır, - Çin səddindən Karpatə qədər uzanır. Cənubdan Əfqanistan və İranla, Şimaldan isə Sibir tayqası ilə haşıyolənmişdir. Ta

qədimdən bu səhranı Skifiya, farslar - Turan, çinlilər - "şimal barbarların" səhrası - Böyü adlandırmışlar. Eramızdan 200 il əvvəl bu geniş sahənin bir hissəsində ilk türk dövləti yaradılmışdır.

Bax belə, *ilk türk dövləti eramızdan əvvəl II əsrə yaranıb və sonradan türklorin Qorbə axını başlayıb.*

N.A.Baskakov "Тюркские языки" kitabında türk dillərinin inkişafını 6 dövrə bölmər və ilkin başlangıç dövrünü Altayla bağlayır:

1. Altay dövrü;
2. Hun dövrü (V əsrə qədər);
3. Qədim türk dövrü (V-X əsrlər);
4. Orta türk dövrü (X-XV əsrlər);
5. Yeni türk dövrü (XV-XX əsrlər);
6. Yeni dövr.

Göründüyü kimi, müəllif birinci - Altay dövrünü tarixsiz yazar və qeyd edir ki, bu ərazidə yaşayış tayfa və qabilələrin ümumi Altay dili mövcud idi və türk dili o biri dillərlə qarışq idi. Yalnız sonradan Altay dili tunquz-manjur, türk və monqol dillərinə ayrılmışdır.

Q.E.Qrumm - Qrijimaylo türk xalqının kökü haqqında yazar ki, türklərin ulu babaları So oyalotindəndir. Bu oyalət hunların sərhəddindən şimalda yerləşir..., daha doğrusu, indiki Monqolustan orazisində şimala - Altaya doğru...

Təəssüfədici haldır ki, Altay dövründən başlayaraq, müəlliflər türk tayfalarını müxtəlif qollara ayırdıqları halda türk dövlətinin başlangıcını Böyük Hun Xaqanlığı ilə bağlayır və sonradan bu imperiyanın ikiyə bölünməsini qeyd edərək (Qorbi Hun və Şərqi Hun imperiyası) hunların (türklorin) Qorbə doğru iroliloysiini və həmin orazılardə dövlət və imperiya yaratmalarını yazarlar.

Bələliklə, *hunların Qorbə axını başlayıb.* Müəlliflərin fikrini nəzəre alsaq, Şərqedən Qorbə doğru Böyük Axın 800 ildən bir qədər artıq davam edib, yəni birinci Böyük Axın təqribən eramızdan əvvəl III əsrin sonlarında başlayıb, eramızın VI əsrinin əvvəllerində isə sona çatıb. L.N.Qumilyov yazar: "Sarmatlar öz həmyaşidləri hunlar və skiflər kimi özlerinin etnogencisini eramızdan əvvəl III əsrənən başlayaraq, Daxili Asiyadan Qorbə qədər yayıblar. Sındırılma fazası onlar üçün faciə ilə bitdi: 370-ci ildə hunlar sarmatlarla müharibəni udur və onları Qafqazdan İspaniyaya qədər yayırlar. Lakin 463-cü ildə bolqarlara möglüb olan hunlar Böyük Səhranın tarixi xəritəsində silinirlər... 557-ci ildə Xəzər

ətrafına türkülərin (qədim türklər) ordusu gəldi və onda xozərlərin tarixi başladı”.

Nəzərə alaqlı ki, sovet tarixinin bütün müəllifləri türkərin Şərqdən Qərbə doğru Böyük Axınıni geniş şərh etsələr də, bəşəriyyətin əsas qədim sivilizasiya mərkəzlərindən yan keçirlər. Belə ki, təhqiqatçılar tarixin əsas sivilizasiya mərkəzləri olan Güncü Qafqaz ölkələri, Anadolu və Kür-Araz arası mədəniyyət, indiki Güney Azərbaycan orazisi və Yaxın Şərq türk tayfalarının məskunlaşdığı ərazilərdən yan keçir və bütövlükdə türk tarixini Şərqə bağlamaqla sübut etmək isteyirlər ki, türkərin tarixi Hun Xaqanlığından başlayır. Məsələn, İ.Əliyev və T.Bünyadov qeyd edirlər ki, türk dilləri ailəsinə mənsub olan Azərbaycan dili bu ərazi də hələ eramızın IV-V əsrlərində təşəkkül tapıb. Eyni fikirləri alban tarixçisi Fəridə Məmmədova da adlarını çökdiyimiz müəlliflərlə bölüşdürür.

XIX əsrin əvvəllerində Azərbaycan tarixini tədqiq edən Rəşid bəy İsmayılov yazar: “Asiyadan Avropaya vəqəf olmuş olan mühacirətlərin coroyanları başlıca Qafqazın şimalında və qismət dəxi Azərbaycandan mühür eyləmiş olmaqla azərbaycanlılar irqən Asiya və avropanıllar ilə dəxi münasibətdədirler...” və sonra qeyd edir: “... Miladın 425-ci sənədindən başlayaraq “Səlcuq” türkəri (müəllif hunları nəzərdə tutur - Y.O.) burada yurd salmağa başladılar...”.

Bahəddin Ögəl daha irəli gedərək türkərin Anadoluya gəlişini VIII-IX əsrlərə bağlayır. O, “Türk kültürünün gelişmə çağları” kitabında sovet tarixçiləri kimi türkərin tarixini hunlarla bağlayır və Anadoluya axının səlcuqların və oğuzların zamanında baş verdiyini bildirir.

Kür-Araz mədəniyyətinin mərkəzində duran Azərbaycana, sivilizasiya beşinci olan Anadoluya türkərin axınıını VIII-IX əsrlərə bağlamaq on azı təəccübüllü görünür. Belə ki, diger qədim mənbələr burada türk toponimlərinin və tayfalarının adını bildirmək yənəsi bu tayfaların burada ta qədimdən yaşadığını da göstərirler.

Qoribə məntiq yaranır. Bir sıra müəlliflər və qədim mənbələr Orta Asiyadan asılı olmayaraq, türk tayfalarının əsrlərce Qafqaz və Anadoluda aborigen kimi türk və ya prototürkərin yaşadıqlarını göstərmışlar. Sonradan golənlər ya yerlilərə qaynayıb-qarışıb, ya da yenidən başqa ərazilərdə məskunlaşmışlar. Qoribodır ki, bəzi tarixçi müəlliflər türk tayfalarının bu yerlərdə yaşadıqlarını inkar etməsələr də, bu yerlərdə türk dövlətlərinin mövcudluğundan heç bir söhbət açmırlar. Bu da on-

dan irəli gəlir ki, bizə çatan mənbələr yunan, fars, erməni, akkad və digər dillərdə ya təhrif olunmuş, ya üstündən sükutla keçilib və ya dəyişdirilmiş halda olub. Əlahəzərət faktın üstündən sükutla keçmək olar, lakin onu əbədi susdurmaq mümkün deyil.

## LULLUBƏYLƏR VƏ KUTİLƏR

İqrar Əliyev qeyd edir ki, Azərbaycanda eramızdan əvvəlki I minilliyyin başlangıcında bir sıra qədim dövlətlər yaranmağa başıADI. Onların on qədimi Manna dövləti idi. (*Kifayət qədər mübahisəli olan bu fikir bir daha göstərir ki, yalnız və yalnız faktları təhrif etmək və oxucuları azdırmaq üçün tarix elmində sofistikanı ustalıqla tətbiq edirlər - Y.O.*).

Urmiya gölünün cənub-şərqində təşəkkül tapmış Manna dövlətinin xalqımızın tarixində böyük rolu olub.

... Eramızdan əvvəl III minilliyyin sonlarından başlayaraq, lullubəy və kuti tayfaları möhkəm ittifaq yaratmışdır. Mannalılar etnik, dil, iqtisadi və mədəni baxımdan lullubəy və kuti tayfalarının töremələri, əsl variisləridir.

Təəssüf ki, müəllif bu tayfaların müasir dövrdə kimlərə yaxın olduğunu açıqlamaq belə istemir.

Müasir alımlarımız, o cümlədən Q.Qeybullayev bu boşluğu doldurmağa çalışmış, lakin mənbə azlığından buna tam nail ola bilməmişdir. Bununla belə əldə olunan materiallərlə sübut etməyə çalışmışdır ki, qədim kutilərin dilinə aid leksika qalmamışdır.

“Azor xalqı” kitabında professor Firudin Cəlilov qeyd edir ki, Kutı və Lullubəy ölkələrini vaxtaşırı ələmət-talayan hücumları ilə məşhur olan Akkad çarı Naram-Suın e.e. 2201-ci ildə Kutı bəyi Endridupizir torofindən öldürülür və bundan sonra İkiçayarası ərazilərin xeyli hissəsi kutilərin nəzarəti altına düşür. Beləliklə, qədim dönyanın mədəniyyət beşinci Şumerdə Kutı sülaləsinin hakimiyyəti başlanır və 91 il (e.e. 2200-2109) davam edir. Erədan əvvəl II minilliyyət aid scmit mənşəli Akkad mənbələrində kutilərin 21 şəxs adı qeyd olunub: Sarlaqab, İnqeşaus, Endridupizir, Tiriqan (Tirikaan), Yarlanqab (Yarlaqab), Yarlaqas və s. Lakin bu adların mənaları indiyədək açılmamış qalır. Çünkü bunlar məlum qədim Şərqi dillərinin heç birinin əsasında izah olunmur. Altay-türk dillərini isə yaxına qoymurlar. Halbuki bu adlarda qədim türk dillərin-

dəki sırlar “Ay” (Sarlaqab adında) yaru “şölə saçan” (Yarlaqab adında), ap “möhkəm, bərk, mahir”, (hər iki adın sonunda), us, us “ağıl, dərrakə, bacarıq”, tiri - “diri”, “saqlam” (Tiriqan adında) və s. sözlərinin eks olunduğunu ehtimal etmək olar.

Kutilrlə bağlı maraqlı bir fərziyyə ortaya çıxır. Altay türklerinin və yakutların mifologiyasına görə, kut “həyatın mözgi” deməkdir. Bir sözlə, kut insanın və heyvanların onlara Ulu Toyon tərəfindən verilən həyat enerjisi və yaxud canıdır. Təəssüflər olsun ki, indiyədək “kuti” və “kut” sözləri arasında oxşar və müqayisəli analizlər aparılmışından bütün müəlliflər bunları ayrı-ayrı mənalarda çalarlıdır. Zənnimcə, “Azərbaycan” sözünün açması da elə buradadır. “Lullubəylər” və “kutilərin” mənası “Azərbaycan” sözünün açılmasında açar rolunu oynaya bilərmi? Yeri gəlmışkən, fikrimizcə, Azərbaycan sözünün açması - “az” tayfalarının, ər, igid boylorinin canı və ruhu yerləşən bir məkan anlamındadır. Hər halda xüsusi tədqiqata cətiyacı olduğundan bu məqam üzərində çox dayanmırıq.

Ehtimal edirik ki, “kuti” və “kut” sözlərinin identifikasiyası cynidir və hər iki söz bir kökdən gelir. Belə olan halda eramızdan əvvəl III minillikdə mövcud olan bir tayfanın adı Altaya və Sibire başqa məna daşıyan bir anlamda necə gedib çıxbı? Və yaxud, əksinə, heç bir mənbədə Şərqdən Qorbə doğru gedən tayfalar arasında kuti və lullubəy tayfalarının adlarına rast gəlinmir.

Q.Qeybullayev qeyd edir ki, azərbaycanlıların mənşəyini öyrənor-kən qədim türkərin eradan əvvəlki minilliklərdən başlayaraq, Şərqdən Qorbə doğru baş vermiş miqrasiya dalğalarının xalqımızın ctnogenezisində etnik komponentləri nəzərə alınmalıdır. İndi 4 belə dalğa haqqında mülahizə irəli sürmək olar:

1. Kas, manqa, (mana), maday, kaspi, alban və b. ctnoslarla bağlı dalğa (e.o. II minillik)
2. Kimmer, iskutay, sak, sarmak, dondar və b. tayfalarla bağlı dalğa (e.o. I minilliyyin I yarısı)
3. Hun tayfa ittifaqı (xəzər, bolqar, qarqar, peçenq, avar və b.) ilə bağlı dalğa (eramızın I minilliyyinin I yarısı)
4. Səlcuq-oğuz tayfaları ilə bağlı dalğa.

Sonuncu 3 dalğa haqqında polemika açmaq istəməzdik. Onlar doğrudan da, Şərqdən Qorbə doğru Böyük Axın cdiblər. Lakin birinci dalğa haqqında xeyli suallar meydana çıxdığından mübahisəli fikirlər yaranır.

Əvvələ, heç bir tarixi mənbədə göstərilmir ki, (Çin və digər mənbələr) eramızdan əvvəl II minillikdə kas, manqa (mana), maday, kaspi, alban və digər etnoslar Şərqdən Qorbə doğru axın cdiblər.

**I k i n c i s i**, Şərqi deyiləndə hansı coğrafi məkan nəzərdə tutulur?

Üçüncüsü, adları göstərilən bu türk tayfaları, doğrudan da, eramızdan əvvəl II minillikdə yaşamışlar, lakin Ön Asiyadan, Azərbaycan-dan (Burada Güney Azərbaycan da nəzərdə tutulur) və Qafqazdan Şərqdə deyil, elə həmin bu orazilerdə mövcud olmuşlar.

Hotta ikinci dalğa haqqında da xeyli mübahisəli fikirlər söyləmək olar. Belə ki, professor Ağayar Şükürov “Mifologiya” kitabının 3-cü cildində göstərir ki, turan-skiflər İranın qədim sakinleri olub heç də gəlmə deyillər və bundan başqa muğ, mağ qədim turan-türk qəbilələrinə daxildirlər. Daha sonra hörmətli professor belə bir nəticəyə gəlir ki, “Avesta”da adı çəkilən tur və turanlılar qədim türkərin ocdadlarıdır. Tur və turanlılar haqqında bir qədər sonra geniş danışacaq. Yeri gəlmışkən, erkən orəbdilli qaynaqların yaradıcılarından olan tarixçi və şəhərçi Əhməd əl Bələzuri “Ölkələrin fothi kitabı”nın “Azərbaycanın fothi” bölməsində qeyd edir ki, Urmiyaya gəldikdə, bu qədim şəhərdir. (Zərdüşt) kahinlərinin fikrinə görə, onların müəllimi Zərdüşt buralı olmuşdur.

Qeyd edək ki, erkən və orta əsr ərəb tarixçiləri Azərbaycanı ta qədimdən türkər yaşayan məskən kimi qeyd etmiş, o cümlədən Urmayı (Əl İstəxri. “Məməkötün yolları” kitabı), Ərdəbili, Marağanı, Dərbəndi, Bakunu və digər Azərbaycan və Arran şəhərlərini xüsusi qeyd etməklə faktiki olaraq, Azərbaycanın coğrafi ərazisini çəkmiş və burada əsasən türkərin yaşadığını göstərmişlər. Qeyd edək ki, Zərdüştün vətonu olan Azərbaycanda (Urmiya) yaşayan qədim türk tayfaları - mağ, muğ, kuti və lullubəylər orta əsrlərdən bir neçə min il önce toşkkül tapmışlar. Amma bu barədə alımlorımız susurlar. Niye? Ya tarixi faktların azlığından, ya da sovet təhsili və siyasi amillərdən ayrıla bilməmələri üzündən.

## HOMER VƏ KİMMERİLƏR

Əgər L.Qumilyovun sözlərinə inansaq, ilk türk dövlətinin yaranması Şərqdən Hun Xaqqlığı ilə bağlıdır. Bəs uzun əsrlər İran-Turan mühabibəsini aparan tur və ya turanlılar harada yerləşmişlər? Bir neçə mənbəyə müraciət cdok. Birinci mənbə qədim yunan şairi Homerdır.

Məlumdur ki, bizim eradan əvvəl VI osrə qədər yunanlar özləri də Homer haqqında bir o qədər məlumatla malik deyildilər. Dastanların mötni Yunanistanda ağızdan-ağıza keçərək yaşadılmış, yalnız e.o. VI əsrin ikinci yarısında tiran Piepstratin təşəbbüsü ilə təşkil edilən dörd nəfərlik xüsusi komissiya vasitəsilə ("İliada", "Odisseya") yazıya köçürülmüşdür. Qeyd edək ki, Homerin anadan olduğu yer dəqiq göstəriləməsə də, Kiçik Asiyadan qərb sahillərini Homerin vətəni hesab edirlər. Onun hansı millətə mənsub olması da tarixçilər üçün bu gün də mübahisəlidir. Hətta onun doğum tarixini alımlar bizim e.o. XII əsrən VI əsrə qədər uzadırlar.

Qədim yunanlar Homeri, ümumiyyətlə, Troya müharibələri dövründə yaşayan şəxs hesab edir və onu tarixi hadisələrin də şahidi sayırıldalar, Homerin əsərlərində Ön Asiya tarixi hadisələrin mərkəzində durur. Əsərlərdəki surətlərdə kifayət qədər qədim türk adlarının olmasına baxmayaraq, (məsələn, "Arqovuran" - Hermesin loqəbi, "Aqameda", "Menelay", "Astanaks" - şəherin qoruyucusu, "Bali", "Atrey", "Qarqar", "İl", "Gelen", "Pandar", "Sakmandr", "Tartar", "Tezey", "Anabesin", "Arqus", "Atlant", "Elat", "İtil" və s.), bizi maraqlandıran əsərdə göstərilən kimberlilər tayfasıdır. Kimberlilər, qədim yunanların təsəvvürünə görə, günəş nuru çatmayan yerdə yaşamış əfsanəvi bir xalqdır. Nozərə alaraq ki, "Odisseya"da adı çökilən əfsanəvi kimberlilərin mövcudluğu eramızdan əvvəl II minilliyyətə təsadüf edir. Vəssalam! Onlar haqqında əsərdə əlavə heç bir məlumat verilmir; no onların yaşadığı yer, nə də hansı millətə və tayfaya mənsub olmaları haqqında heç bir söz deyilmir.

Kimdir kimberlilər və harada yaşamışlar?

Qədim yunanlardan fərqli olaraq, Prokopiya kimberlilərin harada yaşadığını dəqiq göstərir. O, eramızın 554-cü ilində "Yustinian mühəbələrinin tarixi" adlı VIII kitabında Qara dənizin şorq sahillərində yaşayan tayfaların adlarını çəkir. ... Dəniz sahilləri boyunca zixilər, onlardan sonra saqinlər yaşayırlar. Saqinlərdən sonra ölkədə çoxluq təşkil edən Meotiy bataqlığından (Azov dənizi) Tanais (Don) çayının "bataqlığa" tökülon yerinə qədər "çoxlu hun" tayfaları yerləşmişlər. "Burada yaşayan xalqları qədimdə kimberlilər, indi isə uturqurlar (Türklər) adlandırlırlar".

Deməli, hunların Qərbo və ya Avropaya doğru birinci Böyük Axınıni (e.o. III əsrən eramızın V əsrinə qədər) nozərə alsaq, kimberlilərin hunlardan çox-çox əvvəl e.o. III-II minillikdə Qara dənizin şimalında,

şorqində və Qafqazda yaşadıqlarını görərik. Bəs Homerin göstərdiyi kimberlilər haradan gəldi buraya?

Altay dövründə yaşayan türk tayfalarında kimberlilərin adına rast golmirik. Q.Qeybullayev isə qeyd edir ki, onlar Şorqdən Qorbə ikinci dalğada (e.o. I minilliyyətin I yarısı) Azərbaycana golmışlar.

Herodotun şəhadətinə görə isə, kimberlilər Ön Asiya, o cümlədən də Azərbaycana qızılından əvvəl VIII əsrə Qara dəniz sahillərindən göliblər. Onları təqib edən skiflər Ön Asiyaya daxil olublar və burada 28 illik hakimiyyətdən sonra yenidən Avropaya qayıdıblar.

Göründüyü kimi, kimberlilər və skiflər Xəzərin şorqində deyil, Qara dəniz sahillərində yaşmış və burada yaşayan türkdilli tayfalar uzun zaman aborigen kimi Xəzər-Qara dəniz hövzəsində, Kür-Araz arası və Anadoluda yaşamışlar. Bununla yanaşı Q.Qeybullayev kimberlilərin əski türklər olduğunu sübut etməyo çalışmış və qismən də buna nail olmuşdur.

Bu fikrimizi Firudin Cəlilov da təsdiq edir. Onun araşdırılmalarına görə, türklərin bu boyu türk dialektlərində qamer/qomer və qimir/kimer variantlarında da eks olunub.

Əgər kimberlilər e.o. VIII əsrin əvvəllerində Ön Asiyaya, Azərbaycana golmuşlarsə, deməli, onların formallaşması və ittifaq olaraq bir araya gelməsi çox-çox yüzilliklər əvvəl baş vermişdir və onların hunlara heç bir aidiyatı yoxdur. Sadəcə olaraq, hunlar da skiflər kimi türkdilli tayfaların bir qatı üzərinə digər qat getirmiş, hər üçü türkdilli olduğu üçün çox tezliklə qaynayıb-qarışmışlar. Buna görə də tarixçilərin onların hamisının bir əcdadi olduğunu vurğulamalarına baxmayaraq, onlar tarixdə kimberlilər, skiflər, hunlar kimi qalmışlar. Zənnimizcə, burada kimberliləri, skifləri, türkləri, hunları təkcə etnik mənsubiyyət kimi görtürmək düzgün deyil. Bu adlara həm də siyasi mənsubiyyət kimi baxmaq gorokdir. Bəlo ki, müoyyən zaman kəsiyində müxtəlif cür adlanan türk tayfaları tarixi mənbələrə qəbilələr içərisində daha güclü olan və onları bir tayfa adı altında birləşdirə biləcək qəbile kimi düşmüş və həmin ərazilədə yaşayan bütün tayfalar bir ad altında cəmləşmişlər. Bu baxımdan, tarixdə müxtəlif vaxtlarda və müxtəlif mənbələrdə adı çəkilən türk tayfaları etnik mənsubiyyətdən daha çox siyasi mənsubiyyət kimi hallanıblar.

Qayıdaq kimberlilərin etnik mənsubiyyətinə.

İ.M. Dyakonov "Midiya tarixi" kitabında doğru olaraq "kimber" et-

nonimini özünüadlandırma, yəni bu adı daşıyanların öz dillərində olan ad hesab etdiyini bildirir.

V.İ. Abayev isə "kimmerlilərin" irandilli olmasının və onlara kənardan ad verilməsinin üstündə dayanır.

"Kimmer" sözünü "həmişə hərəkətdə olan" mənasında bir fikir kimi ilk dəfə V.A. Livşits irəli sürmüştə və sonra da Abayev, Dyakonov bu fikri təsdiqləmişlər. M.İ. Artomonova görə, "kimmerlər" Güney Qafqaza həm Qara dənizin şərq sahilə (Bosfor boğazını keçməklə), həm də Qafqaz yolu, yəni Dəryal keçidiə gəlmişlər.

Sonradan "kimmerlilərin" özlərini Qara dənizin şimal sahillərindən skiflər sıxışdırıb çıxmışlar.

Qədim erməni mənbələrində Kappodogiya adlanan ölkə (Ferat çayıının yuxarı hissəsi) Qamirk adı ilə məlumdur ki, bu da "Qomorlər" anlamına gətirib çıxarrı. Sivaşa Qeyşəri arasında bir nahiyyə, indi də qədim Qamər ölkəsinin adını saxlayan Gəmərək adlanır.

Deməli, "kimmerlilər"in adı yalnız Ön Asiya mənbələrində hallanır və Qara dəniz-Qafqaz cəvərində məskunlaşmışları göstərilir.

Q.Qeybullayev fikrimizin təsdiqi kimi yazar: "Kimmer" etnoniminin kənardan verilmə və həm də İran dilləri əsasında "həmişə hərəkətdə olan", yaxud "zirək atlı dəstəsi" kimi monalandırılması tamamilə yanlışdır. Əgər hełə Krımda yaşadığı vaxtlarda və ya ondan əvvəl bir irandilli xalq öz dilində kimmer, yəni "həmişə hərəkətdə olan" adlandırılmışsa (bu o deməkdir ki, bu etnosun öz etnik adı vardı, "kimmer" iso onun üçün yad idi), onda "qamer", "qimir" formasında "kimmer" etnonimi Ön Asiyada bilavasitə bu adı daşıyanlarla ünsiyyətdə olmuş qədim aşşurlara necə keçmişdir və onlar bu etnosu öz etnik adı ilə deyil, məhz nə vaxtsa ona kənardan verilmiş adla necə adlandıra bilərdilər?"

*Hörmətli professorun fikriliə biz tamamilə razılaşa bilərdik. Amma kimmer və skiflər haqqında bütün müəllifləri çəşbaş salan bir əsas məqam var: Kimmerlər də skiflər kimi Şərqdən Qorbə gəlmədirlər.*

Bax burada tarixçilər çəşir, "qamer" və ya "qimir" adlanan bir tayfani "kimmer", "saklar"ı skif və ya əksinə adlandırırlar. Kimmerlər əsrlər cə Qara dəniz dairesində, Qafqaz cəvərində (müxtəlif səbəblərdən; müharibə, tobi katalizmlər və s.), firlanır, müxtəlif əsrlərdə müxtəlif tayfalarla və dövlətlərlə müharibələr aparır və ya ittifaq girirlər. Buna görə də müxtəlif ölkələrin müxtəlif mənbələrində türk tayfları müxtəlif

cür adlandırılır və bu da müasir tarixşunaslar üçün fərqli mühəhizələr irəli sürməyo imkan yaradır.

Yuxarıda dediyimiz kimi, Homer "kimmerlilər"in günəş nuru çatmayan bir ölkədə yaşadığını qeyd etmişdir. Qara doniz o zamankı qədim yunanlar üçün xeyli uzaq məsafədə - şimalda yerləşir və yunan dənizlərinə nisbətən Qara dənizin şimal sahilləri soyuq olan bir ölkədir. Əslində, Homer mifik də olsa, "kimmerlilərin" tarixən əsl yaşadığı yeri göstərmişdir. Bir də Homer "kimmerləri" "at südü sağanlar" kimi səciyyələndirmişdir. Tarixdən isə məlumdur ki, at həmişə türklərə bağlı olub və onun ilk dəfə əhliləşdirilməsi də onlara aiddir.

Q.Qeybullayev və F.Cəlilovla biz də razılışırıq ki, kimmerlilərin irandilli olması tamam yanlışdır və sovet dövründən qalma "pantürkist" ideologiyasına məxsusdur. Yuxarıda dediyimiz kimi, əgor kimmerlilər Qara dənizin şimalında yaşayıblarsa (əsasən Krımda və Azov dənizinin sahilində), heç bir tarixi monbə olmadan onları necə irandilli adlandırmaq olar? İrandillilərin İran yaylasına köçmələri tarixi mənbələrdən aydınlaşdır. Amma heç bir tarixi monbə onların Qara dəniz ətrafında yaşamasını göstərmir.

İ.M. Dyakonov Aşşur mənbələrinə istinadən qeyd edir ki, kimmerlilər qamer, qamir və qimir kimi verilib. Qeyd edək ki, başqa etnoslara mənsub etnonim və toponimlərdə köklü "a" səsinin "i" kimi verilməsi aşşur dili üçün xarakterik olan fonetik hal idi. Sonu "ar", "ər" sözləri ilə bitən türk mənşəli qədim etnonimlərdə sonuncu "a" və "ə" səslerinin "i" kimi verilməsi qədim erməni dili üçün səciyyəvidir. Erməni mənbələrində bu etnonim həm "qamer", həm də "qamir" şəklində əksini taplığı kimi, "Xəzər" etnoniminin "xazir" kimi yazılışı da məlumdur.

Qədim Aşşur mənbələrində kimmerlilərin Mannada yaşamasını da göstərirler.

Sonralar bu etnonim Gürcüstanda, Azərbaycanda, Türkiyədə, Ermənistanda və digər onlarla toponimlərdə Kəmərli və Qəmərli kimi əks olunmuşdur. Hətta bizim dövrümüzə qədər golib çıxan qədim xalq mahnısı "Qəməri" də kökünü buradan götürüb.

Burada Q.Qeybullayev türkərin Şərqdən Qorbə gəlməsini göstərən müəlliflər (A.İ.Dovatur, İ.A.Şimova) həmrəyliyini bildirir. Onu başa düşmək olar. O, qeyd edir ki, kimmerlilər türk-monqol mənşəlidirlər. Kim bu fikrin əleyhinə çıxırsa, hörmətli professor onu koskin tənqid atəşinə tutur. Biz də onunla razıyıq. Biz də onun kimi təsdiq edirik ki,

kimmerlilər türk mənşəlidirlər. Amma türk-mənqol mənşəli deyillər. Əks təqdirdə bu bizi yenidən Asiyaya aparıb çıxarır. Fikrimizcə, *türklərin Şərqdən Qərbə deyil, Qərbən Şərqə Böyük Axını Şərqdən Qərbə birinci Böyük Axından hələ çox-çox qabaq olmuşdur.* Əsər boyu bunu sübuta yctirməyə çalışacaq. Qərbən Şərqə Böyük Axın məhz buradan - Azərbaycandan, Anadoludan, Ön Asiyadan və Qafqazdan olmuşdur. Eto Azərbaycan alimləri də (tarixçi və dilçilər) Azərbaycanın ulu əcdadlarının yerli qədim türk etnosunu olmasına sübut edirlər. (M.İsmayılov, T.Hacıyev, S.Əliyarov, F.Cəlilov və s.).

“Qamər” sözünün sonundakı “ar”, “ər” sonluqları “igid”, “cosur” mənasını verən sözlər kimi sonradan xeyli türk tayfalarının adlarına transfer edilmişdir (dondar, afsar, xəzər, savar və b.). Maraqlı haldır ki, “şumər” sözünün sonunda “ər” işlədilmişdir. Qədim türk dillərində “k” səsinin “s” (ş)-ya keçməsi fonetik qanuna uyğunluqdur. Hələ 1991-ci ilde professor Firudin Cəlilov bizimlə söhbotlarda deyirdi ki, “qam”, “kam” şaman mənasını verən bir anlamdır. Firudin Cəlilova görə, “kam”lar, yəni şamanlar və ya maqlar ta qədimdən bu ərazidə yaşamış və türkdilli olmuşlar. Maqlara keçməzdən əvvəl kimmerlilər haqqında bir neçə nəticəyə gələk:

**Birinci si**, kimmerlilər türk mənşəlidirlər. Bunu Aşşur mənbələrində göstərilən kimmer çarlarının adları da sübut edir. Nəzərən alaq ki, bu adlar bize həmin dillərin qrammatik qanunlarına uyğunlaşdırılmış şəkildə gəlib çatmışdır: Teuşpa-Tuşbay (varlı, zongin), Tuqdamə-Tuqtoma və ya Tuqdomay (bayrağa sıpor), Tuqdamenin oğlu Sandakşatru - (şanlı şahzadə), Sandakur - şanlı cəsur (XIII əsrde monqollarda bir türk əmirinin adı Handakur idi). Qeyd edək ki, “san” sözü indi de Azərbaycan dilində işlədirilir, “ad-san” - şan-şöhrət mənasındadır.

**İkinci si**, tarixi mənbələr (Homer, Herodot, Prokopiya və s.) sübut edir və bizə belə imkan verir ki, kimmerlilər digər türk tayfaları kimi, prototürk olaraq indiki Azərbaycan xalqının etnogenezisinin təşəkkül tapmasına kifayət qədər mühüm rol oynamışlar.

**Üçüncü sü**, kimmerlilər bu əraziləre ikinci dalğada, yəni eramızdan əvvəl I minilliyyin I yarısında gəlməmiş, elə kutilor və lullubəylər kimi aborigen bir tayfa olmuşlar.

Göründüyü kimi, kimmerlilərin tarixini qısa bir epizodda verən Qərb tarixçiləri müəyyən zaman kəsiyində onların haradan golib harada yaşıdlarını göstəriblər. Bu halda həmin mənbə bu türkdilli tayfaların ge-

ncisini göstərmir. Niyə? Bu, gələcəyin sualıdır. Lakin bu mənbələr həmin xalqların epizodik olaraq harada yaşadığını və haradan gəldiyini göstərirler. Məsələn, Herodot göstərir ki, kimmerlilərin ardına Azərbaycan ərazisino skiflər gəldi, burada 28 il hökmərənləq edib yenidən Qara dəniz sahillərinə döndülər. Skiflər haqqında da aşağıda danışacaqıq.

Antik müəlliflər yalnız müəyyən ərazidə müəyyən xalqların tarixini onların qudrətli olduğu bir zamanda qoləmə alırlılar. Lakin mənтиqi bir sual yaranır: əgər skiflər 28 ildən sonra yaşadıqları bir əraziyə dönürlərsə və yaxud ağ hunlar 600 ildən sonra, yəni eramızın V əsrində ilk dəfə hunların məkanına qayıdlarsa, yəne də başqa bir misal, Osmanlı türkləri adı altında türklər Anadoluya gəlirlərsə, niyə kimmerlilərin Qara dəniz sahillorindən Ön Asiyaya, Azərbaycana - ana vətənlərinə dönməsinə normal baxmayaq və bunu töbii genetik qan yaddaşına aid etməyək? Nəzərdən qaçırmayaq ki, elə indinin özündə də “ata ocağı” kimi qan yaddaşı hər birimizi həmişə özünə çekir, həmişə doğulduğumuz, uşaqlığımızın keçdiyi bir məkana - “ata ocağına” can atırıq. Fərdi qaydada “ata ocağı” adlandırdığımız bir məkan “etnos” anlamı üçün Məmələkət, Vətən və yaxud Yurd sayılır. Fikir verin, hələ hunların dövründə qədim hunlar Uzaq Şərqdə imperiya yaradanda cəmi 400000 nəfər olublar. Onların qonusu Çinin əhalisi isə hunlardan 30-40 dəfə artıq olub. Lakin çinlilər Qərbə axın etməyiblər, onlar yaşadıqları ərazi ilə kifayətləniblər, amma hunlar Qərbə can atıblar. Niyə? Tarixçilər bunun səbəbini tamamilə aça bilmir və ya açmaq istəmirlər. Əslində, 400000 nəfərlik bir milletin bir hissəsi bütöv Avrasiyanı tutmağa can atıb və bu na müəyyən mənada da nail olub. Niyə? Suallar... Suallar... və müxtəlif cavablar.

## HUNLARIN PASSİONARLIĞI

Kimisi bunu etnosun yenileşməsi və passionarlığı, kimisi hər 1000-1200 ildən bir millötin yenidən çalxalanması, kimisi də müharibələr və yəni döyüş üsullarının tətbiqilə bağlıdır. Təbiidir ki, sadaladığımız əmillerin tarixdə müstəsna rolü var. Lakin niyə bunu çinlilər etmədi, hunlar etdi, yəni Qərbə doğru tarixə məlum olan Böyük Axın niyə hunların adı ilə bağlıdır?

Yeri gəlmışkən, L.N. Qumilyov qeyd edir ki, qəbilənin tayfaya, tay-

fanın etnosa, etnosun superetnosa çevrilmesi üçün 1000-1200 il gerekdir. Bundan sonra superetnosun etnosa eniş mərhələsi başlanır.

Əgər L.N.Qumilyovun sözlərinə inansaq, hunların superetnosa çevrilmələri eramızdan əvvəl III əsrə başlayıb və bundan sonra Qumilyov onların yeni yüksəlişini 1000 ildən sonra - monqol-tatarlarla bağlayır. Yenə məntiqi sual yaranır: əgər L.N.Qumilyov hunların *birinci faza yüksəlişini* eramızdan əvvəl III əsrə bağlayırsa və etnosların enmə və qalxma mərhələlərini göstərisə, deməli, hun adı altında Uzaq Asiyada mövcud olan türklərin birinci superetnosa çevrilmə hələ mümkün deyil. Çin mənbələri hunlara qədər türklerin superetnos kimi, yeni bütün tayfaları bir ad altında birləşdirən böyük bir dövlət kimi göstərmir. Çin mənbələri yalnız müxtəlif türk tayfalarının gücsüz bir halda onların qonşuluqlarında (hunlara qədər) yaşadığını qeyd edir. Belə bir məntiqi döllil götirok ki, hunlara qədər türkdilli tayfaların superetnosu mövcud olub. Lakin bu superetnos harada yaşamışdır? Zənnimizcə, Uzaq Asiyada bu superetnosu axtarmağa dəyməz. Tarixi mənbələr bu barədə bize kifayət qədər məlumat verir; bunlar Ön Asiyada yaşamış tur, turanlılar, saklar, skiflər, türklər, massagetlər və s-dir. Buradan aydın olur ki, superetnos kimi müxtəlif türk tayfaları niyə Qərbə can atırlar. Bəlkə qan yaddasını bərpa edək, conabları!

Fikirlərimizi tarixi faktlara yönəldək. Yusif Cəforov "Hunlar və Azərbaycan" kitabında yazar: "Hunların əsas hissəsinin 371-ci ildə Şimali Qafqazdan Qərbə - Qara dəniz sahillorino, sonra Dunaya getməsi bütün hun tayfalarını öz arxasınca aparmadı. Onların bir hissəsi, məhz bulqar tayfalarından saraqur, oqur və onoqur, IV əsrin 60-cı illərindən bura köçən və hun-bulqarlara qonşu olanlar (utırqur, kutriqur, bittuqur) bizo məlum olmayan soboblərdən Ural və Volqa hövzəsindən Qafqaza gelən əsas hun orduları ilə birlikdə Avropaya getmədilər. Onlar Xəzərin hunlar tərəfinindən on az işğal olunan yerinə - şimal-qərbəne köç etdilər".

Niyə Ön Asiyaya, o cümlədən do Azərbaycana və Avropaya köç edən hunlar bu yerlərdə məskunlaşmaq qərarını verdilər və nəticədə Şimali Qafqazda Doştı-Kıpçak kimi böyük bir imperiya yaratdılar? Bu suala iki sadə cavab var: birincisi, zamanına və dövrünə görə hunlar ən güclü etnos idi və güclü strateq və taktik kimi digər xalqlardan seçilirdilər və həm də döyüşkonlikləri ilə fərqlənirdilər. İkincisi, onların bu yerlərdə uyğunlaşmasına əsas səbəb "yerlilərin" onların dilində və ləhcəsində danışması idi. Qəribədir, deyilmi? Onlar müxtəlif "xobərçilər" va-

sitesilə məlumat alırlar ki, hücum etdikləri ölkə əsasən onların dilində dañmışdır və demək olar ki, adət-ənənələri və inancları da birdir. Belə bir şoraijdə onların qoləbə çalması üçün bütün psixoloji amillər rol oynayırdı. Qan yaddası onların kim olmasını və Şorq neçə düşməsini intuitiv şəkildə, bəzən əfsanələr və mifologiya ilə aydınlaşdırır. Onlar özlərinə döñürdülər. Təsadüfi deyil ki, Gültəkin abidələrinin məhsur bir kəlamı - **Ey türk, kəndinə dönəndə daha böyük olursan!** - indi də Anadoluda və Azərbaycanda işlədir. Burada "kəndin" sözü "özün" mənasındadır. Göytürk imperiyası zamanı yazılan bu kəlam təkcə türklərin qədim türk mədəniyyətinə dənməsinə yox, həm də coğrafi məkan anlamına ehtiva edilib. Hara dönməli və yaxud qayıtmalıdır bu türklər?

Kitabın əvvəlində göstərdik ki, Şərqdə ilk türk dövləti harada yerləşirdi. Götürk türklər də toxminən bu ərazilərdə yerləşirdilər. Hara dənməliydi, bu türklər? Özüno, yəni qan yaddasına dənmək xatırlanır. Bəs bu qan yaddası haradan başlanır? Niyə Azərbaycana, Anadoluya və yaxud Ön Asiyaya müxtəlif tayfa adı altında gələn türklər burada qalmaq istəyiblər? Fikrimizcə, bu, aşağıdakı amillərlə şortləndirililər:

1. *Dil qohumluğu;*
2. *Adət-ənənələr (buraya yazılmamış bütün qaydalar daxildir; ərlik, kişilik, söz vərmək - əməl etmək, xeyir və şər işləri, yəni toy və dəfn mərasimlərinin, ümumi döyüş qaydalarının olması);*
3. *Eyni mifoloji qəhrəmanların olması;*
4. *Eyni inancın qəbul cdiləsi, ona hörmət və sitayış olunması.*

## FARSLAR HAQQINDA

"Avesta" kitabına müraciət etməyimiz bundan əvvəlki bölmədəki fikirlərimizin təsdiqi üçün müstəsna rol oynayacaq.

V.A. Livşits kitabın giriş hissəsində qeyd edir ki, Zərdüşt tarixi şox-siyyətdir və bu ad irandilli dir, Zərdüşt adını qədim İran dilindən "köhnə dövəyə malik olan" kimi tərcümə edən tarixçi yazar ki, Zərdüşt həqiqətən crəmizdən əvvəl II-I minillikdə Şərqi irandilli tayfalar arasında mövcud olmuşdur.

Elə buradaca V.A. Livşitsin söylədiyi fikirlərin heç bir tarixi mənbəyə söykənmədiyi sübut olunur.

Aşşur mənbələrinində məlum olan İranın şimal-qərb ərazisində (Ur-

miya gölü ətrafindakı ərazidə) İran mənşəli şəxs adlarının təhlilino əsaslanan E.A. Qrantovski göstərir ki, irandilli əhali İranın şimal-qərbində on azı e.e. IX-VIII əsrlərde yayılmışdı. Bu nöticə ona irandilli tayfaların Orta Asiyadan yox, Şimali Qafqazdan keçərək Qərbi İранa doğru irəliləmələrini sübut etməyə imkan verir.

Livşitsin Zərdüştün e.e. II-I minillikdə mövcud olması faktı tarixi mənbələrlə, göründüyü kimi, düz gəlmir, baxmayaraq ki, "Avesta" kitabında İran mənşəli sözler vardır. Nəzərə alaqlı ki, Livşits özü qeyd edir ki, "Avesta" kitabı müasir dil üçün ölü dildir və bu kitab erkən sasanılər dövründə yazılmışdır.

Əgər, Livşitsin özünün yazdığı kimi, Zərdüştün yaşadığı dövr II-I minilliyyə aid edilirsə və "Avesta"nın sasanılər dövründə qələmə alındığı nəzərdə tutulursa, deməli, "Avesta"nın və Zərdüştün iranlaşması və farslaşması tebiidir. Çünkü farslar ətrafdə bütün yaxşılıarı iranlaşdırmağı, bütün mənfi və pis halları turanlıların ayağına yazmağı bacarırlar və bu proses inдиyə qədər də davam edir.

T.Sulimirski skiflərin və kimmerililərin katakomba mədəniyyətlərini tödqiq edərkən belə bir qərara gəlir ki, skiflər və kimmerililər Zaqafqaziyada və Qərbi İranda e.e. I minillikdən əvvəl olmuşlar. O, Aşşur mənbələrinə istinad edərək yazar ki, e.e. IX əsrin ortalarında Parsua adı çökilməyə başlayır.

İ.M. Dyakonov göstərir ki, Aşşur mənbələrində Parsua adlanan ərazi İran toponimləri və şəxs adları yoxdur; bu ərazidə hələ irandilli tayfalar olmamışdı. Bu orazi hələ İran dilinə qədərki dildə qalırdı. "Parsua" Midiya sözüdür.

Bəzi müəlliflər (Solmaz Qaşqay, İqrar Əliyev və b.) belə hesab edirlər ki, Azərbaycanın ən qədim tarixi yalnız irandillilərlə bağlıdır və Azərbaycanın ərazisində təpilan bütün maddi mədəniyyətlər, hətta qədim atçılıq farslarla əlaqəlidir.

Y.Səfərov İ.M. Cəfərzadoyə istinadən yazar ki, qayaüstü rosmlərə əsasən Azərbaycanda atçılıqla tanışlıq e.e. V-III minilliklərə aiddir. Burada Y.Səfərov maraqlı bir fikir söyləyir: "Bu orazi (Azərbaycan - Y.O.) atın ilk dəfə əhliləşdirildiyi vətənlərindən biridir".

Bu maraqlı fikrin arxasında maraqlı bir sual doğur. Atçılıq bu ərazi-də ilk dəfə yayılmışdırsa və bu əraziyə irandilli tayfalar e.o. IX-VIII əsrlərdə gəlmişlərə, görəsən, Solmaz Qaşqayın maraqlı nədir ki, atın ilk dəfə əhliləşdirilməsini farslarla bağlayır?

Görünür, müəllimi İqrar Əliyevin yaratdığı məktəb ondan da yan keçməyib. Bu məktəbin əsas məqsədi isə e.e. türklərin bu ərazidə yaşamadığını sübut etməkdir.

Tarixi odəbiyyatda irandilli tayfaların İranın şimal-qərb torpaqlarında, Urmiya gölü ətrafinda və Ermənistanın dağətəyi vilayətlərində görünmələri e.e. IX-VIII əsrlərə aid edilir.

Elə Plutarkın əsərlərində de farsların adına VII əsrin sonlarından rast gəlməyə başlayırıq. Onun Moskva neşriyyatlarından biri tərəfindən buraxılan iki cildlik kitabının 1-ci cildində, ümumiyyətə, qəbile birləşmələri və dövlətlərin formalşaması zamanı farslar haqqında heç bir məlumat verilmir.

Əvəzində isə Romul haqqında məlumat verərkən Romanın əsasını qoyan Roinul və alban çarı Tarketiya haqqında xeyli danışılır. Tarketiya sözünün kökündə türk sözünün durması "tark" "Türk" kimi oxunmasına əsas verir). Belə ki, Romul və onun qardaşı alban çarı ilə qohumluqdan sonra dünyaya gəlirlər.

Yeri gelmişkən, sonradan Romulun və onun qardaşının canavar südü ilə bəsləndiyi haqqında yəncə bu kitabda xeyli rəvayətlər var. Mütəxəssislərin fikrincə, Romul haqqında əfsanə və Roma şəhərinin salınması e.o. XI-IX əsrlərə təsadüf edir. Qəribədir ki, qurd haqqında əfsanə 1600 il sonda Şərqdə - türk xəqanlığında geniş yayılmağa başladı. Süjet eynidir. Bir milletin başlangıcı və onun xilası qurdla bağlanır. Bu əfsanəni kim kimdən götürüb: romalılar türklərdən, yoxsa türklər romalılardan? Ya türk türkdən? Qurd totemi birinci Qərb türklərində olub, yoxsa Şərq türklərində? Bax, bu suallar qarşısında tarixçilər də çəşib qalırlar.

Beleliklə, qədim tarixçilər (Herodot, Plutarx, Diogen Laertski və b.) Ön Asiyada və Azərbaycanda yaşayan tayfalardan ətraflı söhbət açırlar.

Hələ eramızdan əvvəl III minillikdə və II minilliyyin başlangıcında akkad dilində tortib olunmuş mixi yazılarında Azərbaycanın cənub hissəsində yaşayan soyların, yaxud tayfaların adları çəkilir. Onların əksəriyyəti yerli olub ta qədimdən bu yerlərdə yaşayırdılar.

Mahmud İsmayıllı hesab edir ki, türkdilli soyların ulu nosillərinin ilk beşiklərindən biri Ön Asiya olmuş, onun qərb torpaqlarında məskunlaşan şumerlərin qonşuluğunda yaşamışlar. Göründüyü kimi, Mahmud İsmayıllı da türklərin Böyük Axını haqqında fikirlərimizi təsdiq edir. O, yazar ki, şumerlərlə qonşuluqda məskunlaşmış türkdilli soyların dilləri ilə şumerlərin dillərinin bir-birinə qarşılıqlı təsiri olmuşdur. Sonrakı yüzil-

liklərdə Ön Asiyada və Azərbaycanda yaşayan bir çox soylar, o cümlədən türkdilli soylar Şərqə - Orta Asiyaya köç etmiş, əsrlər keçidkən sonra oks mührasiya başlamışdır.

Buna sübut olaraq Mahmud İsmayıllı misal göstərir ki, miladdan övvəl VI əsrənə birlinci əsrə qədər Azərbaycanın cənub torpaqlarında, Urmu gölü sahilində matienlər yaşamışlar. İndi məlumdur ki, özbək, qara-qalpaq, türkmən xalqlarının təşəkkülündə matienlər də iştirak etmişlər. Eyni fikri albanlara da aid etmək olar. Eramızdan övvəl IV əsrənə Azərbaycanın şimalında dövlət yaranması, IV əsrden xeyli övvəl bu ərazidə məskun olmuş alban soylarının Orta Asiyada da yaşamaları məlumdur. (Yuxarıda qeyd etdiyimiz və Plutarxın göstərdiyi kimi, Albaniya e.ə. XI-IX əsrlərdə mövcud idi). Aydın olur ki, orta əsrlərde özbək, türkmən və qırğız xalqlarının təşəkkülündə albanlar da iştirak etmişlər.

Biz övvəldə Azərbaycan ərazisində və Ön Asiyada e.ə. III-II minillikdə kutilərin, lullubəylərin, trukkilərin, kadusların, kaspilərin, maqların və b. yaşadıqlarını qeyd etmişdik. Belə ki, kutilər II minillikdə xeyli zəifləmiş, I minilliyin başlangıcında oriyib digər tayfalar qatılmış və tarixin səhnəsindən çıxılmışlər. Bununla yanaşı, çox güman ki, digər türk tayfalarının başlangıç inkişafına tökan vermişlər. Tarixçilərin fikrincə, Azərbaycanın cənub torpaqlarının şimalından qərbe doğru uzanan orazılərə, Urmu gölü yaxınlığında II və I minilliklərdə hurri tayfaları yaşamışlar. Xəzərin qərbindən cənubuna doğru uzanan bir ərazidə kasplor, şimal ərazisində isə lulubəylər yaşamışlar. Təəssüflər olsun ki, bu ərazidə yaşayan digər tayfalar haqqında ya çox az məlumat verilmiş, ya da tohrif olunmuş şəkildə bizi gəlib çıxdığından onların genezisini tam tədqiq etmək mümkün olmamışdır. Buna baxmayaraq, bu ərazilərə türk soylarının yaşaması haqqında çox az məlumat əldə edilmişdir. Məsələn, Araz çayı sahilində, onun axarında məskunlaşmış saspirlor akkad kitabələrində subarium, şubarı-subaren, şumer kitabələrində isə subir adlanırlar. Herodot onları saspirlər adlandırır və Midyanın şimal qonşuluğunda yerləşdirir. Bizcə, bu tayfalar Azərbaycanın şimalında yaşamış savirlər (sabirlər)dir. Yeri gəlmışkən, Plutarx romalıların qonşuluğunda yaşayan sabinlər haqqında xeyli məlumat verir. O, yazır ki, sabinlər böyük və döyüşkən bir xalqdır... heç nədon qorxmurlar... istehkam olmayan yerlərdə yaşayırlar. O, göstərir ki, alban çarı Romulun ana tərəfdən babası olduğu kimi, onlar sabinlərlə də qohum idilər... Bu qədər təsədüflər olmur. Burada sabirlor, orada sabinlər, Albaniya burada və Qorb-

də. Bu faktlar bir daha sübut edir ki, kök eynidir və axın bir yerdən başlayıb, yəni istinad nöqtəsi Ön Asiya və Azərbaycanın və Böyük Axın möhz buradan başlayıb. Yaxud götürök trukkili. Bu soylar barəsində ilk məlumat qədim aşşur, mixi yazılarında rast gelirik. Miladdan övvəl XIX-XVIII əsrlərə aid olan bir kitabədə onların Urmu gölü yaxınlığında məskunlaşmaları göstərilir. Bir çox mənbələrdə onlar turuxlar adlanılır.

Göründüyü kimi, Q.Qeybullayevin qəbul etdiyi Şərqi. Qorbo doğru ilk iki dalğada bu adlar yoxdur. Lakin fakt faklılığında qalır ki, göstədiyimiz orazılərdə bu tayfalar yaşamışlar və bunu mənbələr də təsdiq edir. Əksər tarixçilər də bu tayfaların türksoyu və türkdilli olması fikrində qalırlar.

Azərbaycan və Ön Asiya ərazisinə türk soylarından ən çox sakları gelmə həsab cdirlər. Saklar, işquz, massagetlər haqqında biz sonra danışacağımız.

Təkcə bir neçə faktı söyləyək.

Sakların (skiflərin) Azərbaycanda e.ə. VII yüzillikdən də öncə mövcud olmaları tarixçilərə çoxdan bəllidir. Hətta onların hökmdarı Tomrisin Kiro qalib gəlməsi haqqında yazılır elmi əsərlərdə kifayot qədər işıqlandırılıb. Strabon belə hesab edir ki, “əgər Xəzər dənizinə girsək, sağda işquzlarla sarmatlar yaşayırlar... Onların vilayəti Hindistana qədər uzanır. Xəzər dənizinin o biri tərəfində yaşayanlara geldikdə, onların bəzilərini sak, bəzilərini isə massaget adlandırırlar”.

Daranın məqbərəsi üzərindəki kitabədə 3 sak kütlösinin adı çəkilir - saklar tigraxaudlar, saklar xaumvarkalar və saka-tiay-tara-darayya. Müxtəlis tarixçilər göstərir ki, sakların hamısı Xəzərin şərqi hissəsində yaşayırlar. Göründüyü kimi, bu bölüm saklar üçün alınır. Belə ki, tarixçilərin bəziləri sakların Orta Asiyada yaşadığını göstərir. Fikrimizcə, bu bölgü düzgün deyil. Nözərə alaş ki, kitabə Daranın məqbərəsinin üstündə yazılıb. Digər tayfalarla münasibət Daranın hakim olduğu orazidən bildirilir. Belə ki, birlinci iki tayfa Azərbaycan ərazisində, üçüncüüsü isə Xəzərin şərqində yaşamışdır. Elə üçüncüün tərcüməsi də bunu fikirləşməyə imkan verir: “dənizin o təyindəki saklar”. Şübhəsiz ki, dənizin o təyindəki saklar deyəndə, Xəzərin şərqində bir sak tayfası və Xəzərin qərbində isə iki sak tayfası nəzərdə tutulurdu. Daranın hakimiyyəti dövründə də, ondan övvəl də bu ərazidə sakların məskunlaşmasını Herodot da təsdiqləyir.

## “AVESTA” HAQQINDA

Yuxarıda göstərdiyimiz kimi, “Avesta”ni çox-çox sonralar qədim fars dilində qələmə almışlar və zərdüştlüyün yayılmasında əvvəllor maq tayfasının xüsusi xidmetleri olmuşdusa, zərdüştlik dövlət dini kimi qəbul ediləndən sonra geniş yayılmağa başlamış, maqlar bu dinin əsas aparıcıları kimi sixişdirilib aradan çıxarılmışlar.

“Avesta”nın yaradılmasını Midiya tayfası maqlarla bağlayır. Diogen Laertski isə maqların təlimini fəlsəfənin başlangıcı hesab edən suallar ortaya qoyur. O, Aristoteldən iqtibas götürərək bildirir ki, maqlar misirlilərdən daha qədimdirler. Amma heç bir tarixçi və heç bir mənbə maqların Azərbaycan (Midiya) ərazisindən kənarda yaşamaları haqqında bilgilər vermir.

Biz yuxarıda göstərdik ki, erkən ərəb tarixçiləri də Zərdüştün vətəni Marağanı, onun yaşadığı tayfanı maqlar hesab edirlər. Amma müasir tarixçilərimizdən bəziləri (İ.Əliyev, S.Qaşqay, Bertels və b.) bilərəkdən bütün tarixi faktların və məntiqin əleyhinə gedərək maqların farsdilli olmasına, Zərdüştün isə Midiyada doğulmamasını sübut etməyə çalışırlar. İ.V.Rak daha uzağa gedərək qeyd edir ki, “Avesta”ni qətiyyən Qərbi İranın məskəni saymaq olmaz. Zərdüştlüyün əsl votənini Şərqi İran, Xərozm, Baktriya, Tacikistan və Əfqanistan hesab etmək daha düzgündür. V.İ.Rakin fikrinə görə, Zərdüştün harada doğulmasından asılı olmayaq, onu ilk dəfə maqlar qəbul ediblər. Elə buradaca, o təsdiq edir ki, maqlar indiki Qərbi İran ərazisində yaşayırlar. Burada bir sual ortalığa çıxır: Rakın fikrinə görə, niyə məhz zərdüştçülük maqlar arasında oturuşa bildi və inkişafını onlar arasında tapdı? Görünür, müəllif faktlar və mənbə yoxluğundan maqları Qərbi İranla bağlamağa məcbur olub. Çünki Zərdüşt və maqlar üzvü surətdə bir-birilə sıx bağlıdır.

Bu bağlılığı pozmaq üçün İ.Əliyev başqa bir üsula əl atır: o, bildirir ki, maqları təkcə etnik birləşmə adlandırmaq düzgün deyil. Onlar həm də Midiya xalqının dini fikirlərinin daşıyıcıları idilər. Onlar sadəcə kahin idilər və aralarında farslar da var idi. Göründüyü kimi İ.Əliyev özü də bilmədən maqların farslara aid olmadığı qənaətinə golir. Baxmayaq, İ.Əliyev ciddi-cəhdə səbüt etməyə çalışır ki, maqlar özlorının kökünə görə iranlı və İran dilinin daşıyıcılarıdır. Buradan da o, təsdiqləməyə cəhd edir ki, bütün midiyalılar da farslardır. Lakin özünün yazdığı kimi, o maqları fars, yaxud pers adlandırmır. Sadəcə olaraq, iranlı ad-

landırır. Oxucuları çasdırmaq üçün belə üsullardan tez-tez istifadə edirlər və çox güman ki, bu, İranın indiki siyasi maraqlarına tam cavab verir. Belə ki, müasir iranlı deyəndə o ərazidə yaşayan bütün xalqlar nəzərdə tutulur. Halbuki indiki İran ərazisində 40 milyona yaxın türk, 15 milyon fars, milyonlarla ərəb, kurd və başqa xalqlar yaşayır. Beləcə, hər şeyi iranlı adı ilə İrana bağlamaq asanlaşır. Midiyalıları da, Nizamini də, Xaqqanını də, Şah İsmayıllı Xətaini də farslaşdırmaq belə bir şəraitdə heç də çətin iş deyil. Midiyalılar necə farslaşdırılırsa, bundan 2000 il sonra səfəvilər də fars adlandırılacaq. Nizami yalnız dövrünə görə fars dilində yazdığı üçün İran onu fars hesab edir. İqrar Əliyev də bütöv bir regionun tarixini əvvəlcə iranlaşdırır, bundan sonra isə farslaşdırır. Lakin olahəzrət faktın qarşısında İ.Əliyev də, başqları da gücsüzdür.

Dediymiz kimi, Diogen Aristotelo şəhadət gotirərək maqların misirlilərdən qədim olduğunu bildirir. Bunu İqrar Əliyev də danmir. Lakin bununla yanaşı, o, razılaşır ki, farsdilli tayfaların bu əraziyə gəlmələri eramızdan əvvəl IX-VIII osrlorə təsadüf edilir. Məntiqlə alınmir, axı cənab tarixçilər? Misirin tarixi daha qədim, maqlar isə ondan da qədim olduğu üçün maqları heç cür irandilli hesab etmək olmaz. Sadəcə olaraq, indi necə İranda türklərin və digər xalqların farslaşdırılması siyaseti yerdilirdi, eramızdan əvvəl I minilliyin yarısında da belə siyaset yürüdüldürdü. 2500 ildə qonşumuzun apardığı siyaset dəyişməyib.

Yaxşı ki, təkzib olunmaz faktlar meydana çıxandan sonra İ.Əliyev yazar: “Maqların midiyalı olması nəinki tokcə antik müəlliflərin, o cümlədən Herodotun göstərməsi ilə sübut olunur, həm də qədim fars mənbələrində bu yazılıb. İndi yeni materiallər əldə olunduqdan sonra (təkzib olunmaz materiallar - Y.O.), bizə yaxşı aydın olur ki, Bisutun yazılarında maq Qam-Ata “midiyalı” adlanır”.

Bununla yanaşı o midiyalıları iranlı və irandilli adlandırır.

## QAM-ATA ÜSYANI

Qam-Ata haqqında müxtəlif hadisələr danışılır. Ən əsaslı mənbə isə Bisutun yazılarında I Dara torofindən e.e. 521-520-ci illərdə yazılmışdır.

43-48. Çar Dara deyir: “O momləket ki, bizim ocdadımıza moxsus idi, Qam-Ata-maq Kambizin əlindən zorla aldı. Qam-Ata-maq Kambizdən Persiyani aldı və başqa ölkələri işğal etdi, özü üçün zəbt ctdi, çar oldu”.

Kim idi Qam-Ata? Bisütun yazılarında o Yalançı Bardiya adlandırılır. Bardiya Kambizin qardaşıdır ve hakimiyyət uğrunda mübarizədə Kambiz öz qardaşını öldürdü. Heç şübhəsiz ki, “tarixin atası” Herodot da Qam-Atanı maq tayfasına aid edir və bunu Bisütun yazıları da sübut edir.

Fikrimizcə, Qam-Ata, Bardiya və Kambiz də qədim türkdilli adlardır. Belə ki, elə indinin özündə də normal azəri türkçəsinə çevirmədən bu adların mənası anlaqlıdır. Qam-Ata - qam-kam, yəni baş şaman-kahinlərin atası, Bardiya - bard-bord-qurd, Kambiz - kam-qam-şaman-maq, yəni “biz şaman-maqlarıq” mənasında açıklanır.

Elo başa düşürəm ki, fikrimizi hörmətli professor, bu sahədə ixtisaslaşan Firudin Cəlilov da bölüşdürər.

O qeyd edir ki, Qam-Ata adını mütoxəssislər Bisütun yazısında qədim farsca Qaumata şəklində oxuyurlar. Lakin həmin yazının clam variantında Kammatta, akkad variantında iso Qumati şəklində yazılır. Hörmətli professor maraqlı bir fikir irəli sürür: “Qam” sözü türk dillərində kiçik fonetik fərqlərlə - Qaman, Qambay, Kambar, Kamər, Qamorlı, Kəmərli və s. - şəxs, tayfa və yer adlarında işlədir.

Miladdan öncə VI əsrənə Ön Asiyada və Azərbaycanda çox ciddi siyasi, ideoloji və mifoloji proseslərin formalaşması baş verirdi. Belə hesab edirik ki, I Daraya qədər hakimiyyət farsların əlində olmamışdır. Bu zaman hakimiyyət midiyalıların əlində idi və onlar böyük bir imperiya yaradaraq maqlar torofindən idarə olunurdular.

Bu zaman zərdüştçülük rəsmi dövlət dini deyildi. Hörmüzün adı iso yalnız aşağı, orta və kasib kasta və toboqələr tərəfindən çökilirdi. Aristokratianın və şahların əsas dini bütperəstlik idi. Qam-Ata məhz dini zəmində 521-ci ildə aşağı toboqolərə arxalanaraq Kambizi devirdi və yeddi ay ölkəni idarə etdi. I Dara Qam-Atanın Kambizlə mübarizəsində yararlandı və aristokratların köməyi nəticəsində faktiki olaraq çevriliş yolu ilə Əhmənilər sülaləsinin əsasını qoydu. Məhz buna görə, o Bisütun yazılarında Qam-Atanı “Yalançı Bardiya” adlandırır. O, gözol başa düşür ki, Qam-Ata-Bardiya təsdiq olunarsa, hakimiyyət qanuni onun ola bilməz, aşağı kastalar I Daranı müdafiə etməzlər. Odur ki, məcburiyyət qarşısında qalan I Dara özünü şah nəslindən doqquzuncu hökmədar elan edir və zərdüştçülüyü deyil, məhz hörməzcülüyü rəsmi dövlət dini səviyyəsinə yüksəldir. Qəribədir ki, heç bir Əhməni və Sasanidən mənbələrində Zərdüştün adı çökilmir. Niye? Görünür, bu barədə

də mütəxəssislərimiz ciddi fikirləşmələri olacaqlar. Dönək I Dara nəslinə.

35-43. Çar Dara deyir: “Sonra bir nəfər maq Qam-Ata adı altında üşyan qaldırdı...

... O xalqı belə aldadırdı: “Mən - Bardiyayam - Kirin oğlu, Kambizin qardaşı”. Sonra bütün xalq Kambizdən onun tərəfinə keçdi... O, çarlığı ələ aldı”.

Deməli, xalq Qam-Ata-Bardiya tərəfində idi. (Hakimiyyəti çevriliş yolu ilə əla almaq həmişə təxribat olaraq qalacaq-Y.O.). Buna baxmayaraq, Qam-Ata-Bardiya Kambizin qoşunlarının birinə başçılıq edirdi və ola bilməzdi ki, xalq onu tanımadan ona inanıb üşyan etsin. Nəzəroalaq ki, Bardiya həm də Kambizdən sonra qanuni varis idi. Belə olan halda, məlum olur ki, I Dara çevriliş yolu ilə qanuni hakimiyyəti zəbt etmiş, özünü Kambiz nəslinə bağlamağa cəhd etmişdir.

3-6. Çar Dara deyir: “Mənim atam - Viştasp, Viştaspanın atası - Arşam, Arşamın atası - Ariaramna, Ariaramnanın atası - Çişpiş, Çişpişin atası - Əhməna”. Beləliklə, I Dara Əhmənilər sülaləsinin osasını qoyur. Nəzərinizə çatdırıq ki, bu sözlər I Dara tərəfindən e.e. 521-520-ci illərdə Bisütunda yazılıb. Lakin yazidan 15 il öncə, yəni e.e. 535-ci ildə Akkad yazılarında maraqlı fikirlər söylənilir. Belə ki, Babil mətnlərində əhmənilər epoxasının adı çökilmir, əvəzində Anşanlar şahlığı xatırlanır. Yəni II Kir də daxil olmaqla Anşan sülaləsini fars adlandırmırlar. Nəzəroalaq ki, Kir torofindən böyük bir imperiya yaradılmışdı və akkad yazılarında deyildiyi kimi, “dörd tərəfin şahı idi...”.

“Mən - Kir, boşoriyyətin şahı, böyük şahı, güclü şahı, Babilin şahı, Sumer və Akkadın şahı, dörd tərəfin şahı, Anşan şahlığında böyük şah Kambizin oğlu, Anşan şahlığında Kirin nəvəsi...”.

Göründüyü kimi, I Dara özünü Çişpişin atası Əhmənidən hesab etməklə qanuni Anşan hakimiyyətino yiyələnir və farsların dövlət tarixinin əsasını qoyur.

Əgor I Dara Bisütun yazılarında Hörmüzün adı və kömoyılı ölkədə üşyanları yatırdır, başqa dövlətləri zəbt edirdisə, ondan 15 il öncə Kir tamam başqa bir Allah adı altında müharibə aparırı. Yenə də Akkad mənbələrinə müraciət edək: “İnsanların şikayətində Allahlar hakimi Marduk qəzəbləndi. O, Anşan padşahlığından Kiri çağırıdı ki, bütün yer üzünün hakimi olsun. Kir Qutlum ölkəsini və bütün umman-mandaları Mardukun ayaqları altına saldı”. Yeri gəlmışkən, müollif umman-man-

*da dedikdə midiyalıları və skifləri nəzərdə tutur. Belə ki, umman-manda adı altında qədim türkdilli tayfalar və yaxud onlara yaxın və qohum olan tayfa birləşmələri Akkad mənbəsində belə qələmə verilmişdi.*

Akkad yazılarından 16 əsr sonra məzmunca eyni olan sözleri Məmmud Qaşqarlı yazar: "Hər şeydən uca olan Allah dedi: Mənim ordum var, mən ona türk adı verdim... Nə vaxt hər hansı bir xalqa qəzəbloni-rəm, onda o, xalqı türkərin öhdəsinə verirəm".

Bu qədər təsadüf olarmı? Məzmunca cyni olan kəlam bu qədər do-qılıqlı ağızdan ağıza keçərmə?

Beləliklə, I Daradan cəmi 15 il qabaq hörmütçülük dini, göründüyü kimi, şahlar tərəfindən qəbul olunmamışdır. I Dara ilk dəfə olaraq aşağı təbəqənin yenidən üşyan edəcəyindən çəkinərək bu dini rəsmi dövlət dini elan edir və faktiki olaraq maqların əlindən alır. Əgər I Daraya qədər hörmütçülük dini qapalı yayılmışsa, Daradan sonra bu din bütün imperiya ərazisinə və qonşu dövlətlərə yayılmağa başladı. Əgər Daraya qədər qapalı şəkildə peyğəmber Zərdüştün adı çəkilirdi, hörmütçülük rəsmi dövlət dini elan olunduqdan sonra Zərdüştün adı heç bir yazılı mənbədə çəkilmedi. Buna cavab sədə olduğu qədər də mürəkkəbdir. Nəzərə alaq ki, bir tərəfdən Zərdüşt peyğəmber fars əsilli deyil, türk əsilli idi, digər tərəfdən isə şahlar özlərini həmişə yerdə Allah elçisi, bəzən isə Allahın özü hesab ediblər. Bu halda hansısa başqa bir adamın, o cümlədən Zərdüştün peyğəmberliyinin qəbulu onlar tərəfindən qeyri-mümkündür. Bir məqamı da nəzərdən qaçırmayaq ki, daş kitabələr və digər qədim yazılar, əsasən qalib şahların iradəsilə yazıldı. Odur ki, əhmənələr və erkən sasanilər dövründə Zərdüştün adının çəkilməməsinin səbəbini müyyəyon monada başa düşmək olar. Belə ki, hörmütçülük rəsmi dövlət dininə çevriləndən sonra da şahların siyasi möqsədləri bir-daha sübut edirdi ki, yuxarılar siyasi hakimiyyətlərini saxlamaq üçün dini, ideoloji və mifoloji vasitələrdən istifadə edirlər.

Götürek, Bisütün yazılarını. Əgər I Dara c.o. 521-520-ci illərdə xalq üşyanından çəkinib bu dini qobul edirsə (hörmütçülüyü - Y.O.) və Bisütunda bütün qəlobələrini Hörmüzün adı ilə bağlayırsa (bu onun hakimiyyətinin ilk illərinə təsadüf edir), bir az sonra bunu artıq ona şamil etmək olmaz. Belə ki, on ildən sonra, c.o. 511-ci ildə I Dara Misirdə firon elan olunanda kahinlər onu allahlaşdırıldılar. Buna sübut kimi I Daramın İran ərazisindən tapılan büstünü göstərmək olar. Eramızdan əvvəl 510-cu ilə aid olan büstdə I Dara yerli libasda Misir Allahı "Atuş" kimi təs-

vir olunub. Bu bir daha sübut edir ki, maqlar tərəfindən e.o. II-I minillikdə yaranan zərdüştçülük əhmənələr dövründə başlayaraq, siyasi vəsitə kimi istifadə olunur.

Belə bir ehtimal var ki, zərdüştliyün əsas kitabı əhmənələr dövründə gizli yandırılıb. 12000 camış dərisində yazılan və Makedoniyalı İsgondər tərəfindən yandırılan "Avesta" isə əhmənələr tərəfindən dövlət dininə çevrilən, siyasi və etnik maraqlara cavab verən bir kitab şəklində yazılmışdır.

Hər halda bize gəlib çatan "müasir" "Avesta" surəti dəfələrlə köçürülmüş, təhrif olunmuş və toponimlərin adı deyişdirilmiş bir nüsxədir. Ona görə də sonradan təhrif olunan və farsların siyasi və etnik maraqlına cavab verən "Avesta"nın son nüsxəsində tur-turan-türklər İranın əbədi düşməni, maqlar isə farsdilli, yaxud irandilli kimi qələmə vrildi. Bundan sonra onların gələmə, köçəri olduğunu və bu yerlərdə əbədi olaraq farsların yaşadığını sübut etmək çotin olmayıcaq.

Fikrimizi Dyakonov da təsdiqləyir və bildirir ki, "Avesta" Makedoniyalı İsgondər qədər yazılb.

V.I. Rak qeyd edir ki, "Avesta"nın mətni avesta dilində yazılb. Bu dil yazılı abidələrdə nə ondan əvvəl, nə də sonra məlum olmayıb. I minilliyyin birinci yarısında avesta dili artıq ölü bir dil idi. Bununla yanaşı, o, bildirir ki, bu dil qədim fars dilidir. Bütün tarixçilər qeyd edirlər ki, irandillilər bu ərazilərə IX-VII əsrlərdə gəldiyi halda avesta dili necə qədim fars dili ola bilər?

Yuxarıda göstərdik ki, "Avesta" birbaşa maq tayfları ilə bağlıdır. Elə başa düşürəm ki, "Avesta"nı farslara bağlamaq istəyon "iranistlər" golocokdə yeni hipotezələr üzərində fikirloşmeli olacaqlar. Bununla yanaşı V.I. Rakla bozi məqamlarda razılışarıq. O, yazar ki, eramızın I-III əsrlərində, erkən sasanilər dövründə yazılı şəkildə "Avesta"nı kanon kimi tortib etməyə başladılar. Burada ağızdan-ağıza keçən mətnləri yazıya köçürəndə məzmun xeyli təhrif olunmağa başladı. "Kahinlər" "Avesta"nı qədim fars dilinə çevirəndə avesta dilinin bir çox səsləri bu dilə uyğun gəlmədiyi üçün məzmun, fikirlər, adlar, toponimlər təhrif olundu. Hətta bəzi toponimləri və adları əsatirlo bağladılar. Məsələn, Bakur dağı yeri olmayan əfsanəvi bir dağa çevrildi. Sonradan Bakur dağını Əfrasiyab Turla bağladılar. Əfsanədə deyilir ki, Əfrasiyab Tur bu dağı özüne istehkam etdi, qala qurdu... Biz əfsanəni axıracan yazmaq istəmirik. Amma fikir verin, bilerəkdən türk toponimləri və adları mətnləndən çıxarıllır. "Bakır" sözü erkən ərəb mənbələrində "Bakur" adlanır.

Müasir alımlarımız Bakının 6 min il yaşı var deyəndə heç də yanılmayıblar. Belə misallara yazı boyu müraciət edəcəyik.

Lakin kahinlər əlibada səsləri dəyişdirmək istəmirdilər. Çünkü “Avesta”nın gücü və məzmunu bu səslərdə və onun səsləndirilməsində idi. Bununla yanaşı sonucusu, “şah əlyazması” İsləmət tərəfindən yandırıldıqdan sonra “Avesta” 500 ildən bir qədər az vaxtla yazıya köçürüldü. Başa düşmək olar ki, bu 500 ildə hansı siyasi, coğrafi ərazi dəyişmələri, etnik birləşmələr və ayrılmalar, müharibələr baş vermişdir. Lakin zərdüştçülük dövlət dini olaraq qalırı və hər hökmətar ağızdan-ağıza keçən “Avesta”ni kahinlər vasitəsilə özünükülləşdirir, müxtəlif vasitələrlə siyasi və dini hökmətlərinə haqq qazandırırı.

Beləliklə, “Avesta”ni eramızın I-III əsrлərində yazılı tərtib etməyə başladılar. Artaşır vilayətlərə məktub göndərərək əmr etdi ki, “Avesta”dan şifahi və yazılı nə qalıbsa, Zərdüştün adı ilə bağlı nə varsa, hamısı yığılsın və saraya gətirilsin. Şahənşah I Artaşır saraya gətirilən bütün “əlyazmaları” özü yoxlaysın, lazım olmayanı kanondan çıxarıvə eləvələr edirdi. Redaktörələr, əlavələr sistemsi həyata keçirilirdi. Məhz bu dövrə “Avesta”nın mühüm hissisi - ritualların “təmizliyinə” riayət olunan “Videvdət” yarandı.

I Şapur daha irəli gedərək, maqupata (baş kahino) əmr edir ki, “Avesta”nın torkibinə təbabət, səhiyyə, astronomiya, coğrafiya və dəqiq cimlər haqqında yazıları daxil etsin. Amma bizə məlum deyil ki, baş kahin deyilənləri “Avesta”ya daxil edir, ya etmir. Lakin “Avesta”nın təhrif olunması izsiz ötüşmür. III əsrə Manin başçılığı ilə *Manixey hərəkatı* başlayır. Tez bir zamanda “Bütün dinləri birləşdirib - bir dinə çevirək” və “Kim varlıdır - kasıb olacaq” şüurları böyük bir orazini bürüyür, hətta atəşpərəst və xristian dinləri Manini küfr adlandırbı manixçiləri kütləvi şökildə toqıb etməyo başlayır. I Hörmüz 277-ci ildə Manini aldadaraq saraya dəvət edir və həbs etdirərək dörśinə saman təpdidir. “Avesta”nın təhrif kitab kimi qolomo verilməsini VI əsrə Mozdok yenidən elan edir və Mozdokilər hərəkatı başlayır.

Göründüyü kimi, bizo tarixdən bəlli olan faktlar əsasında bir daha sübut olunur ki, “Avesta” əsas kitab kimi bizo golib çatmamış və sonradan toplanan və yazılın bu kitab siyasi və etnik maraqlara daha çox cavab vermişdir. Tanrı tərəfindən bizo verilon ilk müqəddəs kitab bondosu tərəfindən adiloşdırılmış və məhz buna görə də Tanrı bize digər müqəddəs kitabları göndərmişdir.

## MUĞ, YAXUD MAQLAR

Dönək Midiya ərazisino. Yusif Səfərov qeyd edir ki, şübhəsiz, Midiya dövləti İran dövləti idi və burada, yaxud bu ərazidə farsdillilər yaşayırdılar. Elə buradaca o, (əlbəttə, öz-özünü tekzib edən faktlar əsasında) Herodota istinadən Midiya ərazisində hansı tayfaların yaşadığını göstərir.

Farsların, yaxud parsların tarixdə adlarının əhmənilərlə başladığının hansı əsrə aid olduğunu biz yuxarıda göstərdik. Odur ki, elə hesab edək ki, bu məsələyə qayıtmaga ehtiyac yoxdur. Bizi maraqlandıran Zərdüştün maqlarla əlaqəli olması və yaxud Zərdüştün bu tayfaya mənsub olub-olmamasıdır. Qeyd edək ki, Zərdüşt maq tayfasının ən görkəmli nümayəndələrindən biridir.

“Tarixin atası” Herodot Midiya ərazisində yaşayan 6 qəbilədən xəbor verir. Bunlar bus, paretakən, struxat, arizant, budi və maq qəbilələridir. Herodot, hətta çalışır ki, bu qəbilələrin hansı ərazidə məskunlaşdığını göstərsin. Bunlardan əhəmiyyətsiz və hakimiyətə təsiri olmayan qəbilələrdən biri fars dilli ola bilərdi. Bu qəbilələrdən aparıcı olanlar - bus və maqlar - ölkənin həyatında mühüm rol oynayır və ölkənin siyasatını müəyyənləşdirirdilər. Belə ki, bu iki qəbilədən biri - buslar - ölkənin siyasi, maqlar isə dini həyatında osas rol oynayırdılar. Yaddan çıxarmayaq ki, Qam-Atanın üsyani zamanı və üsyanyı qələbəsindən sonra maq Qam-Ata ölkənin paytaxtını - yenidən Midyanın paytaxtı - Akbatan etdi. Həmin Akbatan ki, Midyanın güclü vaxtında onun paytaxtı idi və Herodota görə, orada buslar yaşayırdılar. Onların qonşuluğunda isə maqlar yerləşirdilər. Səslərin fonetik dəyişmələrinin izahına varmadan tam əminliklə deyə bilorik ki, buslar qədim türkdilli və Azərbaycan ərazisində avtoxon qəbilədir. Belə ki, bundan töxminən 2000 il sonra “İqor polku haqqında dastan”da, “busı”, yaxud “bösi volk” ifadələrinə rast gəlirik. “Boz” sözü də anmanın fonetik dəyişməsindən, yaxud yunan dilinə tərcüməsində asılı olub. Eto busların yaşadığı Akbatan (indiki Həmədan) sözünün, 2700 il keçməsinə baxmayaraq, türkçə mənası dəyişməmişdir. Aydın olur ki, Herodotun Midiya ərazisində yaşayan qəbilələrinin oksoriyyəti türkdilli, yaxud prototürklər olmuşlar. Burada da Herodotun tərcüməsi zamanı xyclı təhriflərə yol verilmiş və təhrif ilk növbədə, əvvəller olduğu kimi, siyasi və etnik sifarişlərdən irəli gəlmışdır. Lakin tarixin dörün qatlarında çökmüş boz duman çə-

kildikcə, bu dumanın altından prototürklərin tarixi daha çox üzə çıxmaya başlayır. Bu prototürklərdən biri də Midya ərazisində yaşayan maq tayfalarıdır.

N.A. Baskakov "Türk dilləri" kitabında çox maraqlı bir fikir irəli sürrür. Belə ki, bu fikir onun müasirləri tərəfindən səsləndirilmir. 1960-cı illər yazılmış bu kitab, yəqin ki, yeganə əsərdir ki, muğallar (maq, muğ), inuqallar Azərbaycan türkcəsində danışan qrupa aid edilir. Baskakov kitabın sonunda türk xalqlarının və dillerinin siyahısını göstərir. Aydmır ki, ta qədimdən Herodotun göstərdiyi Midya ərazisində yaşayan 6 tayfadan biri maqlardır. Onlara yerli dildə həm də muğlar deyirlər.

*Müasir azərbaycanlıların və onların dilinin formalaşmasında hansı türk tayfalarının təsiri olduğunu yanan N.A. Baskakov onları oğuz dillər qrupuna və oğuz-səlcuq yarımqrupuna bölür. Baskakov qeyd edir ki, onları azərbaycanlı, aderbicanlı, türk, Azərbaycan türkü, Zaqqafqaz tatarları, Azərbaycan tatarları adlandırmazdan çox-çox öncə muğallar, kazax tatarları, qasqaylar, qızılbaşlar, terekəmələr, qarapapaqlar adlandırıblar. Fikir verirsinizsə, qədimliyinə görə, Baskakov muğalların adını siyahıda birinci yazar və qəti əminliklə bildirir ki, bunlar azərbaycanlılardır.*

Qoribədir ki, azərbaycanlıların muğal adlandırılması fikrinə nədənsə 60-cı illərin siyasi senzurasi fikir verməmiş və elə hesab etmişdir ki, maqlarla muğlar arasında heç bir eynilik yoxdur. Bu səbəbdən, muğlaların dəqiq yerini göstərən və indiki Azərbaycanda hansı ərazidə türk dilinin dialektində danışan bu qəbilənin ünvanını dəqiqləşdirən N.A. Baskakovun fiziki və siyasi cəzadan konarda qalması sözün əsl monasında, möcüzədir. Faktiki olaraq, pantürkist ideyasına görə repressiyadan ötüşən müəllif, bəlkə heç özü də maq və muğları eyniləşdirmirdi. Sadəcə olaraq, o, azərbaycanlıların qədimdə muğal adlandırılması mənbəsinə rast gəlmış və sonradan bir tədqiqatçı, bilici, mütəxəssis kimi muğalların və azərbaycanlıların dilinin eyni kökdən olmasını sübut etmişdir (Bəzi Qafqaz xalqları bu gün də azərləri muğal adlandırır). Maraqlıdır ki, Baskakov Güney və Qüzey azərbaycanlıların eyni dildə danışdığını göstərir və yalnız dialektinə görə onları fərqləndirir. O, qeyd edir ki, müasir Azərbaycan dilinin formalaşmasında müxtəlif türkdilli tayfaların xüsusi əhəmiyyəti var; bunlardan qasqaylıları (Güney Azərbaycan), terekəmə və qızılbaşları (Qərbi Azərbaycan dialektini), qazax dialektini (qarşıq Azərbaycan-Türkiyə), muğları (şimal dialekti) misal çəkmək olar.

Mağlar haqqında maraqlı fikirlər söyləyen hörmətli professor A.Şükkürov qeyd edir ki, mağların fəaliyyəti Zərdüşt dən min illər əvvəlki dövrü əhatə edir. Baş mağ Zərdüşt isə mağlarnın min illər boyu topladıqlarından çox şey götürmüştür, bunu yaratdığı dindo ayinlər formasında əks etmişdir. Yeri gəlmişkən, Herodot da qeyd edir ki, mağlar öz dini adətlərinin bəzilərini kaspi tayfalarından götürmüşlər. Aydın olur ki, eyni adət-ənənələrə malik tayfalar qohumluq əlaqələrilə də bir-birinə yaxın idilər.

Y.V. Çomənzəminlinin fikrincə, muğlar Azərbaycanın ən qədim tayfa birləşmələrindən olnaqla yanaşı mənsub olduqları ölkələrin (Midiya, İran) yaranmasında və təşəkkül tapmasında çox mühüm rol oynamışlar. O, yazır: "Zərdüştlik xristianlıqdan on-on beş əsr əvvəl Yaxın Şərqdə böyük bir mövqə qazanmışdır. Zərdüştün ruhaniləri mağlar (cəmi mağandır) qədim zamanlar Müğanda yaşımışlar. Bunu IX-X əsr orob coğrafiyaşunasları da qeyd edirlər".

Göründüyü kimi, farsların Ön Asiyaya və Azərbaycana gəlməsindən çox-çox əvvəl bu ərazidə türksoyluların yaşamاسını ərəb tarixçilərinə istinadən Y.V. Çomənzəminli də təsdiq edir. O da eynilə inaq (muğ) tayfalarının yaratdığı zərdüştlüyün əsasının farslardan çox-çox əvvəl qoyulduğunu bildirir.

Mağlar adətə görə, çox sadə geyinərlərmiş. Onlar Odu, Torpağı, Suyu Tanrı hesab edirmişlər. Elə hesab edirik ki, muğların kitabının bir hissəsi "Dədə Qorqud" dastanında əksini tapmışdır. Məhz "Dədə Qorqud"da toponimlər və adlar muğların tapılmayan əsas kitabına kod və açaq ola bilər. Belə ki, Hörmüzlə Əhrimanın, işıqla zülmətin mübarizəsi "Dədə Qorqud" boylarında məxfi kod altında işıqlandırılmışdır.

Bizə gəlib çatan məlumatlara görə, muğlar bir tayfa olaraq, ilk dəfə astrologiya, indiki dilə desək, magiya, ekstrasenslik və telepatiya ilə məşğul olmuşlar. Mənbələrə görə, onlar yaratdıqları enerjinin köməyi-lə yaşış yağıdırmağa, külök əsdirməyə, tufan yaratmağa və s. qabiliyyətlərə malik idilər. Sonradan kənar tayfalar muğların içərisinə soxularaq bu cimləri mənimsəyəndə və kahinliklə təkcə muğlar deyil, digər tayfalar da məşğul olmağa başlayanda (bununla yanaşı zərdüştlik geniş yayılır və digər tayfalar tərəfindən qəbul edilirdi) muğlar əsas magik teli-min itməsindən ehtiyatlanmış, bu təlimi Misir kahinlərinə xüsusi kod altında ötürmüşlər. Çünkü muğların misirlilərə və onların kahinlərinə qohumluqları catıldı. Odur ki, Misir ehramlarının müəmması Misirin tar-

xindən yox, muğlarm tarixindən öyrənilərsə, bu ehramların sırrı açıla bilər. Aristotel məhz buna işarə edərək yazdı ki, maqların tarixi misirlilərin tarixindən daha qədimdir. Muğlardan qalan digər tolimləri isə başqa tayfalar mənimsəməyə başladılar. Beləliklə, muğların dövründə vahid kosmoqonik bilik e.e. III-I minilliliklərdə bir neçə yero parçalandı. Kosmoqonik bilgi misirlilər, zərdüştük bir dini baxışlar sistemi kimi (praktiki kosmoqonik bilsiz) farslar, digər bitgilər isə hissə-hissə başqa tayfalar tərəfindən mənimsənildi. Muğların vahid kosmoqonik telimi parçalandıqdan sonra bu təlimlər ayrı-ayrılıqda digər tayfalar tərəfindən özünüküleşdirildi. Bu özünüküleşdirmədə misirlilər və farslar daha nəzəroçarpacaq dərəcədə feal idilər. Mənimsəmə fars imperiyası dövründə (Əhmənilər və sasanilər epoxasında) o qədər güclü idi ki, bu ərazidə yaşayan bütün tayfalara fars yarılığı yapışdırıldılar. Fikrimizi A.Şükürov və K. Abdullazadə "Azərbaycan fəlsəfəsi" kitabında təsdiqləyirlər: "Qədim yunan alimi, yazıçı və tarixçilərin böyük səhvlerindən biri onların İran dövləti ərazisində yaşayan xalqları çox vaxt fars adlandırmaları idi. Bu isə bir neçə min ildən sonra yazılın tarix kitablarında çox böyük dəlaşığa səbəb olmuşdur. Əslində isə qədim İran dövləti müxtəlif dildə danışan, bir-birindən köklü surətdə forqlənən xalqlardan ibarət idi".

Tarixi faktlar sübut edir ki, mağlar (muğlar) şumerlərlə yaşıddırlar. Belə bir fərziyyə də var ki, şumerlər və mağlar dilcə qohumdurlar və mağlar sonradan onlardan ayrılma bir qoldur. Mahmud İsmayıll "Azərbaycan tarixi" kitabında dediklərimizi təsdiqləyir: "Bozi tarixçilər gəstirirlər ki, şumerlərlə qonşuluqda məskunlaşmış turkdilli soyların dilləri ilə şumerlərin dillərinin bir-birinə qarşılıqlı təsiri olmuşdur".

Mağların şumerlərlə qonşu olmasını, hətta bir dövlət kimi mövcud olub təşəkkül tapmasını və mağlar ölkəsinin mövcudluğunun e.e. III-II minilliliklərə təsadüf etməsini Şumerin əm güclü tədqiqatçısı S.N. Kramer də təsdiq edir. Belə ki, o "Tarix şumerlərdən başlayır" əsərinin 14-cü fəslində Mağan və Dilmun ölkələrinin adını çəkir. Kramerin tədqiq etdiyi əsərlərdən biri də unikal və şədevr sayılan, 450 sətirdən ibarət olan "Enki və kainat" poemasıdır. Bizi maraqlandıran Mağan ölkəsinin adı məhz buradadır. Xatırladaq ki, cəmi mağlara mağan deyildi.

Poema Enkinin şorosunu həsr olunmuş himnlə başlayır. Sonra isə Enki insanların və allahların yaxşılığına çalışdıqından özünün şöhrətindən danışır.

"Mənim atam, göyün və yerin şahı  
Göyə və yerə gəlməkçün mənə şöhrət verdi"

Yerin, göyün hakimi olan Enki özünün tərifini belə bitirir:

Ölkələr... Mağan və Dilmun baxaraq mono (Enkiyə)  
Dilmun gəmiləri şalban (?) daşıyır  
Mağan gəmiləri göyə qədər yüklənib  
Meluxxidən "mağilum" yelkənli gəmilər  
Qızıl və gümüş gətirir onlar  
Hamisini daşıyırlar Nippura,  
yer üzünün şahı Enlil üçün.

Bu kitabın birinci hissəsində şumerlərin toponimlərinin və adlarının müqayisəli analizini etmək fikrində deyilik. Elə fikirləşirəm ki, kitabın ikinci hissəsində şumerlərlə qədim və müasir türkərin müqayisəli analizini etmək üçün vaxtimız olacaq. Hələlik isə fikrimizi Şumer tədqiqatçısı, görkəmli professor Kramerin tarixdə ilk dəfə olaraq "Enki və kainat" poemasında mağlar və Mağan ölkəsi haqqında deyilən sözlərə yönəldək. Təəssüflər olsun ki, bu tərcümə və bu ölkələr demək olar ki, bütün tarixçilərin nəzərində qəmiş, ya da elə bir ciddi əhəmiyyət verməmişlər. Misik poema da olsa, məhz burada ilk dəfə olaraq Mağan ölkəsinin 5000 il əvvəl mövcudluğu sübut edilir. Bu dövrde, tərcümə olunan motndən göründüyü kimi, Mağan ölkəsi də Nippura, Enlil üçün başqa ölkələr kimi bac-xərac gotırır. Mağan ölkəsi görünür, özünün eniş dövrünü yaşayıb və sonradan qonşular tərəfindən işğal olunaraq öz əraziyinə qatılıb və şumerlərdən sonra Mağan ölkəsinin adı bir daha heç bir monbədo çekilməyib. Bununla yanaşı Mağan ölkəsi bir dövlət kimi tarixdən silinsə də, mağ tayfaları müxtəlif dövlətlərin adı altında bizim eranın XVIII əsrinə qədər mövcud olmuşlar. Yuxarıdakı tərcümədən aydın olur ki, mağlar da şumerlər kimi yüksək mədəniyyət və sonot inkişafına malik idilər. Tərcümədən görünür ki, Meluxxidən gələn yelkənli gəmilər "mağilum" adlanır. Bu da onu sübut edir ki, mağlar gəmi-qayırmaya sahəsində pionerlərdən biridirlər və yelkənli gəmilər "mağilum" adını təsadüfən almamışdır.

Göründüyü kimi, mağların tarixi farsların tarixindən və dilindən çox-çox uzaqdadır. Baxmayaraq, Herodot dəfələrlo qeyd etmişdir ki, parslar

özgə xalqların adətlərini qəbul etməkdə ustadırlar. Onlar Midiya paltaları geyir, döyüşdə isə Misir silahlarından istifadə edirdilər.

Mağların (muğların) Azərbaycandan - qədim Midiyadan olması barədə qədim yunanların çox sanballı əsərləri olsa da, XX əsrin tədqiqatçılarının, xüsusilə də sovet alimlərinin mağları İranla və irandilli olamları ilə əlaqələndirməsi on azı təəccübü lət görünürlər. 1928-ci ildə Y.V. Çəmənşəminli "Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləri" adlı məqalədə yazırırdı: "Bu həyat Muğ cəmi Muğan adlı Zəki peyğəmbəri ilhamla malik bir millətin minlərcə illər əvvəl Kür ilə Araz çaylarının yaranmaları ilə başlayır. Aran təsmiyə etdikləri bu torpaq dünyaya Zərdüşti bəxş edir. Qədim aləmin on böyük kitabı "Avesta" burada vücuda gəlir".

Bələ hesab edirik ki, mağla bağlı toponimlər və adlar tarixdə izsiz ötüşməmiş, müxtəlif yerlərdə mağlar iz qoyub getmişlər. Azərbaycanda "Muğ düzü", Tacikistanda "Muğ qalası" və s. adları göstərmək olar.

Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrem" kitabında muğanların XVIII əsrə də yaşadığını göstərir. O, bu kitabda Nadir şahın döyüş səhnələrini qələmə alarken yazır: "... Nadir şah 25 yanvar 1743-cü ildə Kalat-Qurcyş qalasını yerlə-yeşsan etdikdən sonra Möhmət Əlixan Qırxlu-nu Dərbənddə hakim təyin edərək Muğana yollandı..."

Nadir şah Muğana yollandı... Bu zaman özünü şah Hüseynin oğlu kimi qələmə verən Sat-Mirzo adlı birisi Şirvanda həyəcan yaradıb sakitliyi pozdu. Mehmet Əlixan qərara aldı ki, qiyamçılara kömək etsin...

... Bu zaman muğanlı tayfaları Kabir adlı istehkamın qarnizonunda afşarları doğrayaraq üşyan etdilər və qalanı Möhmədə verdilər. Möhməd xan belə bir üşyanın baş verməməsi üçün muğanlıları kor edib Dərbənddən qovdu...".

A.Bakıxanov tarixi hadisələri dolaşış sahəsinə baxmayaraq, Azərbaycanın şimalında muğanlı tayfalarının yaşaması və Nadir şahı dəstəkləməsi haqqında məlumatı yetərinəcə verir.

Ən qəribəsi budur ki, heç bir Şərqi mənbələrində mağların və ya muğların Xəzərin şərqində, yəni Orta Asiyada və Uzaq Şərqi yaşamlarına rast gəlinmir. Mağ və yaxud muğlara yalnız Ən Asiyada və bütün Azərbaycanda rast gəlinir. Lakin 553-cü ildə Göytürk imperiyasında həkimiyətə golon Kara İssik Xaqan-Kuşu özünə Muğan titulunu götürür və bu titulla da qonşularını lərzəyə salaraq üç il müddətində demək olar ki, Avrasiyanın böyük bir ərazisini imperiya torpaqlarına qatır. *Təbiidir*

*ki, mağ, muğların qədim tarixini, Muğanın qədim adını göstərməsəydik və tarixi mənbələrdən iqtibaslar getirməsəydik, bütün opponentlərimiz belə bir fikrə gələ bilərdilər ki, Muğan sözü cə Muğan xaganla bağlıdır və bu söz Azərbaycanda VI əsrənə toponomislərdə və xüsusi adlarda işlədiilmişdir. Lakin biz tarixi faktlar əsasında sübut etdik ki, maq-mağ-muğ bizi Şorqdan gəlmə deyil, oksinə Qərbən Şərqi getmədir.*

Yuxarıda göstərdiyimiz kimi, Baskakov "Türk dilləri" kitabında azərbaycanlıların kökü haqqında yazarkən muğallar haqqında təsadüfən məlumat verir.

Beləliklə, aydın olur ki, "Avesta"nın qoruyucusu və yaradıcısı olan maq-mağ-muğlar Azərbaycanda və Ən Asiyada yaşayan ilk türkdilli tayfalardan biri olmuş və muğanlı tayfaları kimi XVIII əsrə qədər yaşamışlar. A.Bakıxanov muğanlı tayfalarının türkdilli və ya türksoylu olmasına şübhəsiz yanaşmış, Baskakov kimi muğalların Azərbaycanın şimalında yerləşdiyini bildirmişdir. Elo indi do İsmayılli-Qəbələ zonasında əhali yerli türklərə mağal deyir. Bunu da nəzərdən qaçırmamaq olmaz.

Əlbəttə, eramızdan əvvəlki dövrlərdə müxtəlif mənbələrdə çoxsaylı xalqların, tayfa birləşmələrinin, qabilələrin adları çəkilmişdir. Onları analiz etmək bizim tədqiqatımızdan uzaq olduğu üçün əsas türkdilli soyuların üzərində dayanacaqıq. Bunlardan əsası tur-turanlılar-türklər və skif-saq-massagct-savromatlar olacaq.

## SKİF, YAXUD İSKİT VƏ SAKLAR

Tarixi zamanın qırılmış anında müxtəlif mənbələrdə türk və türksoyu tayfaların hamisinin aparıcı, yəni hakim tayfa olmasından asılı olaraq, yerdə qalan bütün tayfalar da homin tayfanın adı ilə adlandırılmışdır. Məsələn, əhəmənilər epoxasında imperiya 23 satrapa bölünüb yüzlərlə tayfanı və qabiləni özündə birləşdirdiyi halda, mənbələr onları, pers, yaxud fars adlandırmışdır. Eyni ilə də turların və ya sakların adları çox zaman cəm şəklində yazılmışdır. Məlumudur ki, saklar 20-yə yaxın tayfanı özündə birləşdirirdi. Lakin tarixi mənbələr onları zamandan asılı olaraq, ya skif, ya sak, ya da massaget kimi qələmə vermişlər. Eləcə də tarixin müəyyən zaman kəsiyində hunlar, mongol-tatarlar, ruslar, qıpçaqlar, romalılar, yunanlar və başqaları cəmləşdirici rolunu oynamış

və tarixdə də, mənbələrdə də müxtəlif xalqlar bu adlar altında təşəkkül tapıb yaşamışlar.

Bizi maraqlandıran türklər və skiflər məhz bu yolu keçmiş, bu ad altında onların hakim rolunu oynamısından asılı olaraq, tarixə düşmüşlər. Məsələn, eramızdan əvvəl XV əsrə aşşur - mixi yazılarında trukkillər, urartı yazılarında turuxlar sözüne rast goliriksa, Herodotda on çox rast golinon və geniş şorh edilən skif-saklardır. Belə ki, Herodot onların həyat tərzini, adət-ənələrini geniş təsvir etməklə tarixin bir çox döyünlərini açmış, min illərlə cavabı olmayan suallara kifayət qədər aydınlaş gotirmişdir.

“Avesta”da da tur və turanlılar haqqında kifayət qədər məlumat verilir, lakin skif-sak-massagetlər haqqında heç bir informasiya yoxdur. Ola bilməz ki, eyni dövrdə formalanşan və yazılın mənbənin birində bir ad çəkilsin, digərində isə başqa bir ad.

Bu da onunla bağlıdır ki, hər xalq qonşu xalqları, yaxud digər xalqları öz dilinə uyğunlaşdırıb ona ad verirdi.

Bu xalqların özlərinə hansı adı verdikləri, yaxud özlərini necə adlandırdıqları bizə məlum deyil. Zaman keçdikcə ya bu tayfalar tarixin sınağından keçə bilməmiş, ya da başqa tayfaya qaynayıb-qarişaraq yeni bir etnos yaratmışlar. Heç nə tarixdən silinib getmir. Ən azı genetik şəkildə yeni etnos köhnənin davamçısı olur, özünün qan yaddaşında həm köhnə xüsusiyyətləri yaşadır, həm də yenilərini yaradır.

Bununla bağlı Herodot maraqlı məlumat verir. Sarmatların yaranmasını göstərən “tarixin atası” bildirir ki, iskitlərlə (skiflərlə) amazonluların birliyində yaranan sarmatlar iskit (skif) dilində danışırdılar. Amma onların ləhcəsi iskitlərin ləhcələrindən fərqlənirdi. Göründüyü kimi, yeni tayfanın yaranmasına baxmayaraq, sarmatların dil üslubu, danışq tərzi, adət-ənənələri heç də dəyişməmişdi. Oğuzlarda olduğu kimi, iskit tayfalarında da könardan təhlükə olduğu anda 20-yə yaxın skif tayfası yığışaraq məşvərət keçirir, müharibənin aparılması yollarını müzakiro cdirdi.

Maraqlıdır ki, eramızdan əvvəl I əsrə Diodora Sisiliyskiy yazır ki, saklar və massagetlər böyük skif xalqına aiddirlər.

Herodot iskitləri çoxsaylı tayfalara bölür və onların harada yerləşdiklərini dəqiqli göstərir. Belə ki, XIX əsrə, yəni Herodotun “Tarix” kitabı Avropaya tanış olmayana qədər, belə rəy yaradılmışdı ki, skiflər, türklər, saklar həmişə köçəri tayfa olmuşlar. “Tarix” Avropada bəlli olduq-

dan sonra bu fikrin yalnızlığı sübut olundu. Herodot bəzi iskit tayfalarının oturaq, bəzilərinin köçəri həyat yaşadığını göstərir, onların hansının maldarlıqla, əkinçiliklə, balıqcılıqla məşğul olduğunu qeyd edir. Herodot bütövlükdə İskit elinin uzunluğunun 40000 stadiya təşkil etdiyini yazar.

Herodot qeyd edir ki, onların mənsub olduqları yerlər materikin içəriliyinə qədər uzanır. “Tarixin atası” skiflərin haradan gəldiyini yazır, əvəzinə harada yerləşdiklərini xüsusi olaraq göstərir. O, skifləri Xəzərin şərqi sahilində yerləşdirmir, onların oradan gəldiklərini yazır, əksinə, İskit elinin Qara dənizin şimal sahillərində, Azov dənizi ətrafında, Dunay, Dnepr, Don çayları arasında, Şimali Qafqazda, Ön Asiyada və Azərbaycanda yerləşdiyini göstərir. Lakin Araz boyu yaşayan iskitləri Herodot massaget adlandırır: “Kuruş (Kir) bu xalqı istila edəndən sonra massagetləri tabe etmək fikrinə düşür. Deyilənə görə, massagetlər çoxsaylı və igid tayfadır. Onlar gündoğan istiqamətdə, Araz çayının o tərəfində... yaşayırlar. Bəziləri onları da iskit qəbiləsi hesab edirlər”.

Bəzi mütoxəssislər və tarixçilər Araz çayını Kaspi (Xəzər) dənizilə eyniləşdirir və bundan sonra massagetlərin Orta Asiyada yerləşmələrini sübut etməyə çalışırlar. Həlbuki Herodot açıq-aydın göstərir ki, Arazın tək bircə qolu açıq yerlərdən keçərək Kaspi dənizinə töküllür. “Kaspi dənizi isə heç bir başqa dənizle əlaqəsi olmayan qapalı göldür”. Herodot açıq-aydın yazır: “Aras çayını keçəndən sonra Kuruş (Kir) massaget torpağında belə bir yuxu görür”. Göründüyü kimi, sahillərində massagetlərin yaşadığı Araz indiki Azərbaycan Respublikasının ərazisinə daxildir. Lakin nədənsə Arazi gah Kaspi, gah da Sirdörya çayı ilə eyniləşdirilir. Lakin Herodot Araz çayının şərqdən qərbə doğru deyil, əksinə, qərbdən şərqə axaraq Kaspi dənizinə töküldüyünü yazar.

Bir məsoləni do yenidən qeyd etmek istəiyim. Yuxarıda göstərmişdik ki, bəzi tarixçilər, xüsusi də türk tarixini ört-basdır etmək isteyənlər midiyahıların guya farsilli olmalarını xüsusi canfəşanlıqla qeyd edirlər. Onlar hətta Midiya hökmədarlarının - Kirin, Kambizin fars olmalarını sübuta yetirmək isteyirlər.

Lakin Herodot bunu inkar edir. Arazın o tayına keçib massagetləri özünə tabe etmək istəyən Kuruş (Kir) massaget hökmədarı Tomrisdən “Midiyahıların şahı! Öz niyyətindən el çək!” xəbərini alır.

Biz I Dara haqqında mülahizələrimizi yazanda qeyd etmişdik ki, o, çevriliş edəndən sonra özünün Kambiz nəslindən olduğunu bildirmişdi.

Lakin Herodot onun başqa nəslə aid olduğunu qeyd edir. Bütün bunları yenidən nəyə görə yazırıq? Ona görə ki, tarixin dolaşığa salınması bu ərazilərdə turkdilli soyların yaşaması, yaxud onların üstündən sükutla keçilməsi, tarixin təhrif olunması qalib hökmardardan, onların istoyindən və ohval-ruhiyyəsindən asılı idi. Belə ki, hökmardaların bir sözü ilə tayfaların, qəbilələrin adı tarixdə silinirdi. Bir dövlətin orazisində və onun qonşuluğunda yaşayan bütöv tayfalar və qəbilələr bir adla adlanır, bununla da bu ərazidə yaşayan tayfaların etnogenezisinin tədqiqində çətinlik törədirilir və tarixçilər tərefindən tayfalar və xalqların tarixi təhrif olunurdu. Məsələn, midiyahları və skifləri II Kir umman manda adlandırır.

Skifşunas V.V. Qriqoryevin yazdığını görə, sak adını cəmləşdirilmiş şəkildə farslar onlara vermişlər. Belə ki, farslar bu dildə danişan bütün tayfalara və qəbilələrə sak deyərmişlər. Necə ki, yunanlar İskit elində eyni dildə danişan tayfalara və qəbilələrə skif adını vermişdilər. Herodota görə, bu xalqlar eynidir. Lakin müxtəlif xalqlar tərefindən müxtəlif cür adlandırılabilir. Yunanlar onlara skif, farslar isə sak deyiblər. Fikrimizi sübuta yetirmək üçün e.e. 486-480-ci illərə aid olan I Daranın sələfi Kserks tərefində yazdırılmış daş kitabəleri misal çəkmək olar. Kitabələr üç dilde yazılmışdı - qədim fars, elam, babil. Qədim fars dilindən bize çatan tərcüməni isə V.İ. Abayev etmişdir: "... Şah Kserks deyir: Hörmüzün iradəsilə Persiyadan başqa bu ölkələr üzərində mən hökmərənləq edirdim, mən onları idarə edirdim, onlar mənə xərac gətirirdilər; onlara mən əmr edirdim, onlar həyata keçirirdilər; Midiya, Elam, Xaraxvati... Zranka, Parfiya, Xarayva, Baktriya, Soqdiana, Xorəzm, Babil, Aşsur, Sataqu, Sparda, Misir, ... daxlar, Xaumavarqa sakları, şıspapaqlı saklar...".

Göründüyü kimi, yunanlar onları skif adlandırdıqları halda farslar sak adlandırır.

Maraqlıdır ki, əhməni yazılarında da skiflər saklar adlandırılır. Hətta Qam-Atanın üsyənində üsyəncilər tərefində iştirak edən şıspapaqlı sakların adı çəkilir. Bisütun relyefində üsyən yarılınan zaman I Dara tərefindən edam olunanlar içərisində şıspapaqlı sakın da rəsmi göstərilir.

Dyakonova, o cümlədən bir çox digər müəlliflər və tarixçilərə görə, saklar skif tayfalarının bir qoludur və onlar "Avesta"dakı turlarla eynilik toşkil edirlər. Sonradan turlar dedikdə türklər başa düşüldüyü üçün saklarm türklər olduğu heç kimde şübhə doğurmur.

Qeyd etdiyimiz kimi, saklar müstəqil xalq kimi üç yere ayrılrıdlar. Biz bu barodə söhbət açdığını üçün onların üzərində çox dayanmayaçağıq. Yunan mənbələrində amirgey skifləri Qara dəniz sahillərində yerləşdirilir, fars mənbələrində isə daxlar kimi adlandırılırlar. Fakt faktlığında qalır ki, Xəzər ətrafinın qərb və şərq sahillərində, Qara dənizin şimal hissəsində, Azovtrafi regionda e.e. IX-VIII əsrlərdə yeni subetnosun formalşması prosesi başa çatmış və yeni subetnos yunanlarda skiflər, farslarda isə saklar adlandırılmışdır. Heç şübhəsiz ki, skiflər, saklar, massagelər prototürklər olmuş və bu adla da tarixdə qalmışlar. Belə ki, skiflər, yaxud saklar digər turkdilli qəbilələrdən üstün olduqları, hakim rolunu oynadıqları üçün digər soyular bunların içində ya ərimiş, ya da müoyyən zamana qədor yarımmüstəqilliyini qoruyub saxlamışlar. Fikrimizcə, *tayfaların adlarının dəyişməsi etnik qocalma, iqlim dəyişkənliyi və müharibələrlə bağlıdır*.

Fikrimizi L.N. Qumilyov da təsdiq edir.

Belo ki, etnik qocalma və müharibələr yeni etnosun yaranmasına tökan verir, bir ad digər ilə ovozlənir. Tosadüfi deyil ki, etnik qocalma son nəticədə bir dövlətin digor dövlətdən asılılığını sürətləndirmiş və müharibələr həsabına tayfalar ctnosu sohnodon vurub çıxarmışdır. Necə ki, kutilər, lullubəylər və digərləri etnik qocalma nəticəsində əriyib digər tayfalar arasında yox olmuşlar.

Beləliklə, mağların uzun müddət bir tayfa olaraq yaşamalarına baxmayaraq, sonradan xüsusi bir kastaya - kahinlərə çevrilmişlər və Zərdüştün kahinləri mağ adlandırılmışlar. Sakların, yaxud skiflərin yüksəlişi zənanı isə digər turksoyu tayfaların formalşması prosesi başlayırdı, bir turkdilli soy estafeti etnik qocalma noticosində digərinə verirdi. Beləcə *kutilor estafeti trukkilərə, turuxlara, onlar mağlara, mağ-muğlar skif-sak-massagcto-kaspi-sabin-savirlərə, skif-saklar hunlara, albanlara, onlar da xəzərlərə və oğuzlara, xəzərlər, oğuzlar qıpçaq-monqol-tatarlara və sonradan iso oğuz səlcuq türklərinə vermişlər*.

Fikrimizi sübuta yetirmək üçün digər müəlliflərə müraciət edək.

Pompey Troqa (e.o. I o.) görə, skiflər həmişə qədim tayfa hesab edilə bil və qədimdə onlar həmişə misirlilərlə mübahisə ediblər. Strabon isə adlarını çəkdiyimiz üç sak tayfasından yalnız daxları (dailəri) bir sak kimi GüneyTürkmenistanda yerləşdirir.

İ.M. Dyakonov isə Herodotun fikirlərinin bir hissəsi ilə razılaşaraq yazar ki, skiflərin bir hissəsi doğrudan özlərini Qara dənizin şimal his-

səsində yerləşən yerli qədim xalq adlandırıb. O, "Midiya tarixi" kitabında göstərir ki, skiflərin bir hissəsi qədimdən, tarixən bu ərazilərdə yerləşib və onların özlərini yerli saymağa tam hüquqları var. Diger bir hissəsinin isə müəyyən tarixi hadisələrdən sonra bu ərazilərə gəlmələri ehtimal olunur.

Bir çox tarixçilər (Aristov, Bartold, Qumilyov və b.) hunları müasir türkərin əcdadları hesab edirlər. Türkərin bir xalq və millət kimi formallaşmasında tebiidir ki, hunların danılmaz rolu var.

*Əgər müasir türkərin formallaşmasında başlangıç hunlar hesab edilsə, hunlar da özlərinin etnogenezisini skiflərlə bağlayırlar. Belə hesab edirik ki, hunların əcdadları da skiflərdir və onların formallaşmasında skiflər mühüm rol oynayıblar. Yəni müasir türkərin kökü hunlara gedir, hunların da kökü skiflərə gedib çıxır. Əgər belə demək mümkündürse, müasir türkərin əcdadları hunlar və skiflərdir, deməli, hunlar və skiflər turkdilli və türksoylu olublar.*

D.Aytmuratov N.A. Aristova istinadən yazar ki, Herodotun "Tarix" kitabında göstərdiyi skiflərin eksər hissəsi türk tayfalarıdır. Türkərin əsas axını Ural arxasından hun adı altında III-IV əsrlərə aid ola bilər.

Göründüyü kimi, Herodotun şəhadətinə görə, skiflər bu ərazilərdə cə. çox-çox qabaqlarda yaşamışlar.

*Belə hesab edirik ki, Şərqdən Qərbə Böyük Axın olmazdan əvvəl Qərbdən Şərqə doğru bir neçə dəfə Böyük Axın olub. Sadəcə olaraq, Qərbdən Şərqə doğru böyük axınlar zamanın qırılmış anında ilişib qalmış, bu səbəbdən də heç bir mənbədə bu axın öz eksini tapmamışdır. Amma biz çalışacaq ki, bu kitabın ikinci hissəsində Zamanın Qırılmış Anını bərpa edək.*

D.İlovayski məlumat verir ki, müxtəlif mənbələrdə hunları təz-tez skiflər adlandırırlar. Bununla yanaşı Bizans soñiri Prisk hunların sərkərdəsi Atilla haqqında təəssüratlarını yazar: "Skiflər... həvəslə hunların dillərində danışırlar... bu ərazidə toplaşmış bütün xalqlar skifcə danışırlar".

İlovayski burada bizo Priskdən maraqlı məlumatlar verir. Belə ki, Prisk təz-tez "hun qanunları", "hun dili" əvəzinə "skif qanunları", "skif dili" ifadələrini işlədir.

Priskin Atillanın qərargahına golmosunu və özünün təəssüratlarını yazmasını Murad Açı da təsdiq edir.

Əgər biz qəbul ediriksə ki, hunların əcdadı skiflərdir və Prisk də on-

ların adlarının yerini tez-tez dəyişirə və "hun dili" əvəzinə "skif dili" səslənirə, deməli "skif dili" yərinə "Türk dili" də işlənə bilər.

V.V. Bartold "Türkmən xalqlarının tarixi ocerki" adlı əsərində IX əsrde yaşayan Mohəmməd Xorəzme istinadən yazar ki, Ptolomeyin iki skif ölkəsindən birində qərbi skif türk torpaqları ilə, şərqi skif iso doq-quz oğuz torpaqları ilə eyniyyət toşkil edir. Göründüyü kimi, hər iki torpaq türk və ya oğuz torpaqları adlanır. Lakin siyasi və etnik maraqlar bu eyniyyətin tam təsdiq tapmasına imkan vermir, müəyyən tarixi faktlar ya düzgün tərcümə olunmur, ya da təhrif olunmuş şəkildə bize gəlib çatır. Hələ bu azmiş kimi, bəzi müəlliflər skif dilinin irandilli olmasına sübut etməyə çalışır, müəyyən hipotəzələr və fərziyyələr irəli sürürlər. Hətta bəzi müəlliflər skiflərin özlərini bir neçə yerə bölürələr: hakim skiflər və digərləri iddia edirlər ki, hakim skiflər farsdilli olmuşlar.

Lakin Herodotun "Tarix"ində - nə birinci, nə də dördüncü kitabda, yəni birinci kitabda massagetlər, dördüncü kitabda iso İskit eli haqqında danışarkən onların farsdilli olmasına hətta kiçik cyham belə vurmur. Dördüncü kitabda Herodot Daranın İskit elinə səfərindən bəhs edərkən yazar ki, sarmatlar iskitcə danışırlar, amma lap köhnədən sözleri düzgün toləffüz edə bilmirlər, cünki amazonlar bu dili yaxşı monimsəməmişlər. Yaxud birinci kitabda Kuruşun (Kirin) massagetlərin torpağına keçib onları ram etmək istəyinə rəğmən, Krez Kirə məsləhət görür ki, massagetlər farsların sırvan həyat tərzindən tamam xəbərsizdirler və yaxşı olar ki, onları hiylə yolu ilə möglüb edək.

Herodot yazar: "Massagetlər də iskitlər kimi geyinirlər və iskitlərə oxşar həyat tərzi sürürlər... Axı ellinlərin iskitlərdəki bu adət haqqında hekayətləri daha çox massagetlərə aiddir..."

Skiflərin, massagetlərin və sakların heç bir adət-onənesi, həyat tərzi və digər xüsusiyyətləri farslara uyğun gəlmədiyi halda müasir tarixçilər onların farsdilli olmasına heç bir məntiqlə və tarixi faktlarla sübut edə bilmirlər. Bununla yanaşı onlar israr edirlər ki, skiflər yalnız farsdilli ola bilərlər. Baxmayaraq ki, Herodot onların fars olmamalarını açıq-aydın qeyd edir. Əvəzinə Herodot Dara ilə vuruşan skiflərin əsas qüvvələrinin üç skif xaqanına tabe olduğunu yazar. Onların hər üçünün adının qədim yunan dilindən bizə təhrif olunmuş şəkilde tərcümə olunub golib çatmasına baxmayaraq, türksoylu olmalarına heç bir şübhə yeri qalmır.

Üç skif xaqanın - İdənfir, Taksakis və Skopasis - adları yalnız türk lüğəti osasında izah oluna bilər. Hətta xaqanlardan biri sak tayfalarından

olmasını öz adında belə eks etdirir. Taksakis adı məhz sak tayfasından olmasına bir işaretidir.

Müasir tarixçilərin bəziləri bütün bu adları, toponimləri bir yana qoymaqla (izahını açmaqda çətinlik çəkdiklərini görə - Y.O.) adların və toponimlərin genezisine məhəl qoymadan siyasi sisfəni həyata keçirirlər.

Yuxarıda biz Qara dənizin şimal sahillərində kimmerlilərin ardınca eradan əvvəl VIII əsrin əvvəllərində skiflərin də əvvəlcə Güney Qafqaz və buradan Ön Asiyaya, indiki bütöv Azərbaycan ərazisinə keçdiklərini qeyd etmişdik. Herodota görə, skiflər kimmerlilərin arxasında hərəkət edərkən Midiya və Manna ərazilərdə fəaliyyətdə olmuşlar. Göründüyü kimi, skifləri, yeni sakların bir hissəsini sonradan massaget əlandıracaq və onların sərkərdəsi Tomrisin Midya şahı Kirin üzərində tarixi qələbəsini elə "Tarix" kitabında yazacaq. Lakin bir tərəfdən Herodot onların kimmerlilərin arxasında Asiyaya getmələrindən yazıır, digər tərəfdən də qeyd edir ki, iskitlərin indi yerləşdiyi ölkədə qədim zamanlarda kimmerlilər məskunlaşmışdılar.

Lakin "Tarix" kitabının digər bir səhifəsində iskitlərin tarixilə bağlı maraqlı bir faktla üzləşirik. Herodot yazır: "İskitlər öz xalqının mənşəyi haqqında belə danışırlar. İlk hökmədar Tarqitay dövründə Daranın onların ölkəsinə hücumuna qədər 1000 il keçmişdir".

Bələliklə, Herodot "Tarix" kitabında tarixi səhnədən çıxan kimmerliləri müəyyən zaman kəsiyində iskit və massagetlərlə görüşdürür. İskitlərin yüksəlişi zamanı kimmerlilərin tənəzzül dövründür və bu tənəzzüldən sonra bir daha onların adları çəkilmir.

Deməli, iskitlərin bu ərazilərdə yaşamasının başlangıcı, Herodota görə, cəriməndən əvvəl XV əsrə düşür, yeni iskitlərin bir tayfa kimi başlangıç fazası e.ə. XV əsrə aiddir. Cəriməndən əvvəl II minilliyyin ortalarında formalanışan skiflər 600-700 ildən sonra özlərinin inkişaf mərhələsinə çatırlar. Yalnız bundan sonra kimmerlilərin tənəzzülü başlayır. Herodot bunları açıq şəkildə yazır, lakin bəzi tarixçilərimiz bu faktların üstündən sükütlə keçərək iskitlərin Orta Asiyadan gəlmələrini sübuta yetirmək istəyirlər.

Herodot iskit (skif) tayfalarının bu ərazilərdə, Ön Asiyada aborigen xalq olduğunu yazır. Lakin buna da heç kim fikir vermır.

Herodot yazır: "Üçüncü rəvayət də var. (Mən ona daha çox inanıram). Bu rəvayətdə belə deyilir: Köçəri iskit qəbileləri Asiyada yaşayırlılar. Massagetlər onları sıxışdıranda iskitlər kimmerlilərin ölkəsinə go-

lirlər. (Deyilənə görə, indi iskitlərin məskunlaşdıqları ölkə qədimdə kimmerlilərin olmuşdur) İskitlər yaxınlaşanda kimmerlilər bu çoxsaylı düşmən qoşunun qarşısında nə ctmək haqqında məsləhətloşməyə başlayırlar".

Fikir verin! Herodot iskitlərin Asiyadan gəlmələrini yazar. Lakin yeri dəqiqli Müəyyənləşdirmir. Bir az aşağıda isə Herodotun Asiya dedikdə hansı coğrafi orazini nozərdə tutduğu çılpaqlığı ilə aydınlaşır: "İskit clində kimmerlilərin möhkəmləndirilmiş qalaları və kimmeri keçidləri indi də qalmaqdadır; eləcə də Kimmeriya adlı bölgə və Kimmeriya Bosporu deyilon boğaz vardır. İskitlərdən xilas olmaq üçün Asiyaya qaçan kimmerlilər bildiyimiz kimi, indiki ellin şəhəri Sinopanın yerləşdiyi yarımadanı tutmuşlar. Kimerliləri təqib edən cavan iskitlərin yolu azib Midya torpaqlarına soxulduqları da bəlliidir. Axi kimerlilər daim Pont (Qara dəniz) sahiləri boyu getdikləri halda, onları təqib edən iskitlər Qafqazın sol sımtını tutub midiyalıların torpağına daxil olana qədər getmişlər. Beləliklə, onlar ölkənin içərilərinə burulmuşlar. Bu axırıncı rəvayəti həm ellinlər, həm də barbarlar eyni şəkildə söyləyirlər".

Beləliklə, Herodot bir sohifəlik yazıda iki dəfə Asiya adını çəkir. Elə başa düşürom ki, o bununla iskitlərin haradan gəlməsini açıq şəkildə deyir.

*Bəs Herodot Asiya dəyəndə hansı ərazini nozərdə tutur? Fikrimcə, Herodot bu zaman Xəzərin şərq sahilərini nozərdə tutmurdu. Çünkü ikinci dəfə "Asiya" dedikdə dəqiqləşdirməni bitirir. İskitlərin kimmerlilərin ərazisinə gəlməsi məhz Ön Asiyadan olmuşdur və kimmerlilərin sıxışdırılaraq Asiyaya getməsini də göstərəndə aydın olur ki, Asiya Herodot üçün bu kitabda Ön Asiya kimi başa düşülür. Çünkü kimerlilər Asiyaya döndükdə onların ellin-yunan şəhərini tutmasından bəhs edilir.*

Qəribədir ki, "köçəri" tayfa olan iskitlər kimmerlilərin izini itirərək Qara dəniz boyunca irəliləyib Ön Asiyaya girirlər. Doğrudanmı, iskitlər yolu azib Midiyaya və onun içərilərinə soxulmuşlar? Xeyr, kimerlilərin hara getdiklərini öyrənen iskitlər onların arxasında birbaşa getmişlər. Çünkü bu yollar onlara tanış deyildilər və dağ keçidlərində kimerlilər tərəfindən tələlər qurula bilərdi.

Onlar özlərinə daha tanış olan yerləri seçərək kimmerliləri məhz Ön Asiyada qarşılıqla istəyirdilər. Daha tanış yerlər isə iskitlər üçün Midiya ərazisindən Anadoluya keçməklə onları qarşılıqla idi. Çünkü Herodotun yazdığı kimi, onlar Qara dənizin şimal sahilərinə elə bu ərazilərdən də golmişdilər.

İkinci isə, Herodot yazır ki, bu rəvayəti eyni şəkildə həm ellinlər, (yunanlar-Y.O.) həm barbarlar söyləyirlər. Herodota görə, ellen olmayan digər bütün xalqlara barbarlar deyilirdi. Bu, o deməkdir ki, bu hövzədə formalasmış və bütün xalqlar tərəfindən qəbul edilmiş tarixi Herodot qələmə almışdır.

Herodotun "Tarix" kitabından iqtibaslar götirdikdən sonra iki faktla üz-üzə dayanırıq.

*Birinci fakt.* Bəzi tarixçilərin iskitlərin adını tarixdə çəkilməsinin Herodota istinadən e.ə. VIII əsrə bağlamaları düzgün deyil. Herodot kimmerlilərin arxasında gedən iskitlərdən yanan zaman tarixi prosesi qələmə almışdır. O, qeyd edir ki, iskitlər bu ərazilərdə I Daranın bura gəlməsindən 1000 il qabaq məskunlaşmışlar. Nədənsə, tarixçilər bu 1000 il sözünü nəzərdən qaçırmış, iskitlərin tarixə məlumluğunu e.ə. VIII əsrənə başlamışlar. Belə, onlar bizə sübut etmək istəyəcəklər ki, o zaman bu 1000 il sözü bizim indi başa düşdürüümüz 1000 il anlamında deyil. Guya onlarda 1000 il sözünü işlətmək dəb idi və bu sözü cələ bu mənada da başa düşmək lazımdır.

İcazə verin, etiraz edək, cənab tarixçilər! Belə ki, Herodot dövrünə görə, çox bilici adam idı, əsrləri, illəri bir-birindən çox gözəl fərqləndirir və onları çox dəqiqliklə yazırdı. Məsələn, o qeyd edirdi ki, Aristeyin yoxa çıxmışından 240 il sonra İtaliyadakı Metapontidə belə bir olay baş vermişdir.

Cənab tarixçilər, ogor o zaman "1000 il" sözünü işlətmək dəb idisə, niyə Herodot 240 il əvvəzinə 1000 il yazmır? Gəlin razılaşaq ki, bu faktların üstündən sükutla keçilməsi müəyyən məqsədlərə xidmət edirdi. Hətta Herodot iskitlərin bu ərazilərdə 1000 il qabaq olduğu zaman onların ilk hökmədarının da adını çəkir. Adı gözlə də baxanda bu hökmədarın - TARQITAY - türksoyu olduğu görünür. Təəssüflər olsun ki, ilk hökmədar Tarqitay haqqında bundan başqa heç bir məlumat verilmir. Birinci faktın üzərindən tarixçilər sükutla keçdiyindən ikinci faktın üzərində dayanmağa elə bir ehtiyac da qalmır.

Beləliklə də, bəzi tarixçilərimiz Herodotun özünə düzelişlər verməkdən bəcə usanırlar.

*Ikinci fakt.* Herodot qeyd edir ki, iskitlər bu əraziləre Asiyadan gəliblər. Daha sonra isə kimmerliləri Asiyaya qovurlar. Herodot Asiyanın harada yerləşdiyini dəqiq göstərir. Lakin bu dəqiqləşdirmə də müasir tarixçilərimizi qanc etmir və iskitlərin (skiflərin) ana vətənini Orta Asiya hesab edirlər. Niye?

Məsələ bundadır ki, hələ sovet dövründən iskit (skif) tayfalarının mənşəyi haqqında (siyasi clitanın razılığı ilə) iki nəzəriyyə mövcud idi. Birinci nəzəriyyə onların türksoyu, ikinci isə farsdilli olması idi. Arxeoloji qazıntılarla sübut edirdi ki, iskitlərin mənşəyi birinci nəzəriyyəyə daha çox uyğun golir və bu nəzəriyyə Avropanın özündə də üstünlük toşkil edirdi. Belə olduğu halda müasir tarixçilər skiflərin tarixinin heç də qədim olmadığını və köçəri həyat tərzində mədəniyyətin aşağı səviyyədə olmasına sübut etmək üçün (*halbuki Herodot iskitlərin heç də hamisinin köçəri olmadığını, hotta yeddi yunan müdrikindən birinin iskit olmasını yazır - Y.O.*) digər faktların üstündən sükutla keçərək onların tarixini e.ə. VII əsrdə bağlayırlar. Soruşuruq, iskitlər "göydən düşüb" kimmerliləri Asiyaya sıxışdırmağa başladılar? Bəs onların inkişaf fəzaları, təkmilləşməsi və bir araya gəlmə fazaları? Bütün bunları düşünəndə Herodotun "1000" göstərmə səbəbini fikirləşirəm. Herodot güman ki, çox gözəl bilirdi ki, bir millətin başlangıç təkəndən populyasiyaya qədər məsafəsi 1000 ildir. Bunu çox sonralar, 2500 il keçdiyindən sonra L.N. Qumilyov yeganə tarixçi olaraq sübut etdi. Qumilyov faktiki olaraq Herodotun "1000" roqəminin kodunu açdı. Amma bunun da üstündən digər tarixçilər sükutla keçdilər.

Beləcə, Herodotun Asiyasını Orta Asiya sözü ilə əvozlaşməklə türklərin tarixini mədəniyyətin və sivilizasiyanın beşiyi olan Ön Asiyadan və Azərbaycandan uzaqlaşdırıldılar. Bununla da, türkər və türksoyular sonradan törəmə kimi qələmə verildilər.

## BİR DAHA BİSÜTÜN YAZILARI HAQQINDA

İ.Əliyev yazır ki, Atropat vaxtı Sakesin adı ilə məşhur olan ortokori bantılıqlar (şışpapaqlar) fars əsillidirlər. Onların kökü nə vaxtsa Ön Asiyaya və Azərbaycana gəlmış skif-sak tayfalarına gedib çıxır. Herodota görə, onlar Midiya satrapına daxil idilər.

İ.Əliyevin aldığı sifariş aydınındır. Miladdan öncə Ön Asiyada və Azərbaycanda sifarişli tarixçilər üçün türksoyu tayfalar yaşaya bilməzdi. Təkcə kiçik bir iqtibas sübut edir ki, İ.Əliyev və onun kimilər öz yazdıqlarına belə inanırlar. Məsələn, İ.Əliyev yazır ki, "Atropat vaxtı məşhur olan şışpapaqlar İran köklüdürlər". İ.Əliyev, əvvəla, aydınlaş-

dirmir ki, İran əsilli deyəndə kimləri nəzərdə tutur? Elə indinin özündə də iranlı deyəndə İranda yaşayan 30 milyonluq azeri türkү də iranlı kimi başa düşülür. Deməli, iranlı deyəndə etnik mənşəbiyyət əsas götürülmür. Ərazidə yaşayan bütün tayfaların coğrafi adla bağlı çağırıldığı bir mənşəbiyyətdir.

Elə Azərbaycanı, Türkiyəni, yaxud Rusiyani götürək. Bu ərazilərdə çoxsaylı xalqlar, tayfalar, qəbilələr yaşayır. Lakin onların bir ümumi adı var. Yaşadıqları dövlətin və coğrafi ərazisinin adı ilə bağlı onları ya azərbaycanlı, ya türkiyəli, ya da rusiyalı kimi qələmə verirlər.

**I** k i n c i s i, o zamankı heç bir mənbə skif-sak-sarmatların fars mənşəli olmalarını yazmır. Əksinə, Herodot "Tarix" kitabında əhməni qoşunlarının hansı tayfalardan təşkil olunduğunu yazanda bildirir ki, onlardan biri persdir və bu dildə də danışırlar. Lakin Herodot digər tayfaların pers, yaxud fars olduğunu yazmır. Nəzərə alaq ki, bu dövrdə pers tayfaları digər tayfalar üzərində hökmənlilik edirdilər. Bundan nəticə çıxaran müasir tarixçilər belə qənaətə gəliblər ki, əgər Əhməni şahı farsdırsa, deməli, bu ərazidə yaşayanların hamısı farsdilli və farsköklü olmalıdır. Əgər bu belədirse, (*bu, təbii ki, belə deyil - Y.O.*) niyə I Dara Bisütün yazılarını üç dildə yazdırmışdı? Tarixçilər yazırlar ki, bu üç dilin - qədim fars, babil, elam - ikisi tərcümə olunmuş, birisə tərcümə olunmamış, ya da açası verilməmişdir. Niyə? Guya elam dili üzrə mütəxəssis yoxdur. Niyo bu, məhz elam dilinə aid edilir? Niyə bu sahədə heç bir təhqiqtə aparılmışdır? Suallar çoxdur və bu suallara cavab tarixin ən qaranlıq səhifəsinə aydınlıq gətirə bilər. Məgər məğlub olmuş ölkələrin dildə yazılar yazmağa cəhət etdiyi?

Məlum olduğu kimi, Bisütün yazıları beş sütun üzərində yazılıb. Bunlardan dördü e.ə. 521-520-ci illərə, 5-ci sütün isə I Daranın sonrakı dövrünə aiddir. Maraqlı bir vəziyyət yaranır, e.ə. 521-520-ci illərdə I Daranın omri ilə yazılmış dörd sütun üç dildə, 5-ci sütun isə yalnız qədim fars dilində yazılmışdı. Niyə? Hansı amillər I Daranı məcbur etmişdi ki, babil və elam dillərindən imtina etsin? Yalnız I Daradan sonra Kserks yenidən daş plitələr üzərində yazıları (e.ə. 486-480) yenidən üç dildə - qədim fars, babil, elam dillərində yazdırır. (Rus dilinə tərcümələri Dandamayev və Abayev qədim fars dilindən ediblər.)

Mosələ burasındadır ki, e.ə. 521-520-ci illər I Daranın ilk hakimiyyəti dövrünə düşür. I Dara hələ tam arxayıñ deyil ki, hakimiyyətdə uzun müddət qalacaq və böyük bir imperiya yaradacaq. Cənubi o, hakimiyyə-

tə çevriliş yolu ilə gəlib və qanuni hakimiyyəti mənimsəyib. Təsadüfi deyil ki, elə onun özünün omri ilə yazdırıldığı yazıldarda Qam-Atanı devirəndən sonra ölkədə baş verən üsyənlərdən danışılır:

"Dara şah deyir: "*Mən Babildə olarkən bu ölkələr mənə qarşı üsyana qalxdılar: Persiya, Elam, Midiya, Aşşur, Misir, Parfiya, Marqu, Sataqu və Sak*".

Əgər I Dara doğrudan da qanuni hökmədar idisə, niyə adları çoxilən ölkələr ona qarşı üsyana qalxır? Özü də bu sıradə farslar, babillər və türksoylular niyə üstünlük təşkil edirlər? Aydın olur ki, bir tərəfdən tərixdə qalmaq üçün, digər tərəfdən isə, özünün yazdığı kimi, öyrənmək üçün bu yazıları ölkənin hər yerinə göndərir.

"Dara şah deyir: *Hörmüzün rohmi lə mən bu yazını yazdım. Bu yazı (ari dilindən başqa) gil tablolarda və dörilərdə yazılı... Sonra mən bu yazımı ölkənin hər torəfinə göndərdim. Xalq onun öyrənilməsinə başladı*".

I Daranın tosdiq etdiyi kimi, bu dörd sütuna bir il ərzində baş verən hadisələri yazdırıb. Bu zaman regionda çox ciddi siyasi, tarixi proseslər baş verirdi.

I Dara üsyən edən 9 ölkədə 12 dəfə döyüşüb və üsyənləri amansızcasına yatırıb. Cəmi 7 ay hakimiyyətdə olan Qam-Atadan sonra 9 ölkə I Daraya qarşı üsyana qalxıb.

Dediklərimiz bir daha sübut cdır ki, I Dara hakimiyyəti qanunsuz mənimsədiyindən və ölkənin əhalisi əsasən üç dildə danışlığından, o, Bisütün yazılarını üç dildə yazmayı omr etmiş və onun öyrənilməsi üçün ölkənin hər torəfinə göndərmişdi. Cənubi ölkədə bütün tayfalar onun rəşadətlə tarixini görüb üsyən etməkdən çəkinəcəklər. I Dara psixoloji qorxu yaratmayıçı çox gözəl tutmuşdu və buna müəyyən mənada nail də olurdu. Yalnız özünün hakimiyyətinin tam möhkəmləndiyinə əmin olandan sonra I Dara beşinci sütunu qədim fars dilində yazdırıb. Göründüyü kimi, bütün tayfaları hakimiyyəti altına almaq üçün I Dara yazılarını üç dildə yazdırır. Bunlardan biri ari dili olmaqla, o digər dillər haqqında heç bir məlumat verilir. Bu dillərdən biri babil dilidir, digəri elam. Elam dilində yazılarə hələlik açar tapılmayıb. Qoribödər, o zaman əhalisində, orazisində və skiflərlə hərbi ittifaqına görə Midiya daha böyük şöhrətə malik idi, nəinki Elam.

**B**i r i n c i s i, I Dara Midiya dilində sütun yazılarını yazdırmaqla sübut cdərdi ki, o doğrudan da hakimiyyətə çevriliş yolu ilə gəlib. Nəzərə ala q ki, I Daranın hakimiyyətinin ilk ilində 9 ölkədə üsyən baş vermişdi.

İkinci sisi, Midya dilinde yazı yazılardısa, I Dara özünün Kirin nəslindən olmamasını sübut etmiş olardı. (Biz bunu kitabıñ əvvəlində sübut etmişik) Nəzərdən qaçırmış olmaz ki, bütün erkən mənbələr fars və midiyahların (Bisütün yazıları da daxil olmaqla) ayrı-ayrı tayfalar olduğunu qeyd ediblər. Hotta I Dara Bisütün yazılarında fars və Midya qoşunlarının ayrı-ayrı olduqlarını qeyd edir. Digər mənbələrsə midiya və skif tayfalarını birləşdirir, onlara umman-manda ad verənlər də tapılır.

Bələliklə, biz burada da bir fakt üzərində fikrimizi cəmləməyə möcbur oluruq. Elam dili hansı dil qrupuna daxildir? Qəbul edirik ki, skiflərin, sakların, sarmatların, mağların, buslarm və başqa tayfaların dilləri qədim prototürk dili olmuşdur. Elə isə böyük bir ərazini tutmuş turkdilli tayfalarla I Dara gil tablolar və dəri üzərində yazıları hansı dildə göndərmişdir? Əlbətə, qədim türk dilində. Məhz elam dili qədim türk dili olduğundan onun açılması və tərcümə olunması bozı müasir tarixçilərimizə sərf etmir və onun tərcüməsi müxtəlif səbəblərdən araşdırılmışdır. Biz məsələyə tarixin bizo məlum olan tərəfindən yanaşmağa cəhd edib onu anlamağa çalışırıq. Çox zaman da məcburən divara dirənirik. Elam dili qədim türk dili olduğundan yuxarıda adlarını çəkdiyimiz türk tayfları bu yazını normal qəbul etmişlər. Herodot yazır ki, skif tayfları yabanı mədəniyyəti (o cümlədən dilini öz içərlərinə buraxmırıldılar. Yادımıza salaq ki, skif cavanları amazonkalrı ələ alır və onlarla evləndilər. Yaranan sarmat tayfasını, onların da skifcə danışmalarda baxmayaq, özlərdən ayırrıdlar) içərilərinə buraxmaqdən oddan qorxan kimi qorxurdular. Hotta yeddi yunan müdrikindən biri, mənşəcə skif olan Anaxarsis yunan mədəniyyətini qəbul etdiyi üçün skiflərin özleri tərəfindən cəzalandırılır. Belə olan şəraitdə I Dara onların başa düşdüyü bir dildə əmrələr göndərə bilərdi. Yalnız hakimiyyət möhkəmləndikdən sonra o, bir dildə yazılışa keçdi. Eyni yolu Kserks də keçib. Hakimiyyətinin ilk çağlarında yenidən daş plitələrdə üç dildə yazı yazdırıb.

Tarixşünaslar sübut cdirlər ki, farsların hakimiyyət dövrü Daradan başlayır. Ona qədər isə skiflər bir yerdə hakimiyyətdə (qohumluq əlaqələrini nəzərə almaqla) olmuşlar.

Nəhayət, sakların turkdilli etnos olduğunu arxeoloji və antropoloji faktlar da göstərir. Belə ki, Qara dənizin şimal sahillərində, Ön Asiyada, Azərbaycanda, Orta Asiyada, Avropada, Rusiya çöllərində aparılan arxeoloji qazıntılar, eyni kurqan abidələri sübut edir ki, skiflər, saklar, sarmatlar, türklər və digər türk soyları eyni kökə malik qədim türklərdir.

Təsdiqlənir ki, İ.Əliyevin sakların fars köklü olmasını yazması siyasi sıfarişdən başqa bir şey deyil.

Bəzi müasir tarixçilərimiz türk tarixinin izlenməsinin qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edirlər. Belə ki, türksoylu tayfları bir-birindən ayırmak üçün ilk növbədə, midiyahları skiflərdən, onları saklardan, sakları sarmatlardan, sarmatları hunlardan və s. ayırmaga çalışırlar. Lakin tarixə bir az dərindən və etrafı baxanda görürsə ki, bu heç də belə deyil. Məsələn, sarmatlar özlərini midiyəli adlandırır və Midya nəsillərinə aid olduqlarını bildirirlər. Bu fikirdə e.ə. I əsrde Diodor olmuş, ondan sonra crāmızın I əsrində Pliniy təsdiq etmişdir: "Sonra Meotidə (Azov) tökülon Tanais (Don) çayının hər iki torofində çoxlu tayflara bölünmiş sarmatlar yaşayırlar. Onlar özlərini midiyahıların səlfəri adlandırırlar".

Müxtəlif ölkələrdə qonşularının tarixini qələmə alan müəlliflər, gördüyü kimi, onları müxtəlif cür adlandırırlar. Götürök, Konstantin Baqryananodnını. O, yazar: "Türk xalqları ta qodimdon Xazariya orasındə yaşayırlar. Lakin bu ərazini başçının adına uyğun olaraq Lebediya adlandırırlar. Qodimə onları türk adlandırmırdılar, hansı səbəbdən onlara savratmasalamiar deyirlər".

Göründüyü kimi, türksoyluların tarixini itirmək cəhd olsa da, fraqmentlər bu və digər halda tarixin qaranlığını yarır, özünə yol açır. Bütün bu sənədləri zorraq-zorraq toplamaq, onları bir sıraya düzənmək, sistemləşdirmək tölob olunur. Burada bir əsas məsələni yaddan çıxarmaq olmaz. Turkdilli tayflar tarixən döyükən olduqlarından və böyük bir ərazidə - Avrasiyada yerləşdiklərindən (bu səbəbdən də özlərini çox zaman tayfa başçılarının adları ilə adlandırdıqlarından) və öz tarixlərində ümumi və daimi bir adın olmamasından bizo cələ gəlir ki, türkün tarixini yalnız türk olmayanlar yazıb. Əslində, bu belə deyil. Fakt faktlığında qalır ki, müasir tarixçilər belə bir ümumi fikrə gəliblər ki, türk tarix yazmayıb, türk tarix yaradıb. Elə bu ümumi fikrin özü əsas verir ki, türklorun yaratdığı tarix izsiz töüşə bilməz. Onlar tarix yazmasalar da, tarix yaradıblar. Deməli, onlar buradadırlar, ətrafımızda, torpağın altında, üstündə, adlarda, arxeoloji qazıntınlarda və on nəhayət, qan yaddaşımızda, dastanlarımızda və rövayətlərimizdədirler. Yaranan tarix biryolluq itə bilməz, hotta onu yazmasan belə. Tanrıının yaratdığı əbədi bir həyat yolu keçiriksə, bunun özü artıq tarixdir. Yazılırsa, bu o demək deyil ki, bu tarix olmayıb.

Etiraf etməliyik ki, yazılımada da, bu tarix olub. Hətta indinin özündə bu yazılırsa, deməli, yazmağa tarix var və tarix heç bir xalqdan yan keçmədiyi kimi, türklərdən də yan kecməyib. Onu yenidən yazmaq lazımdır. Dəfələrlə yazmaq lazımdır. Keçmişimizi dörə edib, gələcəyə yeni gözlə və fəxrlə baxmaq üçün yazmaq və öyrətmək lazımdır! Yalnız bu halda illərlə gizlədilmiş tariximizi küldən və tozdan tömizləyərək gələcək haqqında fikirləşə bilərik. Keçmiş olmayan xalqın gələcəyi yoxdur.

Qayıdaq mövzumuza. Məncə, sakların, skiflərin, massagetlərin, işquzlarının bir soya mənsub olması şübhə yaratdır. Təsadüfi deyil ki, Ön Asiyadan, bütöv Azərbaycandan yayılan bu tayfalar bütün Avrasiyanın hər yerinə səpələnmiş, indiyəcən toponimikada və şoxsi adlarda əksini tapmışdır. Etnik mənsubiyyətinə görə, onlar prototürlərdir və bu etnosun tərkib hissələridir. Elə bir səra müasir türkdilli xalqlar içərisində sakə və şaka adlarını daşıyan tayfaların mövcudluğu da bunu sübut edir. Məsələn, qazaxlarda şaqı, özbəklərdə şakay, şekey, qırğızlarda saxa, sakə, türkmənlərdə şakalar, noqoylarda şaukay, xakaslarda sakar. Yakutlar özlərini saxa adlandırırlar. “K” səsinin “x” səsinə fonetik dəyişməsi nəticəsində “saka” saxa ilə əvəz olunmuşdur.

Tataristanda Şəki, Azərbaycanda Şəki, İranda Şakabad, Türkiyədə Şəki yaşayış məntəqələrinin adlarını göstərmək olar. Təbiidir ki, bu siyahını uzatmaq da olar. Təkcə bu günkü durumla bağlı bir məsələni qeyd etmək istəyirəm. Erməni tarixçiləri “Arsak” sözünün son təhqiqtəndən sonra belə bir nəticəyə gəliblər ki, bu söz ermənicə deyil. “Arsak” sözünü dəyişdirmədən və tədqiq etmədən aydın olur ki, bu söz qədim sakların burada yaşamاسını, özlərini “sak ərləri” adlandırmamasını və yerin də adını Arsak qoymasını sübut edən ən güclü dəlillərdən biridir.

Qədim erməni tarixçisi Moisey Xorenski (V osr) də erməniləri Ermənistənən yerli sakinləri hesab etmir. Dyakonova görə isə, ermənilərin etnogenezisində saklar müəyyən rol oynamışlar.

Belə aydın olur ki, ermənilər bu əraziyə gəldikdən sonra yerli əhalini ilə qaynayıb qarışmış və qohumluq əlaqələrində olmuşlar. Yalnız əsrlər keçdikdən sonra tarix təhrif olunmuş və bu, müasir tarixçilər tərəfindən yenidən təhrif olunaraq tərcümə olunmuşdur. Bizim tarixə baxışımız yuxarıda qeyd etdiyimiz kimi, birtərəflidir. Bu da ondan irəli gəlir ki, qədim diller üzrə mütəxəssisimiz çox azdır. Biz məcbur oluruq ki, qədim mənbələri üçüncü və ya ikinci dilin tərcüməsindən oxuyaq. Bu da

özlüyündə geriləmək deməkdir. Elə başa düşürəm ki, Milli Elmlər Akademiyasının Tarix İnstitutu bu barədə ciddi fikirləşib qəti addımlar atacaq.

Qayıdaq “Avesta”ya. İstər “Avesta”nın bize gəlib çatmayan əsl nüsxəsində, istər erkən sasanilər dövründə toplanıb yazılın variantında, istərsə də orta əsrlər fars yazılarında “turlar” və “turanhıllar”ın adı çokılır, onlar haqqında müəyyən məlumatlar verilir və turanhılların apardığı müharibələrdən (?) bəhs edilir. Turanhıllar əsasən qara qüvvələr kimi qələmə verilir və farslara qarşı müharibədə onların obədi düşmənləri olduğunu bildirilir. Əsasən də Turanın İranla əbədi müharibəsində turlar və türklər Xəzərin cənub-şərqində yerləşdirilir, bir qayda olaraq, onlar köçəri tayfa hesab edilir.

1. *Biz bilmirik, “Avesta”nın əsl nüsxəsində turlara münasibət necə olub və erkən sasanilər dövründə toplanılıb yazılın “Avesta” hansı siyasi maraqları güdüb?*

2. *Erkən sasanilər dövründə yazılın “Avesta” rus dilinə düzgün tərcümə olunubmu?*

3. *Nəhayət, bizi bir sual da narahat edir: erkən sasanilər dövründə hunlar daha çox siyasi aktivlik göstərmişlər. Niyo hunların adı sonradan yazılın “Avesta”ya düşməmiş, məhz turanhıllar kimi qələmə alınmışdır?*

4. *I Dara torofindən dövlət dini kimi qəbul edilən hörmüçülük (atoşporostlık?) islamə qədər bir müddətdə Xəzərin cənub-şərqində yaşayan əhalı torofindən qəbul edildiyi halda məhz türksoylular şər Allahının tərəfdarları kimi qələmə verilmiş, iranlılar isə Hörmüzün torofdarı kimi yazılmışdır. Niyo?*

Məlumdur ki, müxtəlif mənbələrdə türklər müxtəlif cür adlandırılırlar. Qeyd etdiyimiz kimi, yunan mənbələrində onları əsasən iskit, skif, sak, sarmat, massaget, erməni, yəhudİ mənbələrində aşınaz, Akkad-aşşur mənbələrində işquz, əhməni epoxasında sak, daxi, Sasani mənbələrində pur qau, tur qau, turanhıllar, türk və s. adlandırmışlar. Yuxarıda ki sualların cavabına keçməzdən önce buna qədərki mənbələrdə türksoyluların necə adlandırılmasını araşdırıq.

Məlumdur ki, eramızdan ovvol III minillikdə Güney və Quzey Azərbaycanda və Anadoluda bir çox dövlətlər olub. İlk dövlət Şumer haqqında xüsusi yazacağımızdan biz burada digər dövlətlər haqqında bəhs edəcəyik. Lakin Şumerlə yanaşı Şumer mənbələrində Arattanın adı çəkilir və Şumerlə Arattanın siyasi-iqtisadi əlaqələrinən bəhs edilir.

Aratta c.e. III minilliyin yarısında meydana gəlmiş ilk dövlət qurumu idi. Onun ərazisi Urniya gölünün cənub və conub-sərəq hissəsini əhatə edirdi. E.e. III minilliyin birinci yarısında Arattada dövlətə məxsus idarə orqanları, bununla yanaşı məmurlar və digər vəzifələri həyata keçirən böyüklü-kicikli rütbələr yaranmışdı. Şumer qaynaqlarından məlum olur ki, Aratta ölkəsi şumerlərin güclü təsiri altında olmuş və onların dinin və ideoloji xətti Aratta ölkəsi tərəfindən əsasən qəbul olunmuşdur.

Aratta əhalisinin möşgülüyyəti haqqında Şumer mənbələrində məlumat kifayət qədər olsa da, tam deyil. Lakin bununla yanaşı Azərbaycan ərazisində yaranan ilk dövlətin möşgülüyyəti (əkinçilik, sənətkarlıq, əlifbanın olması, yeraltı qazıntıların aparılması və s.) bizi imkan verir ki, Aratta əhalisinin yüksək mədəniyyətə malik olması nəticəsinə gələk. Təəssüflor olsun ki, Aratta əhalisinin hansı dilə məxsus olması haqqında əlimizdə müfəssəl məlumat yoxdur. Baxmayaraq ki, "Aratta" sözü ən qədim türk dilində "dağ", "dağlıq ölkə" monasında işlədilirdi.

E.e. III minilliyin ikinci yarısında Şumer şəhər dövlətləri Akkad hakimiyyəti tərəfindən süqutə uğradıldıqdan sonra Aratta da artıq siyasi səhnədən çıxmışdı. Aratta dövlətinin qərb torpaqlarında e.e. XXIV-XXII əsrlərdə lullubəy tayfalarının ittifaqı yarandı. Bu, Azərbaycan ərazisində yaranmış ikinci dövlət idi. Bəzi müəlliflərin fikrinin tam əksinə olaraq, guya Lullubəy əhalisi bu dövrdə ibtidai icma quruluşunu yaşıymışdı. Lakin Lullubəy hökmətləri Satuninin (təxminən e.e. XXII əsr) müttəfiqləri ilə birlikdə Akkad hökmətləri Naram-Suenə qarşı mühabibə aparması və ona möğlub olması, Naram-Suenin isə hadisəni daş plitələrdə təsvir etməsi bu fikirləri alt-üst etdi. Bələ ki, bize gəlib çatan hökmətləri adları Satuni, İmmaşqun, Anubanini və Anubaninin Akkad hökmətlərinə qələbo çalandan sonra yazdırıldığı daş plitədə göstərilən "Bətir" dağının adı yalnız qədim türk dilindədir. Bu abidə Diyalə çayının orta axarı sahilində Zöhab şəhəri yaxınlığında aşkar edilmişdir. Bu da sübut edir ki, mixi yazı sistemi Lullubəy hökmətlərinə yaxından tanış idi və ondan kifayət qədər istifadə edirdilər: "Anubanini, qüdrotli hökmətlər, Lullubəy hökmətləri öz təsvirini və İŞTAR ilahosunun təsvirini BATİR dağına qoydurdum". Göründüyü kimi, hökmətləri adları kimi, İŞTAR və BATİR sözləri indinin özündə də müasir türk dillərində anlaqlıdır.

Qeyd edək ki, lulluböylər qonşuları ilə iqtisadi-siyasi əlaqələr yaratmış, mal mübadiləsi etmişlər. Onlarda çoxallaklıq olmuş, soma, bərəket, məhəbbət, ay, günəş, çay, dəniz və s. allahlara sitayış etmişlər.

E.e. II minilliyin əvvəllərində Lullubəy dövləti daxili çəkişmələrdən parçalanır, əvvəzinə çoxlu xırda dövlətlər yaranır və bundan sonra Lullubəy dövlətinin adı mixi yazılarında çökilmir.

Bu dövlətlərin sayını bir qədər də artırmaq olardı. Lakin məqsədimiz Azərbaycanda və Anadoluda, Kür-Araz arası mədəniyyətinin qədimliyini göstərməklə yanaşı (biz Lullubəy, Elam, Kutium, Manna və digər dövlətlərin tarixini yazmaq fikrindən daşındıq), burada yaşayan əhalinin əsas hissəsinin prototürklər olmasını diqqətə getirməkdir.

Bələ nəticəyə gəlmək olar ki, Azərbaycan ərazisində yaşayan lullubəylər yanaşı e.e. II minilliyin əvvəlində turukki və su tayfalarının siyasi fəaliyyəti başlayır. Bu tayfalar əvvəllər Aratta, Kutium, Lullubəy dövlətlərinin tərkibinə daxil idilər və onlarla siyasi və hərbi ittifaq qurmuşdular. Lakin bu dövlətlər tənəzzülə uğrayıb, süqut edəndən sonra turukki və su tayfaları müstəqil surətdə siyasi hadisələrə qarışmağa başladılar. Turukki və su tayfalarının siyasi hadisələrə müstəqil müdaxiləsi və İkiçayarası ərazilərə aramsız basqınları Aşşur dövlətinin sərhədləri üçün təhlükə yaradırdı. Aşşur hökmətləri I İşme-Daqan (e.e. XVIII əsr) burada baş verən hadisələri belə yazdırıb: "O ki qaldı Şuşarra (ölkənin adına fikir verin. Şuşa+r+ra - Y.O.) ölkəsinə, siz mənə yarızırsınız ki, bu ölkə həyəcan içindədir və biz onu saxlaya bilmərik. Turukkulu Lidaya və bu ölkədə onunla birlikdə olan turukkilər rəqabət aparırdılar və iki yaşayış məntəqosunu dağıtmışdilar".

Onu da qeyd edək ki, turukkilərə Aşşur dövlətinin sərhədlərini pozmaqdə, onlara qarşı hücumlarda kutilor və digər tayfalar kömək edirdilər. Turukkilərin aşşurlara möğlub olmasına baxmayaraq, hücumlar davam etdirilirdi və son nəticədə Şuşarra aşşurlardan azad olundu. Bununla yanaşı lullubəylərin, kutilorun, turukkilərin, suların Aşşur dövlətinə uzunmüddətli hücumları bu dövləti iqtisadi cohətdən zəiflədir və daxili çəkişmələrə yol açırdı. Bunun nəticəsində Babilistanın Aşşur dövlətinə müdaxiləsi gücləndi.

Lakin c.e. XIV əsrin sonunda - Aşşur hökmətləri I Adadnirərinin (c.e. 1307-1275) hakimiyyəti illərində Aşşurun siyasi və hərbi qüdrəti regionda güclənir.

I Adadnirə tətənəli surətdə yazdırıldığı kitabələrdə özünü "kuti, lullubəy və şubarları (subarları) möğlub edən... turukku... ölkəsini bütün hüdudları boyunca... işğal edən" hökmətlər adlandırır. Ondan sonra haki-

miyyətə gələn I Salmanasar (e.ə. 1274-1245) kutilərin üşyanını yatırır, Lullubey və Subaru ölkələrini zəbt edir.

Göründüyü kimi, biz bilərəkdən tarixi hadisələri uzatmağa çalışdıq. Bunlar haqqında xeyli yazmaq da olardı. Lakin tarixi faktları sadalamaqla sübut etmək istəyirdik ki, qədim Azərbaycan tayfaları parçalanaraq işgalçılara müqavimət göstərə bilmirdilər. Qaliblər isə təntənəli surətdə kitabələr yazdıraraq tayfalar üzərində qələbələrini fəxrle qeyd edirdilər.

E.ə. III-II minilliklər haqqında mənbələrin azlığına baxmayaraq, burada mövcud olan ölkələr və tayfalar barədə bilgilər bizi imkan verir ki, bu ərazidə yaşayan tayfaların hansı dil qrupuna aid olduğu haqda fikir yürüdək. Məsələni aydınlaşdırmaq üçün o dövrün etnonim və toponimlərinə müraciət etməli olurq, çünki o dövrlərdə bu ərazilərdə yaşayan tayfaların etnik və dil tərkibi barədə fikir yürütmək üçün əldə olunan mənbələr azlıq təşkil edir. Bu baxımdan, Aratta ölkə adı, turukki isə etnonim kimi maraq yaradır. Aratta qədim Azərbaycanın dağılıq ərazisinə verilən ad idı və mənaca "dağ" deməkdir. Çox güman ki, Aratta, eləcə də Aratu sözləri prototürk forması olmuş, "r/l" fonetik əvəzlənməsinə məruz qalmışdır. E.ə. VIII əsrər Urartu mənbələri keçmiş Aratta ərazisini Alatey adlandırmış və ona da "dağ" mənasını vermişdi.

Bələ hesab olunur ki, Alatey türk dillerində işlədirən Alatay, Altay, Aladağ, Alatau və s. dağ bildirən sözlərin erkən forması kimi qəbul edilir. Şübhə yoxdur ki, Aratta prototürklərin vətəni olmuş, sonradan müəyyən səbəblər üzündən Şərqə axın edərkən köç saldıqları yerlərə ana vətəndə olan yerlərin adını vermişlər. Bu baxımdan, *hunların bir süläəsinin Luli adını daşıması da əhəmiyyət kəsb edir. Yeni müxtəlif zamanlarda miladdan sonra Şərqdə yaşayan bir çox türk tayfalarının adlarına, toponimlərə miladdan bir neçə min ilə öncə Ön Asiyada, Azərbaycanda rast gəlinməsi təəccübü görünmürmü? Axın haradan başlayıb: Qərbdən Şərqə, yaxud Şərqdən Qərbə?*

Bununla əlaqədar turukki, yaxud turuk etnik adı da əhəmiyyət kəsb edir. Turukki etnonimi "Türk" tayfa adının erkən forması olub. Bu baxımdan, erkən orta əsr hind qaynaqlarında "Türk" sözü ilə yanaşı "turukka", xotan mətnlərində isə "ttıruki" işlədir. Bu dəliller bir daha sübut edir ki, e.ə. III-II minilliklərdə Azərbaycanın və Anadolunun ən qədim sakınləri prototürklər olmuşlar.

Beleliklə, bəzi müəlliflərin fikrincə, "Avesta"da göstərilən tur və tu-

ranların e.ə. III minilliyyindən müxtəlif mənbələrdə adları çökilən və Azərbaycanda, Anadoluda yaşayan prototürklər (hərçənd onlar "proto-türk" sözünü qəbul etmirlər) heç bir dəxli yoxdur. Bəs necə oldu, turanhılar haradan yarandı?

Turanlılar heç haradan gəlməyiblər. Sadəcə olaraq, erkən sasanilərin bütün türklərə verdiyi ad turanhılar kimi "Avesta"da əksini tapıb. Xatırladaq ki, "Avesta" əlyazmalarının toplanması Makedoniyalı İsgəndərin 12 min dərini yandırıldıqdan 600 il sonra erkən sasanilər dövrünə təsadüf edir. Təbiidir ki, uzun osrlor boyunca cəmi türklərə skif, (iskit), mağ, (mağan), hun, qıpçaq və ya başqa bir ad verilirsə, tarixin müəyyən zaman kəsiyində cəmi türklərin turanhılar adlandırılmasına təəccübənmək lazımq deyil.

Bu zaman sasanilər bir neçə siyasi məqsəd daşıyırdılar.

**B**i r i n c i s i, uzun müddət bir-birinə qaynayıb-qarışan fars və aborigen türkləri birincinin hakimiyyəti altında olan və onu daim saxlamağa çalışan sasanilər Orta Asiya türklərindən ayırmalı, yəni turanhılar adlandırmaqla özlərinin mütləq hakimiyyətini qoruyub saxlamağa çalışırdılar. Cünki "parçala və hökm sür" siyaseti tarixin bütün zamanlarında olub və indi də davam etməkdədir.

**I**k i n c i s i, etnik ayırma nəticəsində sasanı siyaseti əhməni siyaseti kimi yerliləri bir-birindən ayıır, özünükülöşdirir və sonda öz dilində danışmağa, oxumağa, yazmağa və hətta düşünməyə məcbur edir. Elə indinin özündə də, məsələn, Türkmenistan vətəndaşları özlərini türk yox, türkmen hesab edir, azəri türklərini isə fars adlandırırlar. Bu xırda məsələni ona görə çökdik ki, belə bir etnik ayırma siyaseti bir neçə min ildir davam edir və indi də İranın milli və demoqrafik siyasetində aparıcı xətəldər biridir.

## NƏTİCƏ

Beleliklə, hansı nəticələrə gəlirik?

**B**i r i n c i s i, Anadoluda və Azərbaycanda yaşayan türklərin genezisi ələ bu ərazilərdən başlanır və burada da inkişafını davam etdirir.

**I**k i n c i s i, bozı tarixçilərin elmi təhlillərinə və araşdırılmalarına baxmayaraq, qədim türklər və prototürklər Şərqdən Qərbə deyil, Qərbdən Şərqə Axın ediblər. Sadəcə olaraq, həmişə döyüşkən olan və azadlığa,

müstəqilliyə can atan türklerin tarixi yadlar tərəfindən və onların dövlət siyasetinə uyğun yazıldığından türklerin "Qərbən Şərqə Axını" tarixi minillərin "tozu" altında itib-batmış və bu tozu təmizləməyə heç bir tarixçi cəhd etməmişdir.

Fikrimizcə, *Tarixin Qırılma Anını bərpa etmək üçün üç əsas şərt var*

**B i r i n c i ş o r t.** Arxeoloji abidələrin və qazıntıların, toponimlərin, tarixdən bəzə məlum olan şəxslərin adlarının müqayisəli və oxşar analizi və sintezi, onların elmi nəticələri bəzə imkan verər ki, qədim və indiki türklerin əsl tarixi yazılışın, həqiqət yerini tapsın.

**I k i n c i ş e r t.** Şifahi xalq ədəbiyyatına müraciət bəzə şərait yaradər ki, türkler haqqında yazılın dastanlar, nağıllar və miflərin bir kökdən yaranmasını sübüt etmiş olaq. Məsələn, bütün tarix elminə bəlliidir ki, atm tarixi və əhliləşdirilməsi türkrlər bağılıdır. Çoxlu qədim əsərlərdə atla bağlı xeyli yazılar var. Belə ki, Əflatun məşhur "Atlantidadan" yazarkən qeyd edir ki, Atlantida məbədində diqqəti çəkən bir rəsm əsəri var. Divarda baş Allahın şəkli verilib və o, qanadlı atları idarə edərək göylərin onginliklərinə uçur. Daha sonra Troya müharibəsini yada salmaq olar. Diqqəti çəkən məqam ondadır ki, yunanlar taxtadan düzəldilmiş atı görüb pərən-pərən düşürlər. Deməli, yunanlar o vaxta qədər hələ at görməmişdilər. "Avesta"da qeyd edilir ki, Mitra allahı Qaf dağının başında durub, yanında da iki qanadlı at. Sonra dastanlarımızda bu öz əksini tapır. Məsələn, "Koroğlu" dastanında gənc Rövşən tövlənin deşiyindən baxmasayı, Qırat və Dürat da qanadlı atlar olacaqdı. At haqqında, onun müqəddəsliyi haqqında müxtəlif rövayətlər və dastanlar mövcuddur.

Beləcə, müxtəlif xalqların rövayətlərinin, nağıllarının sintezi və təhlilləri bəzə imkan verər ki, Tarixin Qırılmış Anını bərpa edək. Məsələn, Qurd haqqında eyni rövayət həm türklərdə, həm almanlarda, həm də italyanlıarda mövcuddur. Yaxud hun sərkərdəsi Atilla haqqında əfsanələrə bir çox xalqların nağıllarında rast gəlmək olar. Qoribödər ki, həmin xalqlar həm Qurd, həm də Atillam özünü hesab edirlər. Görünür, bütün bunları sintez etmək vaxtı golib çatıb.

**Ü c ü n c ü ş e r t.** Qədim və müasir sözlərin müqayisəli və oxşar analizi. Məlumdur ki, bu sahədə Oljas Süleymenov kifayət qədər ikiin uğurlu addımlar atıb, qədim Sumer, o cümlədən müasir türk sözlərinin oxşar və müqayisəsini meydana çıxarıb. Türklərdə sözər min illər keç-

məsinə baxmayaraq, (fonetik döyişmələri nəzərə almasaq) mühafizəkarlığını saxlayır.

Göründüyü kimi, bütün bu şərtlər bir-birilə çarpazlaşdıqda *Tarixin Qırılma Anını bərpa etmək* olar və yalnız o zaman türklorin tarixi haqqı özüñə verilər. Bu isə böyük bir institutun uzunmüddətli araşdırımalarının nəticəsi də ola bilər. Bir şərtlə ki, həmin institut siyasi deyil, elmi və sosial sıfariş, hətta tarixi sıfariş alsın. Hələlikdə biz iddia edirik: *Türklorin ik Böyük Axını Qərbən Şərqə olub.*

Bakı 1991-2001

### İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

- Л. Н. Гумилев. "Тысячелетие вокруг Каспия", Баку
- Н. А. Басаков. "Тюркские языки"
- Г. Е. Грум-Гржимайло "Западная Монголия и Урянхайский край"
- Azərbaycan etnoqrafiyası
- M. İsmayılov. "Azərbaycan tarixi"
- Bahaddin Oğel. "Türk kültürünün gelişme cagları"
- Q. Qeybullayev. "Qodim türklər və Ermonistan"
- F. Cəlilov. "Azəri xalqı". Bakı, 2000.
- H. A. Алексеев. "Шаманизм тюркоязычных народов Сибири"
- A. Şükürov. "Mifologiya" 3-cü kitab
- "Azərbaycan tarixi üzrə qaynaqlar"
- Homər. "İliada, Odisseya"
- Djafarov. "Гунны и Азербайджан"
- Herodot. "Tarix"
- И. М. Дьяконов. "История Мидии"
- В. И. Абаев. "Скифо-европейские изоглоссы"
- А. Артамонов. "Киммерийцы и скифы"
- И. М. Дьяконов. "Ассирио-Вавилонские источники по истории Урарту".

- Л. Н. Гумилев. “География этноса в исторический период”.
- Мурад Аджи. “Полынь полевеского поля”.
- “Авеста”.
- Е. А. Грантовски. “Иранские племена приурмийского района в IX-VIII вв до н.э.”
- T. Sulimirski. “Scythain antigites in Western Asiya”
- И. М. Дьяконов. “Языки древней Средней Азии”
- Y. Səfərov. “Qədim Azərbaycan: Nə bilirik?”
- Плутарх. “Избранные жизнеописания”
- Strabon. XI, IV
- Диоген Лаэртский. “О жизни, учениях и изречениях знаменитых философов”.
- В. И. Рак. “Зороастрийская мифология”
- İ. Aliev. “Oçerk istorii Atropoteni”.
- I. Daranın. “Bisütün” yazıları.
- Mahmud Kaşgarlı. “Divani-lügəti türk”.
- A. Şükürov, G. Abdullazadə. “Azərbaycan fəlsəfəsi” B. 1993
- Y. V. Çəmənzəminli. Əsərləri 3-cü cild.
- С. Н. Крамер. “История начинается Шумере”.
- Аббас-Кули ага Бакиханов. “Тюлистани-Ирам”.
- В. В. Григорьев. “О скифском народе саках”.
- Д. Айтмуратов. “Тюркские этнонимы”.
- Д. Иловайский. “Вопрос о народности Руссов, Болгар и Гуннов”.
- Плиний. “Естественная история”.
- Константин Багрянародный. “О народах”.



## **TÜRK TARIXİNİN FƏLSƏFƏSINDƏ ÜMUMTÜRK TƏFƏKKÜRÜ**

*(AXC-nin sədri, müəllimim  
Əbülfəz Elçibəyə ithaf edirəm)*

### **ÖN SÖZ**

**R**əlimiz kəsəndən gözümüzü ümid və həsrötə Gəyo dikmişik, ondan kömək ummuşuq. Göylərə pənah aparmışq. Nədir bu həsröt, nədir bu ummaq? Niyə məhz Gəydən ummuşuq? Əlimiz hər şeydən üzüləndə niyə pənahımız təkcə Gəy olub?

Ərənlərimiz - Göylər dağılıb, töklər, biz düşmənə təslim olmariq - deyiblər.

Gəy - Türk dünyasında UCALIQ olub, ƏLÇATMAZ olub.

Gəy - Türkün DÜNYASI olub.

Ümumdünya dinləri yaranmamışdan öncə bütün xalqlarda din müyyəyən totemlə (öküz, qartal, şir, buynuz və s.) bağlı olub. Xalqların inamı da, ucalığı da, pənah gotirdiyi də bu totemlər olub. Təkcə Türkdən savayı. Türk yararıından Gəyo pənah gotirib, onu özünün inamına çevirib. Nədir bunun açması?

Göylə Türkün nə bağlılığı var?

Bütün bu məchul sualların qarşısında fikirləşməli olursan. Sualdan sual doğur, fikirdən fikir. Məntiqi fikirlərimiz, Təfəkkür ruhumuz bir anlam altında tapınan Gəy və Türk bağlılığının səbəbini arayır, axtarır.

## M Ü Q Ü D D İ M Ü

*Mən Türk deyəndə bəşər fikirləşirəm*

Yuxarıda Gök (Tanrı) basmasa, aşağıda Yer gəlinməsə, ey türk milleti, dövlətini və törəni kim pozar? Ey türk milleti! Kendinə (özünə) dən! Sən kendinə dənəndə daha güclü olursan!

*Azadlıq dərk edilən zərurətdir*

Əvvəlcədən bildiririk ki, indiyə qədər sistemli şəkildə işlənilməmiş bir mövzunu nəzəriyyələşdirmək heç də asan olmayacaq. Tənqidlər həm sağdan, həm də soldan olacaq. Lakin obyektiv bir prosesi saxlamaq və ya dayandırmaq mümkün olmadığı kimi, Ümumtürk Təfəkkürünün formallaşmasının da qarşısını almaq mümkün dəyil.

Dünyanı dolaşan Türk Təfəkkürü özünü axtarır, özüne dənmək, özünü dərk etmək isteyir. Dünya mədəniyyətinə böyük incilər veren Türk Təfəkkürü bunu çox vaxt özünün deyil, başqalarının adından verib, yaxud onun bəxş etdiyi bu mədəniyyət inciləri başqaları tərəfindən mənimsinəlib. Türk Təfəkkürü isə buna heyif silənməyib, axtarışına davam edib.

Dünyanı gəzə-gozə çıxdığı yerə dənə-dənə qayıdan Türk Təfəkkürü nə axtarır, nə arayır?

Türk yazılarında - mifologiyada, şifahi və yazılı ədəbiyyatda şamançılıqdan, odscvərlikdən tutmuş islam da daxil olmaqla dini əsərlərdə - türkün istinad etdiyi bütövlük, başlangıç var. Təsadüfi deyil ki, “1” rəqəminə Ümumtürk Təfəkkürü “Bütövlük”, “Bölünməzlik” kimi baxır. Türk Təfəkkürü bu “Bütövlüyü” özünün “Başlangıcı” hesab edir, yəni Türk Təfəkkürü bu “Başlangıç”dan ruh alıb, onu özünün “Yaradıcısı” və ya fəlsəfi dille desək, “Həyat Substansiyası” adlandırıb. Şamançılıq dövründə Türk Təfəkkürü “Həyat Substansiyası”ni “Tanrı”, islam dövründə isə “Allah” adlandırıb, bütün təfəkkür və praqmatik fəaliyyətinin başlanğıcını onunla bağlayıb.

Türkün yaradıcısı - Həyat Substansiyası - Tanrıdır.

Yer sakinlərinin əlçatmaz və dərk olunmaz bir “maddiyyata” “Tanrı” adını verməsinə tövəcübəlməyək. Özündən başqa kainatda Şüurlu Məxluqun yaşamasına inanmayan İnsan Təfəkkürü hələ bundan sonra

da neçə yüz il inkişaf etməlidir ki, Ümumkainat Təfəkkürünün inkişafına yaxınlaşın, onun bir hissəsinə çevrilisin. Primitiv inkişaf səviyyəsində olan İnsan Təfəkkürü neçə yüz il yol getməlidir ki, onunla ünsiyyətdə olsun. Hələlik isə möcüzəli görünən şeylərin bize Tanrı tərəfindən göndərildiyini yalnız hiss edirik və onun tam Dərk edilməsindən xeyli uzağıq.

Bəlkə də istinad etdiyimiz Bütövlüyün başlangıcında bu Dərk olunub, amma sonralar bu “bəlkələri” mifologiyaya, təriqətə, əlçatmaz bir ideyaya çeviriblər. Özündən başlanan yol hökmən özünə, yəni özündən başlanan Dərketmə daha yüksək səviyyədə özünü qayıtmalıdır.

Bu baxımdan, Ümumtürk Təfəkkürü də Gøyü ucalıq, əlçatmaz kimi götürmüş və ona “Tanrı” demişdir. “Tanrı” Ümumtürk Təfəkkürü başlangıç - Hoyat Substansiyası - saymış, Onu Dərk etmək üçün Tanrıya gedən yolu doqquz qata bölmüşdür.

Qədim türk mifologiyasını və şamançılığını diqqətlə öyrənib nozərdən keçirsek, görərik ki, Türk Təfəkkürü Gøyün sokkız qatına qədər qalxa bilir. Doqquzuncu qatında isə Tanrı Təfəkkürü olduğundan Türk Təfəkkürü bu qata qalxa bilmir və Onu özünün “Həyat substansiyası” sayır. Bu “Həyat Substansiyası” Türk Təfəkkürünün yaradıcısına və başlangıcına çevirilir.

Dünyanı gəzə-gozə başlangıç nöqtəsinə dənə-dənə qayıdan, Gøyün sokkız qatına qədər qalxan Türk Təfəkkürü nə axtarır, nə arayır?

**HƏYAT SUBSTANSİYASI**

Həyat substansiyasına, şərti olaraq, ümumtürk dünyasının dediyi kimi, biz də bir az sonra “Tanrı” deyəcəyik.

Ayri-ayrı “təfəkkürər” birləşdiricisi olan Həyat Substansiyası Ümumkainat Təfəkkürünün bütövlüyü və bölünməzliyi, həmçinin onların Vəhdəti deməkdir.

Vəhdət Bütövlük kimi götürüldüyündən Ümumkainat Təfəkkürü özünü bölünməz kimi görür və bütövlük onun əsasını təşkil edir. Bu səbəbdən O, daxili inkişafi bütöv şəkildə dərk etdiyindən Özünə qayıda bilmir və yalnız “Özü üçün” Bütövlüyü tam “Bütöv” kimi Dərk edə bilir.

Kainatın maddi və gözə görünməz (ruh) hissəciklərindən təşkil olu-

nan “Bütövlüyü” Ümmekainat Təfəkkürü “Bütöv” kimi də qəbul edir və kainatın necə və hansı şəkildə, Maddiyyatların və Ruhlarm bir Təfəkkürdə birləşən yolları onun üçün qaranlıq qalır. Belə ki, bir vəziviyət də Ümmekainat Təfəkkürü - “Ilkin Başlangıç” - “Özüno” qayida bilmir və “Bütövlüyü” Bölməz kimi dərk etdiyindən Özü özüne əsir düşür, bununla da Özündə “Təfəkkür Qapalığı” yaradır. “Təfəkkür Qapalığı” isə Dərkətmədə “Dairəvi Qapalıq” yaradır və O dairənin hansı nöqtəsini Dərk etmək istəyirsə, o nöqtə yalnız “Bütöv və Bölməz” kimi görünür. Beləliklə də, “Dairəvi Qapalığın” hər hansı bir nöqtəsinə Ümmekainat Təfəkkürü “Bütöv” olduğundan Onun əsirinə çevrilir, “Azadlığı” isə “Dairəvi Qapalığın” çərçivəsi ilə mehdudlaşır.

Ümmekainat Təfəkkürünün Özünün Özünə münasibəti və Dərkətmə münasibəti “İkili” olduğundan nəticələr də müxtəlifdir. Birinci münasibət “Özü üçün” Dərkətmədir. Bu münasibət yuxarıda göstərdiyimiz kimi, “Dairəvi Qapalıqla”, yaxud “Təfəkkür Qapalığı” ilə nəticələnir. Bu şəraitdə Ümmekainat Təfəkkürü Özü Özünə rəqib olur. Özü Özünə əsir düşdüyündən Özünün Özünə Qarışdırması yaranır. Bu Qarışdırma isə yalnız “Dairəvi Qapalığın” daxilində getdiyindən Dərkətmə və Azadlıq Ruhu “Təfəkkür Qapalığının” içində orayırlar. Ümmekainat Təfəkkürünün Özünün Özüne ikinci münasibəti “Özüne” Dərkətmədir.

“Dairəvi Qapalıqdan” çıxməq, Özünü əsirlikdən qurtarmaq, Özünün Özünə qarışdırmasını aradan qaldırmaq, Özünün Özüne ziddiyötini həll etmək və nəhayət, “Bütövlüyü” “Bütöv” kimi deyil, onun inkişaf və təkamül yolunu Dərk etmək üçün Ümmekainat Təfəkkürü ikinci münasibətə, yəni “Özüno” - Dərkətməyə qayıdır.

“Özüno” dənəndə Ümmekainat Təfəkkürünün “Təfəkkür Ruhu” yaranır. “Təfəkkür Ruhu” yarandıqda “Dairəvi Qapalığın” hər “Nöqtəsi” artıq “Bütövlük” və “Bölməz” kimi görünür. “Dairəvi Qapalığın” hər “nöqtəsi” Zaman və Məkana çevrilir. Zaman və Məkansız mövcud olan “Dairəvi Qapalıq” öz Dairesini və Qapalığını itirib saysız “nöqtələr” dönür.

Beləliklə, Təfəkkür ruhuna dənən Ümmekainat Təfəkkürü “Yaradıcı Gücə” çevrilir. Özünün “Təfəkkür Ruhuna” qaydan Ümmekainat Təfəkkürü “Təfəkkür Qapalığını” mancə kimi aradan götürərək Özünün Özünə Dərkətməsinə başlayır.

“Təfəkkür Ruhu” “Yaradıcı Güc” ilə harmoniya yaratdıqda Ümmekainat Təfəkkürünün “Yaradıcı Önəmi” başlayır.

## YARADICI ÖNƏM

Ümmekainat Təfəkkür Ruhu Yaradıcı Güc ilə harmoniya yaratdıqdan sonra bu harmoniyadan Kainatın bütün “nöqtələri” üçün ZAMAN və MƏKAN daxilində “Yaradıcı Önəm” yaranır.

“Yaradıcı Önəmin” substrati “Nurdur”. Nurun ilk maddi görünüşü “Ağ işıq”dır.

Kainatın bütün “nöqtələri” müxtəlif zamanlarda, müxtəlif yerlərdə, müxtəlif düzümə və quruluşa malik olduqlarından Nurun ilk maddi görünüşü olan “Ağ işıq” Kainatın bütün nöqtələrinə cini vaxtda çata bilmir. Ağ işığın tamam çata bildiyi Zaman və Məkanda Yaradıcı Başlangıç başlanır.

Yaradıcı Başlangıçdan “Həyat Ruhu” və “Od” yaranır.

Həyat Ruhu Oddan ayrı özündə od xassələrini saxlamadığından “Maddiyyata” çevrilo bilmir. Odun isə Həyat Ruhu olmadığından “nöqtəyə” mənfi təsir göstərərək Yaradıcı Önəmin inkişafını saxlayır. Yaradıcı Önəmin inkişafını davam etdirmək üçün “Maddiyyat” görəkdir. Çünkü Ümmekainat Təfəkkürünün Dərkətməsi yarı məsafədə qalması tohlükəsi yarandığından, O, yenidən Təfəkkür Qapalığına düşə bilər.

Həyat Ruhu və Od vəhdət təşkil etdikdə isə “nöqtədə” Maddiyyat təzahür edir.

Həyat Ruhu və Od vəhdət yaratdıqdan sonra Maddiyyatın inkişafı üçün bütün lazımi komponentlər - can (ruh), maddi varlıq, od - bir-biri ilə harmoniyada olur və “Daxili Bütövlük” yaranır. Daxili bütövlükdən isə canlı həyat və Şüurlu Məxluqlar təzahür edir. Beləliklə, başqa təfəkkürlərlə yanaşı Türk Təfəkkürü də “Daxili Bütövlük” yaranır. Lakin bu komponentlərin əsası sayılan Ruh canlı aləmin bətnində müxtəlif cür yerləşdiyindən Ruhlar da müxtəlif olur.

## RUH

Biz ŞÜURLU MƏXLUQLARI təsnifatlara bölmüşük: Kamil insan, Cahil insan və bunların arasında duran, nə Kamilli, nə də Cahilli ilə seçilən Adı insan. Kamilli, Cahilli və Adiliyi biz, adətən tərbiyə və mühitin təsir etdiyi amillərilə bağlayırıq. Əfsuslar olsun ki, gen və qan yaddasını yaddan çıxarıraq. Nəsildən nəslə keçirilən təfəkkür tərzini

unuduruq. Əgər, birinci, mühitin təsir etdiyi amillər və tərbiyə təfəkkür tərzində körəkli xarakter daşıyırsa, ikincide müəyyən mənada körəkli olmasına baxmayaraq, gen və qan yaddaşına Təfəkkür ruhu keçirildiyindən əbədidir. Lakin Təfəkkür Ruhu tədqiq edilmədiyindən Kamillik, Cahillik və Adiliyin hansı təkamül və tənəzzül yolunu keçməsini bilmir. Bu səbəbdən də Kamilliyyi və Cahilliyi tərbiyə və mühitlə bağlılığınıq (Baxmayaraq ki, onların da müəyyən mənada insan təfəkkürünə tösüri var).

Bütün bunlarla yanaşı İnsanın Kamilliyyi və ya Cahilliyi onun daxilindəki ruhların münasibətindən və əlaqəsindən asılıdır. Bu ruhların bir-birli münasibəti və əlaqəsi əvvəl İnsan Təfəkkürünün, sonra Canlı Alomin və nəhayət, Ümumkainat Təfəkkürünün Dərk edilməsi ilə tamalanır. Odur ki, Şüurlu Məxluqun bətnində yerləşən Ruḥların münasibəti və əlaqəsi Kamilliklə, Cahilliklə və ya Adiliklə nəticələnir.

Təbii ki bütün canlıların bətnində Ruh var. Çünkü onların hamisinin daxilində Maddiyyatın vəhdətini təşkil edən Həyat Ruhu və Od var. Lakin canlı aləmin hamısı Ümumkainat Təfəkkürünü Dərkətmə qabiliyyətinə malik deyil. Dərkətmə isə Canlı bətnində Ruḥların yarışməsindən asılıdır.

Beləliklə, Həyat Ruhu və Oddan yaranan Maddiyyatın, yeni canlı aləmin bətnində yerləşən, lakin maddi tərəfi görünməyən üç növ ruh var.

Bütör Ruhu Maddiyyatda bütün canlıların bədənində yerləşir. Canlı aləmin bütün hərəkəti, yaşaması, özünə yem tapması, homçının özünü tonzimləməsi, özünümüdafia və özünəməxsusluq Bütör Ruhu ilə bağlıdır. Bütör Ruhu gen və qan vasitəsilə nəsildən nəslə keçir. Canlı aləmdə hansı növü götürsək görərik ki, onda sadaladığımız bütün xüsusiyyətlər vardır. Bütör Ruhu, əsasən "Kim güclüdür" və "Yaşamaq eşqi" prinsiplərinə xidmət edir.

İya Ruhu Şüurlu Məxluqlara məxsusdur və onların beynlərində yerləşir. Təfəkkür Ruhuna ən yaxın olan İya Ruhudur. Məhz İya Ruhunun vasitəsilə Ümumkainat Təfəkkürü DƏRK OLUNA bilər. Lakin hələ tələsmoyok! Dərkətmə üçün tokcə İya Ruhu azlıq edir.

Salqın Ruh. Maddiyyatın canlı aləmində bütün xəstəliklər, sapmalar, cismiñ oləziməsi, Şüurlu Məxluqun Dərkətmə yolundan çıxmazı, qeyri-maddiyyata çevriləməsi və ya əriməsi Salqın Ruhla bağlıdır.

İndi isə bu Ruḥların bir-biri ilə əlaqəsinə və münasibətinə baxaq.

İya, Salqın və Bütör Ruḥları ayrılıqda yerləşirlər və ya cüzi əlaqələ-

rı var və ya heç bir əlaqələri yoxdur. Bu zaman İnsan Təfəkkürü Adilikdən kənara çıxa bilmir. İnsan Təfəkküründə Adilik Dərkətmə, Hissət-məyə çevirilir və o, gündəlik yaşayış qayğıları ilə möhdudlaşır.

İya Ruhu ilə Salqın Ruh vəhdət yaratdıqda İnsan Təfəkkürü Maddiyatdan kənara çıxa bilmir. Yaşamaq əşqini hoyatdan "həzzalmada", onun maddi nemətlərini mönimsəmədə və özünə firavan həyat qurmaqdə görür. Bu zaman maddi nemətlərdən həzzalma İnsan Təfəkkürünü clə bir tərzdə qapayırlı ki, o, özünü belə anlamaqdan, yaranışın səbəblərini başa düşməkdən uzaq olur. Bu yola qayıtməq istəsə də, belə "həzzalmadakı" Qapalıq buna imkan vermir. Maddi nemətlərdən həzz almağa sövq edilən İnsan Təfəkkürü bu iki Ruhun vəhdətində Dərkətmə yoldan sapır, mühəribələr və qırğınlarla, cyş-işrotlo, qəddarlıqla, mənəm-mənəmliliklə, başqalarının təhqir edilməsi ilə məşğul olur. Mühəribələr bu vəhdət üçün on çox çəkilən misal ola bilər, çünkü İnsan Təfəkkürünün yaranışından Cahillik və Kamillik arasında mübarizə getmiş və Cahillik əsasən, Kamilliyyin və Adiliyin üzərində qələbo qazanmışdır. Belə İnsan Təfəkkürünün fikrinco, mühəribələr, qırğınlar, qotllor Təfəkkür yolunda tozluñomo aparır. Belə vəhdətdə daim sünü Ölüm Ruhu gözir, dolayısı ilə desək, İnsan Təfəkkürünün Cahilliyi və ya Tənozülu başlayır. Cahillik İnsan Təfəkkürleri arasında münaqışələr yaranan əsas amillərdən biridir. Münaqışının əsasını isə Cahillik ilə İya Ruhu arasında yaranan ziddiyyət təşkil edir. Ziddiyyətdən Cahillik, Cahillikdən münaqışələr, münaqışəldən isə hərb, mühəribələr, qırğınlar doğulur\*.

Bütör Ruhu ilə Salqın Ruh vəhdət təşkil etdikdə Canda kolliziya yaranır. Kolliziya Canlı cisinin parçalanmasını sürətləndirir onun oləziməsinə və xəstəliklərə düşar olmasına gətirib çıxarıır. Bu vəhdətə təbii Ölüm Ruhu xasdır. Təbii Ölüm Ruhu Canlı Cismi Maddiyyat aləmindən qeyri-maddiyyata çevirir.

Yalnız İya Ruhu və Bütör Ruh vəhdət təşkil etdikdə İnsan Təfəkküründə Canlı Beyinin harmoniyası yaranır və onun Kamilliyyə doğru inkişaf yolu başlayır.

\*Maddi nemətlərdən həzz almaq və hakimiyyət uğrunda mühəribələr, qırğınlar bu təsnifata daxildir. Digər müqəddəs mühəribələr var ki, biz ona millətin mübarizəsi kimi baxacaqıq.

## ŞƏXSİYYƏT, TÜRK MİLLƏTİ VƏ DÖVLƏT

Beləliklə, biz İnsan Təfəkkürü tərəfindən problematik qəbul edilən anamlara yaxınlaşdıq. Nə üçün məhz bu problematik anamlara müraciət edirik? Biz bu anamların məğzini açmadan da ümumi ifadələrlə ki-fayotlənə bilərdik, lakin bu halda fikrimizi dolğun çatdırı bilməz və Təfəkkür Dərki müəyyən mənada anlaşılmaz qalardı.

İnsan Təfəkkürü deyəndə biz yer sakınlarının, yəni Şüurlu Məxluqun ümumi təfəkkürü kimi götürürük, lakin bu təfəkkür ayrı-ayrı földərin, millətlərin Təfəkkür cəmindən təşkil olunduğundan onlara ayrı-lijda baxmaq gərəkdir.

Kamillik əvvəlcə ayrı-ayrı fəndlərə məxsus olur. Millət Kamilliyini ayrı-ayrı fəndlər cəm halında təşkil edirlər. İya Ruhu ilə Salqın Ruh vəhət tapanda fördin Kamilliyə doğru təkamül yolu başlayır və förd şəxsiyyətə çevirilir, dələyi desək, fördin Ümumkainat Təfəkkürü Dərkətmə yolu ilə başlayır.

Klassik marksist və sovet nəzəriyyəyoluna görə, hər bir Förd Şəxsiyyətdir. Bu nəzəriyyəyə əsasən, Şəxsiyyət özünün temperamenti, fikir torzi, düşüncəsi, psixologiyası, emossiyası ilə başqlarından fərqlənən anlam deməkdir.

Bizim fikrimizcə bu, Şəxsiyyət Təfəkkürünün Adiliyidir. Bu halda Şəxsiyyət maddi varlıqdan uzaqlaşa bilmir və Dərkətmə yolları belə Təfəkkür tərzi üçün qapanır. Şəxsiyyətin Təfəkkürü Maddi Varlığın dolanbac yollarında çəşbaş qalır. Son anda isə bu, Cahillikdə nəticələnir, yəni Maddiyyatın əsasını Dərk edə bilməyən bəlo Şəxsiyyət Təfəkkürü cəmiyyəti irqlərə bölür, irqlorin və millətin içinde nifaq salır, yeni düşüncələr, fikirlər, nəzəriyyələr hazırlanır və bəlo hesab edir ki, dündən yadan həzz almaq və yaxşı yaşamaq yalnız Maddi varlığın üstündədir, altında yox.

Bələcə, millet iki sinfə bölünür, "Tanrı" dərki bir tərefdə qalır, çox kişmələr isə ön sıraya keçir. Guya ki, bələlərimizin kökü varlıların olmasındadır. Bələcə, Şəxsiyyət Təfəkkürü bu cür həzzalmaya xidmət edir.

Lakin bu, Şəxsiyyət Təfəkkürünün Kamilliyi deyil, Adiliyidir. Bəlo bir şəraitdə Maddiyyatda mövcud olan Şəxsiyyət Təfəkkürü Maddi

Varlığın əsirinə çevirilir və Onun Azadlıq Ruhu Maddi Varlığın Qapalığı ilə məhdudlaşır. Şəxsiyyətin Təfəkkür Ruhu Cismo əsir düşür. Cism-in isə azadlığı olmur, çünki Ruh Cismo əsir düşdüyündən onun fealiyyət dairəsi zaman və məkanla məhdudlaşır.

Göründüyü kimi, Şəxsiyyət Təfəkkürü belə şəraitdə maddi varlığın içində əriyir və TƏFƏKKÜRÜN sonu yalnız sinfi mübarizələrin necə aparılması və onlara xidmət etməsi ilə nəticələnir. Beləliklə də, humanizm, bəşərlik kənara atılır, dünyanın yaranmasına və inkişafına, homçının cəmiyyətin yaranmasına və inkişafına bir bucaq altında - sinfi mübarizə bucağı altında baxılır.

Bəs Şəxsiyyətin əsas parametri nədir və yaxud Şəxsiyyət anlamını necə başa düşürük?

Bizcə, Şəxsiyyət anlamını hamiya şamil etmək düzgün olmazdı.

Əgər biz yuxarıda deyilən materialist anlamı qəbul etsək, hər bir kəso Şəxsiyyət anlamını şamil etmək olar, o cümlədən əqlən zəif olallara da, dəlilərə, dahişlərə də və s. Çünkü hər bir insanın özünün emossiyası da var, subyektiv fikirləri də, özünəməxsus xasiyyəti də. Bunların hamisini bir anlam altına yiğmaq cəfəngiyyatdan başqa bir şey deyil.

Şəxsiyyətin əsas parametri Kamillikdir. Kamilliyin təkamülündə Şəxsiyyət formalşmağa başlayır. Təkamülün sonunda Şəxsiyyət tamamilə Kamilləşir. Onun Təfəkkürü milli və bəşəri humanist ideyalara xidmət edir.

Deməli, Şəxsiyyət Kamillikdən bağlıdır. Bəlo olan halda Şəxsiyyət Təfəkkürü yalnız özünün, millətin, bəşərin və "Tanrı Təfəkkürünün" Dərk edilməsinə xidmət edir, "həzzalmalardan", yəni Cahillikdən və Adilikdən uzaq olur.

Lakin Şəxsiyyətin cismi cəmiyyətdə, soydaşları arasında yaşayır, mühit və soydaşları ona müəyyən monada təsir göstərirler. Özünü Təfəkkür Ruhunu Dərkətməyə həsr edən Şəxsiyyət millətin, bəşərin və "Tanrı"nın da Dərk edilməsini soydaşlarına çatdırmalıdır, çünki "Tanrı Dərki" Şəxsiyyətdən başlaşa da, Millətdən və Bəşərdən keçir. Bu anamların öz-özünün "Dərki" tamamlanmasa, "nöqtədən", daha sonra isə "Tanrı" Təfəkkür Ruhundan Bütövlüyü dənə bilməyocok.

Bu baxımdan "Tanrı" ilə Şəxsiyyət arasında ünsiyyət yaransa da, "Tanrı"nın özünün Dərkətməsi tamamlanır.

*Ünsiyyət və Dərkətmə isə yalnız Şəxsiyyət tərəfindən olduğundan onun soydaşları Dərkətmə prosesində sapmalara yol verirlər. Bu sapma-*

*lar isə digərlərinə zor, təzyiq və güc işlətməkələ nöticələnir. Zor, təzyiq və güc son nəticədə əsasən Cahilliyyə getirib çıxarır. Cismi ölüziyib gedən Şəxsiyyət soydaşları ilə əlaqəni itirdikdən sonra isə həzz almağı da-ha üstün tutur. Odur ki, soydaşları arasında Şəxsiyyətin Təfəkkür Ruhunun qalması əsas şərtlərdən biridir. Lakin bu hələ azdır, çünkü "Tanrı" Büttövlüyü sistemli və qurumlu inkişaf yolunu keçib formalasdığı kimi, Şüurlu Məxluqun da "Tanrı"ni Dərkətməsi üçün sistemli və qurumlu tokamül yolunu keçməsi gərəkdir. Dolayı desək, Şəxsiyyət Təfəkkürünün "Tanrı" Təfəkkürünü dərk etməsi "Dərkətmənin" yalnız başlangıcıdır. "Tanrı" Təfəkkürünün yolu "nöqtədəki" İnsan Təfəkkürünün Özünü Dərkətməsindən başlayır.*

Biz mövcudluğumuzu konkret olaraq Ümumtürk Təfəkkürünün problemləri ətrafında qurdugumuzdan Şəxsiyyətdən başlayaraq araşdırma-larımız Onunla birbaşa bağlı olacaq.

Göründüyü kimi, Şəxsiyyətin Təfəkkürünün Tanrı Təfəkkürü ilə ünsiyəti Ümumtürk Təfəkküründə şamanlıqla başlayır. Ümumtürk Təfəkkürü çoxşaxəli olduğundan bəzi yerlərdə bu Ünsiyət Maq və ya Atoşseverlikdə kahinlər tərəfindən həyata keçirilir. Hər halda Ünsiyət Şəxsiyyət Təfəkkürü tərəfindən yaradılır və "Fikir" soydaşlara çatdırılır. Bununla belə soydaşlar arasında sapmalar genişləndikcə Şəxsiyyət Ruhu arxa plana keçir. Odur ki, "Dərkətmənin" Təkamül yolunda növbəti mərhələ soydaşların sülalə, tayfa, xalq, millət halında birləşməsi və millətin hüquqlarını və Milli Ruhun qorunmasını müdafiə edən Dövlətin yaranmasıdır.

Sülalə - qohum soydaşların birliyidir. Soydaşların "Tanrı" ilə Ünsiyəti şaman, kahin və ya maq vasitəsilə yaranır. Ünsiyət hələlik rəsmi mərasimlərdə və müxtəlif "oyunlar"da ("Oyun" anlamı - Türk şamanlarında Ünsiyət formasıdır. Bu anlam yalnız sonralar döyişmiş, müasir mənada işlədilən bir anlama çevrilmişdir) həyata keçir. Soydaşlar arasında əsas qanunlar Sülalənin adət-ənənələridir. Bu adət-ənənələri pozan soydaşlar on ağır cəzalara bələ məruz qalırlar.

"Tanrı" ilə ünsiyət yaradan Şəxsiyyət cismanı cəzadan uzaq olmaq üçün bəzən Sülalənin adətlərinə xidmət edir.

Lakin Təkamülün əsas hərəkətvericisi olan "Tanrı" Təfəkkürünün Ruhu Dərkətmə yolunda təkcə Sülalə ilə kifayotlonda bilməzdi.

Bir neçə qohum Sülalənin Tayfa şəklində birləşməsi həm obyektiv, həm də subyektiv qanunlardan irəli gəlirdi.

Bir tərəfdən "Tanrıñın" Dərkətmə yolundan sapan bir Sülalə "həzzalmanı" daha üstün tutaraq zoraklıq, güc işlətməkələ digər Sülaləni özüne tabe edir. Bu, birləşmənin Zoraklıq yoludur.

Digər tərəfdən isə, Sülalələrin Tayfa şəklində birləşməsində qohumluq olaqolrular, qız alıb, qız vermek daha böyük rol oynayırdı.

Üçüncü tərəfdən kənardan cılilon hücumları dəf etmək üçün bir-biriñə yaxın Sülalələr birləşirlər.

Hər üç şorti nözörəalsaq görərik ki, Ümumtürk Təfəkkürünün formalasmasında əsas rolu Təfəkkür ruhu oynayır. Belə ki, Sülalənin, Tayfanın "Tanrıñı" Dərkətməsində əsas vəzifəni türk şamanı, kahini və ya maq daşılığından Sülalə və ya Tayfa başçıları şamanın, kahinin və ya maqın məsləhətindən sonra hərbiə başlayırdılar.

Biz yuxarıda göstərdik ki, "həzzalma" uğrunda aparılan müharibələrdən savayı, Ümumtürk Təfəkkürünün formalasmasına MÜQƏDDƏS MÜHARİBƏLƏR də təsir göstərir.

Bu MÜQƏDDƏS MÜHARİBƏLƏRİN əsas vəzifəsi Türkün millət kimi formalasmasına və Özünü Dərkətməsinə xidmət edir. (*Türk tarixinə fikir verin. Az qala dünyanın yarısını tutan türk orduları Türkün olduğu yerdən savayı özgə yerdə oturaq həyat tutmayıb, başqalarının dillərini assimiliyasiya etməyib. Bu məntiqi fikir bəzi Azərbaycan alımlarının - guya türklərin Azərbaycana və Anadoluya X-XI əsrlərə gəlməsi və başqa dillərin türk dili içərisində əriməsi nəzəriyyələrini alt-üst edir. Əgər belədirse, Azərbaycanda yaşayan digər azsaylı xalqların dilləri 900 ilde niyo türkleşməyib? Bu cəfəngiyyat deyilmi? Nə üçün məhz X-XI əsrlərə Türk Axını Azərbaycana və Anadoluya olub? Nə üçün Şorqı Avropanı, Rusiyani tutan türklər bu gözəl yerdən məskunlaşmayıb Kür-Araz sahillorino, Anadoluya qayıdıblar? Təbii ki, bu cür məntiqi sualların qarşısında alımlar bələ çəşbaş qalır və bütün fikirlərini marksist nəzəriyyəsi əsasında aydınlaşdırmağa çalışırlar. Bizcə, Türkün genetik olaraq bir boşori yaddaşı var: Voton çəsqi, torpaq çəsqi. Fikir verin, dünyanın harasında oluruqsa-olaq, torpaq bizi çökir, Votən bizi çökir. Bu baxımdan türklərin Azərbaycana X-XI əsrlərdəki axını ikinci və ya üçüncü təkrar axınıdır. Dünyanı dolaşa-dolaşa gedən Türk özünü axtarmağa, özünü Dərkətməyə gedir. Beləcə, Qapalığa düşüb, çıxdığı torpağa qayıdır. Belədir Türkün psixologiyası, belədir Türkün qan yaddaşı. Bu məntiq alımların fikirlərini alt-üst edir. Bütün nəzəriyyələri cətimal şəklinə salır.)*

Lakin Sülalə və Tayfa şəklində yaşayan Türk Təfəkkürünün Ruhu, Türk Şaman Ruhu rəsmi ideologiyaya və təbliğə keçməmişdi. Adətlər, ənənələr Türk ruhu ilə eyni seviyyədə durdurdu.

Ünsiyyətin yalnız Şaman tərəfindən həyata keçirilməsi və qalan soydaşların sərbəst buraxılması “həzzalmanı” daha da gücləndirirdi. Odur ki, tayfalar arasında çəkişmələri dayandırmaq və Türk Təfəkkür Ruhunu rəsmi təbliğə çevirmək üçün yuxarıda sadaladıqlarımız obyektiv və subyektiv qanunlara əsasən bir neçə tayfanın birləşməsindən və ya birləşdirilməsindən Xalq yaranır. Türk Xalqının yaranması ilə bərabər Türk Dövlətinin də yaranması ruşeymi görünür.

Xalq - əsasən konkret ərazidə yaşayan, lakin vahid siyaseti və vahid iqtisadiyyatı olmayan bir neçə tayfanın birləşməsidir.

Tayfalar, əsasən, ərazi üzrə birləşsələr də, hər tayfanın özünün daxili qanunları var idi. Əgər düşmən Tayfaya hücum edərdi, digər tayflara kömək onların münasibətində asılı idi. Təbii ki, hər tayfanın özünü yazılmamış qanunları və “Tanrı” təbliğatçısı var idi.

Bu da öz növbəsində “Tanrı” Dərkənin müxtəlif cür anlatmasına imkan verirdi.

“Dərkətmə” üçün əsas amil olan Milli Ruh və Dövlət yaranmağa, formallaşmağa başlayırdı.

Cox zaman dünya ədəbiyyatında (həm marksist, həm də bəzi Qərb fikirlərinde) Millət və Dövlət anamları ayrı-ayrı götürülür və ayrı-ayrı bucaq altından baxılır.

Bəs Millət və Dövlət anamları nədir?

Fikrimizcə, Millət və Dövlət anamlarını ayrı-ayrı götürmək olmaz. Xalqdan Millət olmaya keçid birbaşa Dövlət və onun inkişafı, Dövlətin yaranması isə Millətin formallaşması ilə bağlıdır.

Öncə Millət anlamına baxışlar üzərində dayanaq. Bu və ya digər baxışlarla tanış olmadan biz Millət anlamının tam açmasını versək, tama-milo yeni bir tərif ala bilərik. Odur ki, klassik açmalarдан başlayırıq.

Ziya Gökalpın baxışlarına görə, “millət lisanca (tohsilcə), dincə və bediyyatca müştərək olan, yəni cyni tərbiyəni almış fəndlərdən mürəkkəb bulunan bir zümrədir. Türk köylüsü onu “dili dilimə uyan, dini dinimə uyan” diyarak tarif edir”. (Ziya Gökalp “Türkçülüyün esasları” Kultur bakanlığı - Ankara 1990, soh. 18).

Həmzə Əroğluna görə (“Atatürkə görə millet və milletçilik”, Atatürk yolu, İstanbul, 1981.9. soh. 137), millət hüquqi bir gerçəkdir. Öncə mil-

ləti təşkil edən fəndlərin millətlə və dolayı olaraq dövlətlə ilişkisi hüquq ilə bağlıdır.

Marksist nəzəriyyəsinə əsasən, Millət ümumi dilinə, ərazisinə, iqtisadi həyatına, mədəniyyətinə və bəzi xüsusi xasiyyətlərinə görə tarixi zümrädir (“Философская энциклопедия”, 4-cü c. soh. 12).

Eynilə bu cür tərif digər bir kitabda verilib (“Краткий политический словарь”, Moskva, 1989, sah. 357)

Göründüyü kimi, yuxarıda verilən “Millət” haqqında anamların bəzi tərəflərilo razılışmaq mümkün olsa da, açması tam deyil. Belə ki, vərilon iqtibaslarda “Millət” anlamına müəyyən bir bucaq altından baxılır.

Əgər, türk alımlorının fikrincə, Millət tarixi bir gerçəklilik olub cyni dil, din və mədəniyyətələrə fərqlənirsə, marksist nəzəriyyəsində artıq bu-na iqtisadiyyatı və bəzi xüsusiyyətləri də əlavə edirlər.

Fikrimizcə, Millət yuxarıda sadaladığımız şərtlərdən öncə Milli Ruh ilə seçilməlidir, yəni Milli Ruh Millətdə olarsa, onun eyni dili, dini, mədəniyyəti, vahid iqtisadiyyatı və vahid siyaseti bir anlam altında tapmış olar. Milli Ruh hansı anamların cəmindən təşkil olunur? İlk növbədə bura Millət olma şüuru anlamını daxil etmək lazımdır. Bele olduqda, dövlətin yaranması, onun siyasi və iqtisadi müstəqilliyə can atması əksini tapar.

Milli Ruhun ikinci komponenti Milli İradədir. Milli İradəyə, əsasən Millətin təhlükəsizliyi daxildir. Millətin qorunması, onun Millət olma şüuru üçün Milli İradə Milli Ruhun əsasını təşkil edən komponentlərdən biridir. Milli İradə Millətin hər cür təzyiqlərdən və zoraklıqlardan qorunması üçün Millətin özünü müdafiə reaksiyasını daim tənzimləyir.

Üçüncü komponent Milli Qürur və Milli Ləyaqətdir. Bu komponentə eyni dilin, mədəniyyətin, tərbiyənin, əxlaqın kompleksi daxildir. Belə ki, dilin, mədəniyyətin inkişafı Millətdə Qürur yaradır, tərbiyənin, əxlaqın Türk kökü üstündə qurulması onun ləyaqətli olması hissini artırır. Türk Təfəkkürünün Milli Qürur və Ləyaqəti, belə şəraitdə Millət ki-mi mövcud olan sosial organizmə və Dövlətə sədəqətini artırır.

Nohayot, Milli Ruhun sonuncu və ən vacib komponenti Milli Dərkətmədir. Biz yuxarıda göstərdik ki, “Tanrı”nın Dərkətmə sistemində ikinci Milli Dərkətmə çoxşaxəli qurumdur. Milli Dərkətməyə, əsasən Millətin özünü, kökünü, tarixini Dərkətməsinə qədər onun bütün fəndləri yalnız Milli Ruhun yaranması üçün yaşamasıdır. Milli Ruhun bütün komponentləri son nəticədə Milli Dərkətməyə xidmət edir. Milli Də-

ketmədə isə əsas aparıcı rolu kök və tarixlə yanaşı Din və ya “Tanrı”nı töbliq edən rəsmi “Tanrı” məramının Dərkədilməsi, müasir dillə desək, Tanrıının töbliğatı və ondan irəli gələn Dövlət ideologiyası aparır. Millət olmaq üçün Dövlət, Dövlətin yaranması üçün isə Millət gərəkdir!

Göründüyü kimi, əgər bir tərəfdən Ümumtürk Təfəkkürünün formallaşmasına Milli Ruh təsir göstərirse, digər tərəfdən Dövlətin yaranmasına və Dövlətçiliyin inkişafına təsir göstərir.

Bəs onda Dövlət nə deməkdir?

Marksist-Leninçi nəzəriyyəyə görə, Dövlət iqtisadi cəhətdən hakim siniflərə qarşı rəqib siniflərin müqavimətini yatırınlı siyasi təşkilatdır. Dövlət elo bir maşındır ki, bir sinfin digər sinif üzərində hakimiyyətini saxlayır (V.İ.Lenin, əsərləri, 29-cü c. soh. 441).

“Dövlət” anlamına bu bucaq altından baxılması, sadəcə olaraq, Dövlətdə Milli Ruhun tədricən yox olması deməkdir. Təbii ki, Milli Ruhun özünün siniflərə bölünməsi - deyək ki, proletariat Ləyaqəti və burjuaziya Ləyaqəti, proletariat Qüruru və burjuaziya Qüruru, proletariat İradəsi və burjuaziya İradəsi - Türk Milli Ruhunun bu bucaq altında əriməsi və əvəzinə Milli Dərkətmədən önce yalançı “beynəlmiləl” şurəsini ortaya atmaq deməkdir. Bu halda Millət və Dövlət ölümə məhkəmədir.

Təbii ki, cəmiyyətdə varlı və kasib təbəqələr mövcuddur. Lakin bu, ilk növbədə “həzzalmadan”, “kim güclüdür” sorğusundan, dələyi desək, “Tanrı” Dərkindən konara sapmalardan iroli gelir və bunu da biz əvvəlki səhifələrimizdə göstərmmişik və buna qayیدacığıq.

Fikrimizcə, Dövlət Türk Milli Ruhunun qorunmasını qanunlar, fərmanlar, ordu, siyasi qurumla müdafiə edən və Milli Ruhun mənəsəyini təmsil edən siyasi təşkilatdır. (*Təbii, “Millət” anlamına belə bir baxış Ümumtürk dünyasında ciddi müzakirələrə səbəb olacaq. Dünyaya dağılmış 220 milyonluq Türk Millətdirmi, yaxud Millət anlamı konkret olaraq tarixi orazi üzrə götürülən Milli Ruhdurmu? Doğrusu, bu cür suallarla biz özümüzü montiqi bir dalana sala bilərik. Lakin mübahisələrin olacağını bildiyimiz üçün bu sualın üstündən sükutla keçə bilmərik.*

Aydın məsələdir ki, Türk özünün danişq şivəsinə və dialektinə görə bir neçə yerə bölünür: Azərbaycan türkü, Osmanlı türkü, tatar türkü, qırğız türkü, özbək türkü, kazax türkü və s. Sadaladığımız türklər konkret bir ərazidə yaşadıqlarından onların hamisini vahid “Milli Ruh” anlamı altında cəmləmək ağlasığmazlıq olardı. İlk növbədə, adlarını sadaladıqlarımız və sadalamadıqlarımız türklərin Milli Ruhu və Dövləti ol-

malıdır. Yalnız bundan sonra Ümumtürk Təfəkkürünün Ümummilli Ruhu yarana bilər. Bu zaman Türk Ümummilli Ruhunun Vahid bir dövlət ətrafında birləşməsi düzgün olmazdı. Bu halda Dövlətin parçalanması labüdüyü gec-tez üzə çıxacaqdı. Hətta Ümummilli Türk Ruhunun qorunması üçün Türk Dövlətlərinin fedcrasiya şəklində birləşməsi son noticəni verməyəcək. Yalnız Konfederativ İttifaq Ümumtürk Təfəkkürünü formallaşdırma biler və Ümumtürk Milli Ruhunu qoruyub saxlamaq imkanı yaradar. Göründüyü kimi, Milli Ruh ilə Ümummilli Ruh anamları arasında forq var. Ümummilli Ruh Ümumtürk Təfəkkürünün Dərkədilməsi Təkamülün sonudur və Ümummilli Ruh formalasdıqca Milli Ruhun bözi komponentləri Ümummilli Ruha keçir; Məsəlon, vahid ideologiya, vahid dil, vahid əxlaq və tərbiyə. Milli Dərkətəmə isə Ümummilli Dərkə çevrilir.)

Beləliklə, Millət və Dövlət anamlarında bir-birini tamamlayan anları və onları ayıran forqı gördük. Türkün tarixində Millət və Dövlət bir-birini tamamlayan anda Türkün Təfəkkürü Təkamülün inkişafına doğru xətt götürüb və Milli Ruhun qorunmasında əsas rol oynayıb.

Heç bir millət və dövlət sapmalardan, “həzzalmalardan” kənarda olmadığı kimi, Türk Təfəkküründə də vahid Milli Dərkətmənin olmaması, sapmalara meyli onun tam Millət kimi formallaşmasının qarşısını almış, bununla da Dövlət Millətə xidmətdən və onu qorumaq məqsədin-dən uzaqlaşmış və nəyə xidmət etmək prinsipinə keçmişdir.

Bütün bunnara baxmayaraq, Türk Tarixinə nəzər salsaq, görərik ki, Adiliyi Kamilliyyə doğru təkamül yoluna aparmaq, Cahilliyyin qarşısını almaq üçün Milli Dərkətəmə (Türk şamançılığı, türk odsevorliyi) ilə yanaşı Türk Dövlətinin yaranması rüşeyimi nəzərə çarpır və getdikcə o, güclənməyə başlayır.

Dövlətin yaranması və Dövlətçiliyin inkişafı öncə Türk Təfəkkür Ruhunun, sonra isə “Tanrı” Təfəkkürünün Dərkədilməsi üçün əsas rol oynadı. Türk Təfəkkürünün Ruhu Dərk edildikcə Dövlətçiliyin inkişafı güclənir, Türk Dünyası genişlənirdi.

Lakin Dərkətəmə sistemi mükəmməl olmadığından Dövlət və Milli Dərkətəmə, bütünlükdo Milli Ruh bir-birini tamamlaya bilmirdi.

Qeyd etdi ki, Milli ideologiya Dövlətə xidmət etdiyindən (əksinə, Dövlət Milli İdeologiyaya xidmət etməlidir) tarixdə yaranan Türk dövlətləri (*Tarixdə mövcud olan Büyük Hun imperatorluğu, Göytürk imperatorluğu, Avar imperatorluğu, Manna dövləti, Albaniya, Xəzər imperatorluğu*)

*torluğu, Uyğur dövləti, Karaxanhılar dövləti, Qazanlılar dövləti, Böyük Solcuq dövləti, Xarozmşahlar dövləti, Teymur imperatorluğu, Osmanlı imperatorluğu və başqa tədqiq olunmayan Türk dövlətləri bu qobildən-dir) ilk növbədə Milli Ruhun formallaşmasında müəyyən rol oynamalarına baxmayaraq, "Tanrı" Təfəkkürünün Dərkətmə yolu sistemləşdirilməmişdir. (Qeyd etmək lazımdır ki, Osmanlı imperatorluğu, Səfəvilər dövləti, Azərbaycan Demokratik Cümhuriyyəti bu sistemin yaradılmasında müəyyən rol oynayıb.)*

Bələliklə, Dövlətin yaranması Türk şamançılığı dövrünə təsadüf edir. Bu ara "Tanrı"nın Dərkədilməsi şaman vasitəsilə heyata keçirilir. Lakin bu Dərkətməni soydaşların və ya Dövlətin təbəələrinə tam çatdırmaq mümkün deyildi, baxmayaraq ki, Dərkətmə Dövlətin rəsmi ideologiyasına چevrilmişdi. Bu, ilk növbədə, ondan irəli gəldi ki, Şaman Ruhu və Ünsiyyət nəsildən-nəslə keçir və digərləri bu ünsiyyətə yaxın buraxılmırdı.

Bununla da, bir tərefdən Dövlət daxilində Kamilliyin qarşısı alınır, digər tərefdən isə Ünsiyyətə digərlərinin buraxılmaması Cahilliyyi gücləndirir, "həzzalma" uğrunda mübarizəni daha da şiddetləndirirdi.

Dövlətin yaranması və Dövlətciliyin inkişafı öncə Türk Təfəkkürü ruhunun, sonra Tanrı Təfəkkürünün Dərkədilməsi üçün əsas rol oynayaq sapmaların qarşısını müəyyən qədər almasına baxmayaraq, onu tam saxlaya bilmirdi, çünki şamanın "Tanrı" ilə Ünsiyyətində Dövlətin digər votondaşları onun "Dərkətmə" yolunu tam göra bilmirdilər. Bu səbəbdən də "həzzalma" Türk Ruhunu üstələməyə başladıqca Türk dövlətləri çəkişmələr və münaqışolor nəticəsində zoifləyirdi.

Güclü Türk Dövləti isə güclü Türk Təfəkkürünün Ruhunu təlob edirdi. Bu Dərkətmə azaldıqca "Ünsiyyət" də zoifləyir, zoiflədikcə isə Türk Ruhu ölezməyə başlayırı. Bələliklə də, Türk Təfəkkürünün Ruhu "Qapanıb" "həzzalmaya" osır düşündü.

Tanrı Təfəkkürünün Dərkədilməsi Dövlətdə öz əksini tapsa da, yalnız ayrı-ayrı Şəxslər Onunla ünsiyyətdə olduğundan sapmalar nəticəsinde Ünsiyyət zoiflədiyindən Türk Təfəkkür Ruhu özünə sığınacağı müxtəlif zamanlarda, müxtəlif Türk və əcəmi dövlətlərində tapdı.

"Ünsiyyətin" Şəxsiyyətdən topluma keçməsi üçün sistemli "Tanrı" dərki lazımdı.

Yeni "Tanrı" Dərki İslamda tapındı.

Dövlətciliyi inkişaf etmiş Türk Təfəkkürü tezliklə İslamın aparıcıla-

rına və yayıcılarına çevrildi. Bununla, Türk Təfəkkür Ruhu İslamda tam dərk oluna bilmədi, çünki İslam tokcə bir milləti deyil, müxtəlif millətləri öz ideologiyası altına aldığından Milli Türk Ruhu İslamda əridi, əvezinə İslam Ruhu formallaşmağa başladı.

İslam Türk Ruhuna yeni nə getirdi?

İlk növbədə qeyd etmək lazımdır ki, İslam Türk Təfəkküründə olduğu kimi, "Tanrı" bütöv və bölünməz götürdüyüündən Dərkətməni daha da mükəmməlləşdirdi.

İkinci si, "Tanrı" Dərki Türk Dövlətlərində ilk dəfə olaraq rəsmən dövlət tərəfindən qəbul olundu və dövlət səviyyəsinə çatdırıldı. "Tanrı" dərkində ilk dəfə olaraq istenilən Adilər Dərkətmə sisteminə daxil ola bilərdilər.

Üçüncü süd, Dərkətmə sisteminde Millət olma Şüuru ölezməyə, İslam şüuru isə genişlənməyə başladı.

Dördüncü isə, "Dərkətmə"də əksər hallarda hiss vo ya ekstaz yolu qəbul olunduğundan Adilər və Cahillər arasında "həzzalma", sapmalar azalmağa başladı. Buna baxmayaraq, İslamın Dövlət səviyyəsində sonrakı inkişafı zamanı müxtəlif millətlər arasında və İslam dövlətlərinin daxilində çekişmələr, mühərabibələr güclənir, ümumi İslam ideologiyası parçalanıb yenidən "hozzalmalar" a xidmət edirdi. Bu da onunla izah olunur ki, "Tanrı" dərki müxtəlif cür və müxtəlif vasitələrlə yayıldığından müxtəlifliklər imkan vermir ki, O, Dərkədilmə yolu ilə qəbul edilsin.

Millət olma şüuru, Azad Türk Təfəkkür Ruhu özünü göstərirdi. Türk Təfəkkürünün Ruhu Millət və Dövləti tamamlamağa çalışırı. Ümum-türk Təfəkkürü Ruhunun geri qayıtmasına Osmanlı türkləri, Asiya türkləri, Azərbaycan türkləri (Səfəvilər) tərəfindən cəhd edilsə də, həkimiyət prinsipləri bu dövlətlər arasında qarşıdurmaya götürüb çıxarırdı.

Dövlətciliyi inkişaf etmiş bu türk dövlətləri Türkün islam mərhələsində Dövləti islam ideologiyasından ayırmalarına baxmayaraq, Milləti İslam Ruhu altında birləşdirməyə çalışırdılar. Qarşıdurmanın isə ne daxildən, ne xaricdən ardi-arası kəsilmirdi. Belə olan şəraitdə qarşıdurmanı aradan götürməyə, Tanrı Dərkinə Dövlətcilik prinsiplərile deyil, təriqət yolu ilə nail olmağa çalışan Sufilik özünün yeni Dərkətmə şəbəkəsini yaradır.

Özünün bəzi prinsiplərini Türk Şamançılığından alan Sufilik Şamançılıq prinsiplərinin əsasını İslama getirir.

İlk dəfə olaraq, Sufilik "Tanrı"nın Dərkədilməsinin yalnız Kamillik vasitəsilə mümkün olduğunu qeyd edir.

İlk dəfə olaraq, Sufiçilik birbaşa qeyd edir ki, Kamillik yol ilə istenilən kəs tokamül yolunu keçərək “Tanrı”yla Ünsiyyət yarada bilər.

İlk dəfə olaraq, qeyd olunurdu ki, Ünsiyyət təkcə Kamillor tərəfindən deyil, Adilar tərəfindən də yaradıla bilər.

Odur ki, Sufilik iki cəroyan üzrə inkişaf etməyə başlayır; intellektual və əməli (pragmatik) cəroyan.

İntellekt sufi artıq “Tanrı” ilə Kamillik yolunu tutur və Ünsiyyətdə olur.

Əməli sufi isə əsasən Adilərə aiddir və qəlbində “Tanrı” məhəbbəti, mənəvi təmizlənmə yolunu keçərək “Tanrı”yla Ünsiyyət yaradır. Lakin əməli Sufi bu fazada dayanmamalı, psixoloji ünsiyyətdən “ayılma” vasitəsilə Dərkətmənin təkamül yoluna keçməlidir.

Qeyd etmək lazımdır ki, “Tanrı” Dərki bu sistemdə müəyyən uğurlar qazanmağa başlasa da, Dövlətçilik prinsipləri ilə vohdot teşkil etmədiyindən, yəni bu sistemin özü hakimiyyəti idarə edənlərin əlində Maddiyatda hakim vasitəsi olduğundan sufilik Dövlətdə tam təkamül tapa bilmədi və beləliklə də “Tanrı” Dərki və Dövlətçilik ayrı-ayrı xətlərdə inkişafda olduğundan hər iki xətt zəifləməyə başladı.

Digər tərəfdən isə, Sufilik özündə şamançılıq ideyasını davam etdirməsinə baxmayaraq, İslam Ruhunu əsas tutduğundan Türk Milli Ruhu tam formallaşa bilmirdi. Belə ki, Yer sakinləri özünü dini mənşəbiyyətlərinə görə ayırdıqlarından “Millət” anlamının komponentləri dini baxışlar içində əriyirdi, baxmayaraq ki, Türk Dövləti müstoqil inkişaf edirdi. Türk dövlətində isə Milli Türk Ruhu olmadığından Milli Ruh gücsüzləşərək “Yabançı” ruha əsir düşdü, bununla da Türk Dövləti “Yabançı” ruhlara xidmət etdiyindən Türk Təfəkkürünün Ruhu “Qapalığa” düşərək Dərkətməni yenidən topludan Şəxsiyyətə keçirdi.

Göründüyü kimi, Ümməkainat Təfəkkürü once Şəxsiyyət tərəfindən Dərk edilib Dövlətin yaranmasında müəyyən rol oynayaraq Milli Türk Təfəkkürü Ruhuna qədər yol keçsə də, Maddi nəmotlərdən “həzzalma” onu yoluñdan sapdırı və neticədə Ümmət Türk Təfəkkürü ayrı-ayrı şəxslərin Təfəkkür Ruhuna keçdi.

Lakin yadlaşma, kökü unutmaq, özgəleşmə “Tanrı” Dərkini müəyyən qədər ləngitsə də, yoluñdan sapdırı bilmədi.

Maddiyat və ÖLÜM arasında çarşısan Türk Təfəkkürü hər ikisini üstələyib XX osrdə yenidən inkişaf etmək hüququnu qazandı. XX osr Türkün intibah, XXI osr isə Türkün özünü tam DƏRKETMƏ və BİRLƏŞMƏ dövrüdür.

## SÖN SÖZ

Bələliklə, biz TÜRK TARİXİNİN fəlsəfəsində Ümmət Türk Təfəkkürü-nün TƏKAMÜL YOLUNU göstərdik.

Biz bu yazıda bir neçə əsas problem məsələyə toxunduq. Bu problem məsələnin birinci tərəfi Ümməkainat Təfəkkürünün Özünü Dərkedilməsi, ikinci tərəfi isə Türk Təfəkkürünün özünü və Ümməkainat Təfəkkürünün Dərkətməsidir.

Üçüncü problem məsəlo isə Yer sakinlərinin düzümlü, sistemli Kainatın bir hissəsi olduğunu Dərkətməsidir.

Ümməkainat Təfəkkürünün Şəxsiyyətdə başlanan bu təkamül yolu Milli Ruhdan keçərək Boşoriyyətdə Dərkətmə ilə tamamlanır. Lakin boşoriyyət millətlərdən, xalqlardan, tayfalardan, sülalələrdən, şəxsiyyətlərdən cəm olunduğundan biz “Tanrı” Dərkini gedən yolu qruplaşdırımlı olacaq. Bu təsnifat əsasən triadadan ibarətdir. Millət-Boşoriyyət-Ümməkainat Təfəkkürü.

Özünü dərk edə bilməyen ŞƏXSİYYƏT MILLƏTİ dərk edə bilməz.

Milləti dərk edə bilməyen BƏŞƏRİYYƏTİ dərk edə bilməz.

Boşoriyyəti dərk edə bilməyen “TANRı”nı dərk edə bilməz.

Biz hələlik Milli Ruhun Dərkədməsi soviyyəsindəyik. Yazımızda ki mənətiqi ardıcılılıqdan da aydın olur ki, Millətin Dərk edilməsi üçün onun komponentləri gərekdir. Onlardan biri Milli Ruh, digəri Dövlət Ruhu, üçüncüüsü Azadlıq Ruhudur.

Yalnız bu üç komponent vəhdət yaratdıqda Ümmət Türk Təfəkkürü, sonra Yer sakinlərinin Təfəkkürü, daha sonra isə Ümməkainat Təfəkkürü Dərk edilə bilər.

Yer sakinləri tərəfindən Dərk edilən Təfəkkür Ruhu yenidən özünü, Ümməkainat Təfəkkürünə qayıdır.

Özünü qayıdan Ümməkainat Təfəkkürü “Qapalığın”, yəni “Özünclüyün” neccə yarandığıntı, beləliklə də, özünün Bölməzliyinin və Büttövlüyünün hansı təkamül yoluñunu keçdiyini Dərk edir.

Özünü axtaran Türk Təfəkkürü isə, nəhayət “Özüño” qayıdır. Budur, Türkün AZADLIĞI, budur Türkün ÖZÜNƏ DÖNMƏSİ, budur Türkün DÜNYANI DOLAŞIB ÇIXDIĞI YERƏ QAYITMASI!



## ELÇİBƏY FENOMENİ

**P**illot olmaq ŞÜURU, müstəqil dövlət qurmaq, onun inkişafı və hakimiyyətə can atmağı üç prinsip əsasında qurulur: idəya (ideal) davası, hakimiyyət idəyası, hakimiyyət davası.

*İdeal məqsəd olur, hakimiyyət idəyası məqsədə çatmağın vasitəsidir. Hakimiyyət davası məqsəddən əl çəkmək deməkdir.*

Hər üç prinsipin hoyata keçməsi üçün tarixi şərait özünün (dövrünün) ŞƏXSİYYƏTİΝ yetişdirir.

Şəxsiyyət idealə çatmaq üçün sistem yaradır, hakimiyyət davasında isə qrup yaradır, tayfaçılığa, qohumbazlığa xüsusi yer ayırır. Hakimiyyət idəyası dövləti qorumaq və onu inkişaf etdirmək üçün bir şortdır. Hər prinsip özüne uyğun insan yetişdirir: kamil insan; adi insan; cahil və cılız insan.

Tarixin bütün mərhələlərində cəmiyyət ya sönməz idealə dayanır, ya şəxsiyyəti “ideal edib” ona söykənir. Birincidə dövlət monolit olur, ikincidə “şəxsiyyətdən” sonra hakimiyyət davası başlayır.

Dünyanın böyük sərkərdə və strateg kimi qəbul etdiyi İsgəndərin ölümündən sonra hakimiyyət davası imperiyani parçaladı. İdeal ətrafında birləşmeyənlər tezliklə parçalanmaya məruzdurlar.

Romalılar respublika idəyasına dayanırdılar.

Bu idealə çatanda Roma “əbədi şəhər”ə çevrildi.

Respublika idealına çatıldıdan sonra yeni ideal yaranmadığından “passionarlıq” cəmiyyətdə itdi.

Hakimiyyət davası Roma imperiyasını parçaladı, dağıdı.

Hakimiyyət idəyası etnosun, dövlətin məhv olmasına qarşısını alır. Ancaq etnosu adilikdən xilas etmir.

Etnosu millətə çeviron İDEALDIR. İdeal milləti yaşadandır, onun demurqudur!

İnsanı adilikdən şəxsiyyətə İdeal yüksəldir. İdeal şəxsiyyəti idealla-

dır. Şəxsiyyət idealın yaradıcısı hesab olunur. Bolşeviklər “bolşevizm” idəyəsini yaradılar. Hakimiyyət idəyəsini hakimiyyət davasına çeviridiklərindən idəlləri Lenin oldu. İdeal şəxsiyyətdə başlayıb, şəxsiyyətdə qurtardığından ideal - ifrata döndü. İdeal “qızdırma xəstəliyinə” düşdü, özünü, sistemini yandırdı.

İdeya davasını hakimiyyət davasına çevirəndə ideal olur, şəxsiyyət idealsız qalır.

Hakimiyyət idəyəsini hakimiyyət davası ilə birləşdirəndə əldə-ayaqda qalan, özgələrdən asılı olan bir dövlət yaranır.

İdeya davasını hakimiyyət davası ilə birləşdirəndə İdeala çatmaq yolları görünəcək. İdeal ŞƏXSİYYƏTDƏN başlayıb, cəmi TƏFOKKÜR tərəfindən qəbul ediləcək.

Cəmiyyət pragmatizmə idealı birləşdirməyəndə ya idəal möhv olacaq, ya da dövlət və ya ideal dörfə həqiqətə çevriləməyəcək.

*Həqiqət idealın dörfə olunub gerçəkliliyə tövbiq edilməsindədir.*

Gerçəklilik həqiqət deyil.

Elçibəy deyir: “Haqq gücdə deyil, güc haqqadır”.

Haqq dörfə olunmasa, həqiqət ola bilməz.

Güçün, hakimiyyətin davasının ətrafında yaranan dostluğun ömrü uzun olnaz, həqiqi dostluq olnaz.

İ.V.Stalin hakimiyyət davasında dostlarını gülləldi. A.Mütəllibov hakimiyyət davasında “dostlarını” ayaq altına atır. Belələri üçün haqq hakimiyyətdir. Düşmən dosta çevrilir, dost düşmən.

Hakimiyyət davasından Cahillik, hakimiyyət idəyasından Adilik, idəya davasından Kamillik yaranır.

Kamillikdən sevgi yaranar, kamillikdən siyaset yaranar. Siyasetdən hakimiyyət idəyası yaranar. Siyaset sevgi ilə birləşir, sevgi siyasetə keçir, siyaset sevgiyə. Cahillik, cılızlıq batar cəmiyyətdə.

ÜRFAN başlar, KAMILLİK başlar, TƏFƏKKÜR intibahı başlar cəmiyyətdə. Təfəkkür intibahı Maddiyyata çevrilər, idəlləq reallıq olar, sevgi gerçəkləşir. Cəmiyyətin “qözel dövrü” başlar.

İdeal hakimiyyət idəyası ilə birgə “qızıl” dövr yaradar.

### II

İdeali kənardan daşıtmak mümkün deyil. İdealin aparıcısı hakimiyyət idəyasına ürfan ilə yanaşsa, dağılmaz.

Elçibəy İDEAL yaratdı. Elçibəy İDEALI yaşatdı, yenidən cəmiyyətdə yüksəltti.

Elçibey ideali ona Kamillik getirdi.  
Kamillik Elçiboy yüksəldi. Elçibey KAMİLLİYƏ ÜRFANLA çatdı.  
Elçiboy özündə Sevgi və Siyaseti birləşdirdi.

## III

Xalq hərəkatına yeni-yeni şəxsiyyətlər gəlir; yüksəlir, enir. Elçibey yüksəlmir, enmir.

Kamilliyyə yetişən nə yüksəlməz, nə enməz.

Kamilliyyə yetişən yüksəklikdən yüksəkdə durur. 1988-ci il - Xalq Hərəkatına Şəxsiyyət getirdi. Elçibəyi sıxışdırıa bilmədi.

1989-cu il Xalq Hərəkatına Şəxsiyyət getirdi. Elçibəyi sıxışdırıa bilmədi.

1990-91-ci illər - yeni Şəxsiyyət goldi Xalq Hərəkatına. Elçibəyi sıxışdırıa bilmədi.

Kamillik kəmiyyətdən yuxarıda durduğundan Elçiboy SEVGİSİ və SIYASƏTİ dəyişməz qaldı.

1988-89-cu illərdə cihazlaşdırmaq istədilər Elçibəyi, alınmadı. 1990-ci ildə Elçibəyə hərəkatın içərisində zərbə endirmək istədilər (Ağstafada keçən AXC möclisi AXC-dəki siyasi xadimlərin yadından yoxın ki, hələ çıxmayıb - Y.O.). Bu da mümkün olmadı.

Kamil insan hakimiyyət davasından UCADA durur.

Elçibəy fenomenini açmaq üçün Kamilliyyə yüksəlmək lazımdır. Elçibəy fenomenini açmaq üçün Elçibəy FENOMENİNİ dərk etmək gərəkdir.

Elçibəy fenomeninə CAHİLLİK, CILİZLİQ yaddır.

## IV

Siyasi və ideoloji opponentlər güclü olanda Elçibəy fenomeni özünü daha çox bürüzo verir.

Nəinki siyasi və ideoloji opponentlər, hətta AXCdaxili siyasi qüvvələr Elçibəy fenomeninə mübarizə aparmağı bacarmırlar. Elçibəyi özlərindən yuxarıda tuturlar. Buna görə də Elçibəy tənqiddən konardadır, ucadadır.

## V

Türk milli psixologiyasında millət həmişə özünü Şəxsiyyət axtarır. Şəxsiyyətə dayanıb, qəhrəmana söykənib millət. Fərqi yoxdur bu Şəxsiyyət türkdür, yoxsa qeyri-türk.

Cəmiyyət özünü sitaş yeri axtarır, nüfuz yeri axtarır. İman yeri axtarır. İnam yeri axtarır.

Cəmiyyətin dövlət sistemi düzgün qurulmadıqda şəxsiyyət ideallasıdır. KAMİL ŞƏXSİYYƏT odur ki, sistemin doyişməsindən asılı olmayaraq, ifrata çevrilmir, təhrif edilmir. İMAN və İNAM yeri olaraq qalır.

İttifaqda sistem dəyişən kimi Lenini aradan götürdülər. İfrata dönmüş siyasi sistemin atası tarixə qayıtdı.

Millət indi atasız qalıb. Millətə Ata lazımdır. Siyasi və ideoloji opponentlərə, AXCdaxili siyasi qüvvələrə MİLLƏT Atası lazımdır. Millət Atasız yaşaya bilmir.

Elçibəy bütün qüvvələrlə müxalifətdədir. Lakin Elçibəy Kamildir. Elçibəy İDEYA davası aparır, onun opponentləri isə hakimiyyət.

Opponentlərə də, millətə də İman və İnam yeri lazımdır. Elçibəy İman və İnam yeridir. Lakin Elçibəy özündə Sevgi ilə Siyaseti birləşdiriyindən bütün siyasi qüvvələrin siyasetinə təsir edə biləcəyindən onlara Elçibəyin eismi yox, ruhu lazımdır, yəni onlara Elçibəyin "ölüsü" daha çox lazımdır, nəinki dirisi.

23 avqust 1991-ci il AXC qorargahının dağıdılması AXC-yə qarşı deyil, Elçibəyə edilmiş QƏSD ididir.

Hakimiyyət davasında Kamil insan lazım deyil. Kamil insan siyasi qüvvələrin qarşısında keçiləz səddir.

## VII

Millətə Elçibəyin dirisi lazımdır. İdeala çatmaq üçün Elçibəy hakimiyyət davasını hakimiyyət ideyasına çevirməyi bacarır. Elçibəy hakimiyyət davasını millətin canından çıxara bilər. Cahilləri, ciltləri cəmiyyətdən sıxışdırıb çıxara bilər. Elçibəy fenomeni buna qadirdir. Elçibəy fenomeni millətə Ata ovvol MÜRŞİD kimi lazımdır. Millətə "Elçibəyler" fenomeni görəkdir.

Bakı 1991



## MİLLİ TƏZADLAR VƏ ELÇİBƏY

### TÜRKÇÜLÜYÜMÜZ-AZƏRBAYCANLIĞIMIZ

Millətimiz TÜRK ola-ola, millətin adı sənədlərdə azərbaycanlı yazılır. Yeganə millətik ki, adımızdan imtina edirik. Kökü türk, milləti azərbaycanlı olan Azərbaycan.

### MİLLİ ƏYİLMƏZLİK

YEGANƏ MİLLƏTİK Kİ, eks qütbəri özümüzdə birləşdirməyi xoşlaysıraq. Eyni zamanda həm qul, həm də quldarlıq. Ölkoçı qulluq, ölkə çöülü quldarlıq cəmək istəyirik, heç bir qütbə oyılmırıq.

### MİLLİ PASSİONARLIQ

YEGANƏ MİLLƏTİK Kİ, bir ağac qırıldı, Meydana doluşduq. Bir milyon insan qırıldı, AYAĞA durmuruq. Sosimiz içimizdə batıb. Gərək təzədən bir AĞAC qıraq (qırılsın, qırınsın?)

### MİLLİ YARINMA

YEGANƏ MİLLƏTİK Kİ, bütün millətlərə yarınmaq istəyirik. Yarına-yarına gah fars olmuşuq, gah da rus. İndi də amcrikaliya, ingilisə və başqalarına yarınmaq istəyirik. Amma heç kim Millətə yarınmaq istəmir. Özünə yarınmaq bu Millətə xas deyil.

### MİLLİ GÜVƏNLİK

YEGANƏ MİLLƏTİK Kİ, bütün dövlətlərə güvəno bilərik. Təkcə öz dövlətimizə güvənmirik. Dövlət bizo güvənmir. Güvəndiyimiz yer rəhbərlərdir.

### MİLLİ ƏRLİK

Evimizdə ərlik etməyi sevirik. Vətəno, dövlətə ƏRLİK cəməyi xoşlamırıq. Bu, bizlik deyil.

### MİLLİ İRADƏ

Məmurlar qarşısında irado göstərib susarıq. Vəton dara düşəndə irado göstərib AYAĞA durmariq. YEGANƏ MİLLƏTİK Kİ, iradəmiz siyasi və maliyyə havasından asılı olur.

### MİLLİ DÖZÜM

YEGANƏ MİLLƏTİK Kİ, hər şeyə dözürük. Saxtakarlığa, riyakarlığa, məddahlığa dözürük. Sanki bələ olmamış. Qanunsuzluğa dözürük, qanunların işləməməsinə dözmürük. Qanun şah olanda dözmürük. Şah qanun olanda dözürük.

### MİLLİ QÜRUR

YEGANƏ MİLLƏTİK Kİ, türkkən azərbaycanlı olmayıüzündə qürur duyuruq. Pul xərcələməkdən qürurlanrıq. Xaricdə azərbaycanlı olmaqdən qürursuzlaşarıq. Vəzifə, maşın, pulun olması ilə qürur daşıyarıq. Azərbaycan dövlətinə qürur duymarıq.

### MİLLİ ŞƏRAFƏT

YEGANƏ MİLLƏTİK Kİ, özümüzün adımıza-sanımıza xələl gələndə özümüzdən çıxarıq, məsəlonin həllini axıra çatdırarıq. Millətin adına lokə və xələl gələndə yaxamızı kənara çəkərik, "bizə nə var?" - deyərik. Millətin MÜCADİLƏSİNİ aparmaq bizlər üçün deyil. Bizlər efonun mü-

cadiləsini aparmağı xoşlayırıq. "Mənəm"lik içimizdən gəlir.

Elçibəy bu təzadlardan YÜKSƏKDƏ durur, UCADA durur. Elçibəy fikri, Elçibəy düşüncəsi milli təzadılara yad idid. Elçibəy məfkurəsi MİL-LƏTİN özü idi.

Elçibəy MILLƏTİ əks qütblərə bölmürdü.

Elçibəy TÜRK idi, bir TÜRK KİŞİSİ kimi də dünyasını doyişdi.

Elçibəy TÜRKLÜYÜ ilə fəxr edirdi.

Elçibəy türklükdə qütbleşmədi, nə qul olmaq istədi, no quldar. O, qulları da qəbul etmədi, quldarlığı da. Elçibəy həmişə döyüşürdü, mücadilə edirdi. O, həmişə passionar idi. Elo bunu da MILLƏTƏ transfer etməyə çalışırdı.

Elçibəy heç kimə yarınmadı. Yarındığı bir ünvan var idisə, o da TÜRK MILLƏTİ idi.

Elçibəy heç kimə güvənmək istəmirdi. Güvəndiyi bir ünvan var idisə - o da MILLƏT və DÖVLƏT idi.

Elçibəy MILLİ ƏRLİK istəyirdi. Dövlətə MILLƏT ƏRLİK etməlidir.

Elçibəy torpaqlarımızın azad olunmasında iradə göstərməyi tələb edirdi.

Elçibəy dövlətindən, vətəndaşı olduğu Azərbaycandan qürur duyurdu.

Elçibəy şorofsız yaşamaqdan ŞƏRAFƏTLİ ÖLÜMÜ üstün tutardı.

Elçibəy bütün bu milli təzadılara dözəmmədi, getdi, çünki o, milli təzadılardan uca idi. Ucalıq isə ÖLÜMSÜZLÜKDÜR.

**ÖLÜMSÜZLÜYÜN AĞ BAXT OLSUN, BƏY!**

Bakı-2001



## **I DARANIN "BEHİSTUN YAZISI"**

**(VƏ YA I DARANIN BİSÜTÜN QAYASI ÜZƏRİNDƏKİ  
YAZISI)**

**Y**azı Behistun (ve ya Bisütun) adlanan yerdə (Ekbatanın cənub-qərbində), əvvəller İrana və İkiçaya gedən, indi isə Tehrandan Bağdada uzanan yolun yaxınlığında qaya üzərində həkk olunub.

Mətn üç dildə (qədim fars, clam və babil) yazılmış və b.e.o. 521-520-ci illərə aid edilən 1-4 sütündən və yalnız qədim fars dilində yazılmış və çox-çox sonralar əlavə edilmiş 5-ci sütündən ibarətdir.

Yazida bəhs olunan "kahin Qam-Atanm" çevrilişi və I Dara torosindən Qam-Atanm devrilməsi haqqında məlumatlar Herodotun cələbu hadisələr barəsindəki hekayəsini əhəmiyyətli dərəcədə zənginləşdirir və tamamlayır.

## **I SÜTUN**

1-3. Mən - Dara, əzəmetli şah, İran şahı, ölkələr şahı, Viştaspın oğlu, Arşamın nəvəsi, əhəməni.

3-6. Şah Dara söyləyir: Mənim atam - Viştasp, Viştaspın atası - Arşam, Arşamın atası - Ariaramna, Ariaramnanın atası - Çişpiş, Çişpişin atası - Əhəmon.

6-8. Şah Dara söyləyir: Buna görə biz əhəmənilər adlanırıq və əsr-lərdən bəri məşhuruq. Əsrlərdən bəri nəslimiz şah nəсли olub.

8-11. Şah Dara söyləyir: Mənim nəslimdən 8 nəfər əvvəller də şah olmuşlar. Mən doqquzuncuyam. Biz doqquz nəfər qədimdən şah olaraq qalırıq.

11-12. Şah Dara söyləyir: Hörmüzün mərinəmotilə mən - şaham. Mə-

nə şahlığı Hörmüz vermişdir.

12-17. Şah Dara söyloyir: Hörmüzün mərhəmətilə mənə çatmış ölkələr bunlardır və mən bu ölkələr üzərində şahlıq edirəm: Fars dövləti, Elam, Babilistan, Aşşur, Ərəbistan, Misir, dəniz yaxınlığında ölkələr, Sparda, Yauna, Midiya, Ermonistan, Kappadokiya, Parfiya, Zranka, Xarayva, Xarəzm, Baktriya, Soqdian, Qandara, Saqa, Sataqu, Xaraxvati, Maka - comi 23 ölkə.

17-20. Şah Dara söyloyir: Bu ölkələr mənim tabeçiliyimə keçmişlər. Hörmüzün mərhəmətilə onlar mənə tabe idilər və mənə bac-xərac vərildilər. Nə deyirdimə, istər gecə olsun, istərsə də gündüz - yerinə yetirildilər.

20-24. Şah Dara söyloyir: Bu ölkələrdə o kəs ki, mənə sadiq idi, onu mükafatlandırır, o kos ki xainlik edirdi, ciddi cəzalandırırdım. Hörmüzün mərhəməti sayəsində bu ölkələr mənim qanunlarımı riayət edirdilər. Mən necə deyirdimə, o cür də edirdilər.

24-26. Şah Dara söyloyir: Bu şahlığı monə Hörmüz vermişdi. Hörmüz bu ölkələri fəth etmək də mənə kömək etdi. Mən Hörmüzün mərhəmətilə bu ölkələrə sahibəm.

26-35. Şah Dara söyloyir: Mən bunları şah olandan sonra etmişəm. Bizim nəslimizdən olan Kambizin oğlu Kir burada şah idi. Kambizin Bardiya adlı ana bir, ata bir qardaşı vardı. Sonra Kambiz Bardiyani öldürdü. Kambiz Bardiyani öldürəndə xalq bilmirdi ki, Bardiya öldürülüb. Sonra Kambiz Misiro getdi. Bundan sonra xalq üsyənçi oldu və ölkədə də, İranda da, Midiyada da, digər ölkələrdə də yalan ayaq tutub yeridi.

35-43. Şah Dara söyloyir: Sonra Qam-Ata adlı bir kahin, Arakadış dağı yaxınlığında, Pişiyauvadda viyaxn ayının 14-cü günü (mart, 522-ci il) üsyən qaldırdı. O xalqı bu cür aldadırdı: "Mən Kambizin qardaşı, Kirin oğlu Bardiyayam". Sonra bütün xalq üsyənçi oldu və Kambizdən ayrılib ona (Qam-Ataya) qoşuldu, İran da, Midiya da, başqa ölkələr də onun (Qam-Atanın) torəfinə keçdilər. O qarın pad ayının 9-cu günü (aprel, 522-ci il) şahlığı ələ keçirdi. Bundan sonra Kambiz öz əcəli ilə öldü.

43-48. Şah Dara söyloyir: Kahin Qam-Atanın Kambizin əlindən aldığı bu şahlıq ta qədim zamanlardan bizim nəslə məxsus idi. Kahin Qam-Ata farsı da, Midiyani da, digər ölkələri də Kambizin əlindən almış (onları), özünün mülkiyyəti etmiş və şah olmuşdu.

48-61. Şah Dara söyloyir: Nə bizim nəslimizdən, nə midiyalılardan, nə də farslardan bir kos yox idi ki, kahin Qam-Atadan şahlığı geri ala

bilsin. Xalq ondan çox qorxurdu və elə fikirloşıldı ki, o, əvvəllor Bardiyani tanıyan çoxlu adamları edam edər. O, insanları ona görə həbs və edam edəcəkdi ki, heç kos bilməsin Kirin oğlu Bardiya deyil. Mən go-lib çıxana qədər heç kəs kahin Qam-Atanın olcyhinə bir söz deməyo cürrət etmirdi. Sonra mən Hörmüzə dua etdim. Hörmüz mənə kömək etdi. Bağayadış ayının 10-cu günü (522-ci il, sentyabr ayının sonu) mən bir neçə noşərlə kahin Qam-Atanı və onun görkəmli məsləkdəşlərini - tərəfdarlarını Midiyada, Nisayya bölgəsindəki Sikayauvatiş qalasında qətlə yetirdim və səltənətini əlindən aldım. Hörmüzün mərhəməti ilə şah oldum. Mənə şahlığı Hörmüz vermişdi.

61-71. Şah Dara söyloyir: Nəslimizin əlindən alınmış səltəneti, kahin Qam-Atanın dağıtdığı möbədləri bərpa etdim. Mən kahin Qam-Atanın ordu-xalqı möhrüm etdiyi və ona məxsus olan otlaqları və mal-qarasını, təsərrüfatları ilə birlikdə qulları da qaytardım. Mən xalqı öz yerinə qaytardım. Farsı da, Midiyani da, digər ölkələri də əvvəlki vəziyyətinə qaytardım. Əldən getmiş hər şeyi yerinə qaytardım. Bunu Hörmüzün mərhəmətilə etdim. Buna nail oldum ki, öz evimizi də əvvəlki yerinə qaytardım. Hörmüzün mərhəmətlə ona nail oldum ki, kahin Qam-Ata bizim evi əlinə keçirməsin.

71-72. Şah Dara söyloyir: Şah olduqdan sonra mənim etdiklərim bunlardır.

72-81. Şah Dara söyloyir: Mən kahin Qam-Atanı öldürdükdən sonra Elamda Unadarmın oğlu Assin adlı bir noşor üsyən qaldırdı.

O, xalqa belə deyirdi: "Mən Elam şahiyam". Sonra clamlılar ası oldular və Assinin tərəfindən keçdilər. O, Elamda şah oldu. Babilistanda Aynayrin oğlu - Nidintu - Bel adlı bir babilistənli üsyən etdi. O, xalqı belə aldadırdı: "Mən Nabonidin oğlu Navuxodonosoram". Sonra bütün Babilistən xalqı Nidintu - Belin tərəfindən keçdi. Babilistən üsyənçi oldu və Nidintu-Bel Babilistəndəki şahlığı ələ keçirdi.

81-83. Şah Dara söyloyir: Sonra mən Elama (əmr?) göndərdim. Assin mənim yanımı əli-qolu bağlı götürilmişdi, mən də onu öldürdüm.

83-90. Şah Dara söyloyir: Sonra mən Babilistəna, özünü Navuxodonosor adlandıran Nidintu - Belin üzərinə getdim. Nidintu - Belin qoşunu Doçləni tutmuş və orada yerleşmişdi. Orada gəmilər də vardi. (?) Bundan sonra mən qoşunun bəzilərini dəvələrə otuzdurдум, bəzilər üçün isə at tapdım. Hörmüz mənə kömək etdi. Hörmüzün köməkliyi ilə biz Dəcləni keçdik. Orada mən Nidintu - Belin qoşununu darmadığın et-

dim. Biz assiyadiya ayının (dekabr, 522-ci il) 26-cı günü döyüşdük.

90-96. **Şah Dara söyləyir:** Sonra mən Babilistana yollandım. Babilistana çatmamış özünü Navuxodonosor adlandıran Nidintu - Bel mənimlə döyüşmək üçün Ferat çayı yaxınlığında yerləşən Zazan şəhərinə gəldi. Sonra biz döyüşdük. Hörmüz mənə kömək etdi. Hörmüzün mərhəməti ilə mən Nidintu - Belin qoşununun bir hissəsini darmadağın etdim. Qoşunun qalan hissəsi suya atılmış və qərq olmuşdu. Bu anamak ayının (dekabr, 522-ci il) 2-ci günü baş verdi.

## II SÜTUN

1-5. **Şah Dara söyləyir:** Bundan sonra Nidintu - Bel bir neçə atlı ilə qaçmış və Babilistana getmişdi. Sonra mən Babilistana gəldim. Hörmüzün mərhəmətilə mən Babilistani və Nidintu - Beli ələ keçirdim.

5-8. **Şah Dara söyləyir:** Mən Babilə olduğum zaman bu ölkələr mənə qarşı üsyana qalxdılar: Fars, Elam, Midiya, Aşsur, Misir, Partiya, Marqu, Sataqu və Saqa.

8-11. **Şah Dara söyləyir:** Farsdakı Kuqanak şəhərindən olan Çiçixrin oğlu Martiya adlı bir nəfər Elamda üsyən etmişdi. O xalqa deyirdi: "Mən - İmanişəm, Elamin şahiyam".

11-13. **Şah Dara söyləyir:** O zaman mən Elamin yaxınlığında idim. Elamlılar məndən qorxdular, öz başçıları Martiyani höbs etdilər və öldürdülər.

13-17. **Şah Dara söyləyir:** Fravartış adlı bir midiyalı Midiyada üsyən qaldırmışdı. O xalqa belə deyirdi: "Mən Kiaksarın noslindən olan Xşatritom". Sonra təsərrüfatımda olan Midiya xalqı mənə qarşı üsyən qaldırdı və Fravartışin tərofinə keçdi. O, Midiyada şah oldu.

18-29. **Şah Dara söyləyir:** Mənim yanımıda olan fars və Midiya qoşunlarının sayı az idi. Sonra qoşun göndərdim. Qulumu, Vidarna adlı farsı başçı təyin etdim və onlara dedim: "Gedin, özlorını mənimki hesab etmoyon midiyalı qoşunları dağıt". Bundan sonra Vidarna qoşunla hərəkətə keçdi. O, Midyanın Maruş şəhəri yaxınlığında midiyalılarla döyüşdü. Midiyalıların başçısı sayılan kəs bu vaxt orada deyildi. Hörmüz mənə kömək etdi. Hörmüzün mərhəmətilə mənim qoşunum üsyənçi ordunu darmadağın etdi. Onlar anamak ayının 27-ci günü (yanvar, 521-ci il) döyüsdülər. Bundan sonra qoşunum mən Midiyaya gələnədək məni

Midiyada, Kampanda bölgəsində gözləyirdi.

29-37. **Şah Dara söyləyir:** Dadarşış adlı erməni qulumu Ermənistana göndərdim və belə dedim: "Get, özlərini mənimki saymayan üsyənçi ordunu məhv et". Bundan sonra Dadarşış getdi. O, Ermənistana gələndə üsyənçilər toplaşdılar və Dadarşışın üzərinə getdilər ki, onunla döyüşsünlər. Onlar Ermənistən Zuzaxiya ərazisində döyüşdülər. Hörmüz mənə kömək etdi. Hörmüzün mərhəmətilə qoşunum üsyənçi qoşunu məhv etdi. Bu turavaxar ayının 8-ci günü (may, 521-ci il) baş verdi.

37-42. **Şah Dara söyləyir:** Üsyənçilər ikinci dəfə toplaşdılar və Dadarşışın üzərinə getdilər ki, onunla vuruşunlar. Onlar Ermənistanda Pələng qalası yaxınlığında döyüşdülər. Hörmüz mənə kömək etdi. Hörmüzün mərhəmətilə mənim ordum üsyənçi ordunu məhv etdi. Onlar turavaxar ayının 18-ci günü (may, 521-ci il) vuruşdular.

42-49. **Şah Dara söyləyir:** Üsyənçilər üçüncü dəfə toplaşdılar və Dadarşışın üzərinə getdilər ki, vuruşunlar. Ermənistanda Uyama qalasının yaxınlığında vuruşdular. Hörmüz mənə kömək etdi. Hörmüzün mərhəmətilə mənim qoşunum üsyənçi qoşunu məhv etdi. Onlar tayqrəciş ayının 9-cu günü (iyun, 521-ci il) döyüşdülər. Bundan sonra Midiyaya gələnədək Dadarşış məni Ermənistanda gözləyirdi.

49-57. **Şah Dara söyləyir:** Sonra mən Vaumis adlı fars qulumu Ermənistana yollandım və belə dedim: "Get, özünü mənimki hesab etmoyon üsyənçi qoşunu dağıt". Vaumis yola düşdü. O, Ermənistən çatanda üsyənçilər toplaşıb Vaumislə döyüşmək üçün onun üzərinə getdilər və Aşşurun Izala bölgəsində döyüşdülər. Hörmüz mənə kömək etdi. Hörmüzün mərhəmətilə mənim qoşunum üsyənçi qoşunu darmadağın etdi. Onlar anamax ayının 15-ci günü (dekabr, 522-ci il) döyüşdülər.

57-63. **Şah Dara söyləyir:** Üsyənçilər ikinci dəfə toplaşdılar və Vaumisin üzərinə hücuma keçdilər ki, onunla vuruşunlar. Onlar Ermənistən, Autiara bölgəsində vuruşdular. Hörmüz mənə kömək etdi. Hörmüzün mərhəmətilə mənim qoşunum üsyənçi qoşunu məhv etdi. Onlar turavaxar ayı qurtarana qədər (iyun, 521-ci il) döyüşdülər. Bundan sonra Midiyaya gələnədək Vaumis məni Ermənistanda gözləyirdi.

64-70. **Şah Dara söyləyir:** Sonra mən Babilistandan Midiyaya gəldim. Özünü Midiya şahı adlandıran Fravartış mənimlə vuruşmaq üçün öz qoşunu ilə Midiyadakı Kunduruş şəhərinə gəldi. Hörmüz mənə kömək etdi. Hörmüzün mərhəmətilə mən Fravartışin qoşununu darmada-

gün etdim. Biz adukaniş ayının 25-ci günü (payız, 521-ci il) döyüsdük.

70-78. Şah Dara söyləyir: Sonra Fravartış az sayda atlı ilə birlikdə Midiyanın Raqa bölgəsinə qəcdi. Bundan sonra mən onun dalınca qoşun göndərdim. Fravartış tutulub yanına gotirildi. Mən onun burnunu, qu-laqlarını və dilini kəsdim, bir gözünü çıxardım. Onu əl-qolu bağlı voziyyətdə darvazamın yanında saxlayırdılar, bütün xalq onu görürdü. Sonra Ekbatanda onu payaya keçirdim. Onun ən görkəmli tərəfdarlarınınsa Ekbatanda, qalada dərisini soydum.

78-91. Şah Dara söyləyir: Saqartiyalı Çissataxma adlı bir nəfər məno ası olmuşdu. O, xalqa belə deyirdi: "Mən Kiaksar noslindən olan Asaqtaranın şahiyam". Bundan sonra mən ora fars və Midiya qoşunu göndərdim. Təhmospad adlı qulumu onların başçısı etdim və belə dedim: "Gedin və özlərini mənimki saymayan üşyançı qoşunu məhv edin". Sonra Təhməspad qoşunla yola düşdü və Çissataxma ilə döyüşdü. Hörmüz məno kömək etdi. Hörmüzün mərhəmotilə mənim qoşunum üşyançı qoşunu məhv etdi, Çissataxmianı olo keçirdi və yanına götürdü. Mən onun burnunu və qu-laqlarını kəsdim, bir gözünü çıxardım. Onu əl-qolu bağlı voziyyətdə darvazamın önünde saxlayırdılar və bütün xalq onu görürdü. Sonra mən onu Arbeldə payaya keçirdim.

91-92. Şah Dara söyləyir: Mənim Midiyada etdiklərim bunlardır.

92-98. Parfiya və Varkan mənə qarşı üşyan qaldırdılar və Fravartışın tərəfinə keçdilər. Atam Viştasp Parfiyada idi. Xalq onu tərk etdi və üşyançı oldu. Sonra Viştasp ona sadıq olan qoşunla Parfiyada Vişnauzatış şəhəri yaxınlığında parfiyalılarla döyüşdü. Hörmüz məno kömək etdi. Hörmüzün mərhəmotilə Viştasp üşyançı qoşunu darmadağın etdi. Onlar viyaxn ayının 22-ci günü (fevral, 521-ci il) döyüşdülər.

### III SÜTUN

1-9. Şah Dara söyləyir: Sonra mən Raqadan Viştaspın yanına fars qoşunu göndərdim. Bu ordu Viştaspın yanına çatanda Viştasp ona qoşuldu və Parfiyadakı Patiqraban şəhəri yaxınlığında üşyançılarla döyüşə girişdi. Hörmüz məno köməklik etdi. Hörmüzün mərhəmotilə Viştasp üşyançı qoşunu darmadağın etdi. Onlar qarmapad ayının 5-ci günü (aprel, 521-ci il) vuruşdular.

9-10. Şah Dara söyləyir: Sonra ölkə mənim oldu. Mənim Parfiyada

etdiklərim bunlardır.

10-19. Şah Dara söyləyir: Marqu ölkəsi mənə ası oldu. Frada adlı bir nəfəri, marquanlımlı özlərinin başçısı etdilər. Bundan sonra Baktrianın satrapını, Dadarşış adlı köləmi göndərdim və belə dedim: "Get, özünü mənimki hesab etməyən qoşunu məhv et". Sonra Dadarşış qoşunla irəllilədi və marquanlılarla vuruşdu. Hörmüz mənə kömək etdi. Hörmüzün mərhəmotilə üşyançılar darmadağın edildi. Onlar assiyadiya ayının 23-cü günü (dekabr, 521-ci il) vuruşdular.

19-21. Şah Dara söyləyir: Sonra ölkə mənim oldu. Mənim Baktriyada etdiklərim bunlardır.

21-28. Şah Dara söyləyir: İranda, Yautiya bölgəsindəki Tarava şəhərində Vaxyazdat adlı bir nəfər yaşayırıdı. O, İranda ikinci üşyanı qaldırdı və xalqa belə dedi: "Mən - Kirin oğlu Bardiyayam". Sonra Yaddan gəlmış və öz təsərrüfatı ilə məşğul olan farslar üşyançı oldular və Vaxyazdatın torəfinə keçdilər. Vaxyazdat farsların şahı oldu.

28-40. Şah Dara söyləyir: Sonra mən yanımıda olan İran və Midiya qoşununu göndərdim. Qulumu, Artavardiya adlı iranlıları onların başçısı etdim. İran ordusunun qalan hissəsi mənimlə birlikdə Midiyaya yollandı. Bundan sonra Artavardiya qoşunla birlikdə İrana gəldi və özünü Bardiyaya adlandıran Vaxyazdat Artavardiya ilə döyüşmək üçün qoşunla İrandakı Rah şəhərinə yollandı. Sonra onlar döyüşdülər. Hörmüz mənə kömək etdi. Hörmüzün mərhəmotilə qoşunum Vaxyazdatın qoşununu darmadağın etdi. Onlar turavaxar ayının 12-ci günü (may, 522-ci il) döyüşdülər.

40-49. Şah Dara söyləyir: Sonra Vaxyazdat bir ncə atlı ilə qaçdı və Pişiyauvadaya gəldi. Oradan qoşun götürdü və yenidən Artavardiya ilə vuruşmaq üçün yola düşdü. Onlar Parqa dağı yaxınlığında qarşılaşdırıldı. Hörmüz məno kömək etdi. Hörmüzün mərhəmotilə mənim qoşunum Vaxyazdatın qoşununu mehv etdi. O (Artavardiya) Vaxyazdatı və onun görkəmli tərəfdarlarını ələ keçirdi.

49-52. Şah Dara söyləyir: Sonra mən Vaxyazdatı və onun görkəmli tərəfdarları olmuş adamları İranda, Uvadayçay şəhərində payaya keçirdim.

52-53. Şah Dara söyləyir: Mənim İranda etdiklərim budur.

54-64. Şah Dara söyləyir: Özünü Bardiya adlandıran Vaxyazdat Xaraxvatiyaya mənim qulum, Vivan adlı farsa, Xaraxvatının satrapına qarşı qoşun göndərdi. Bir nəfəri onların başçısı etdi və onlara belə dedi:

"Gedin, özünü Daranın qoşunu hesab edən qoşunu məhv edin". Bundan sonra Vaxyazdatın göndərdiyi qoşun Vivanla döyüşmək üçün hərəkətə keçdi. Onlar Kapişakanış qalası yaxınlığında vuruşdular. Hörmüz mənə kömək etdi. Hörmüzün mərhəmətilə mənim qoşunum üsyancı qoşunu məhv etdi. Onlar anamak ayının 13-cü günü (yanvar, 520-ci il) vuruşdular.

64-69. Şah Dara söyləyir: Üsyancılar yenidən toplaşdırıvə Vivanla döyüşə getdirilər. Onlar Qandutava bölgəsində qarşılaşdırıvlar. Hörmüz mənə kömək etdi. Hörmüzün mərhəmətilə qoşun üsyancı qoşunu darmadağın etdi. Onlar viyaxn ayının 7-ci günü (mart, 520-ci il) vuruşdular.

69-75. Şah Dara söyləyir: Vivana qarşı Vaxyazdat tərofından göndərmiş qoşunun başçısı bir neçə atlı ilə qaçıb Xaraxvatidəki Arşad qalasına gəldi. Sonra Vivan qoşunla birlikdə onun izi ilə getdi, onu, onun tanınmış məsləkdaşlarını tutub (onları) edam etdi.

75-76. Şah Dara söyləyir: Bundan sonra ölkə mənim oldu. Mənim Xaraxvatidə etdiyim budur.

76-83. Şah Dara söyləyir: Mən İranda və Midiyada olanda babilistanhıllər mənə qarşı ikinci dəfə üsyancı etdirilər. Babilistanda Xalditin oğlu Arax adlı ermoni üsyancı etdi. Dubala bölgəsində o, xalqı belə aldadırdı: "Mən Nabonidanın oğlu Navuxodonosoram". Onda Babilistan xalqı mənə qarşı üsyancı qaldırıvə Araxın torofinə keçdi. O, Babilistani fəh etdi və Babilistən şahı oldu.

83-92. Şah Dara söyləyir: Mən Babilistana qoşun göndərdim. Öz qulumu - Vindafarn adlı farsı qoşunun başçısı etdim və belə dedim: "Gedin, özünü mənimki həsab etməyən Babil qoşununu məhv edin". Sonra Vindafarn qoşunla birgə Babilə yollandı. Hörmüz mənə kömək etdi. Hörmüzün mərhəmətilə Vindafarn babililəri məhv etdi və onları el-qolu bağlı vəziyyətdə götürdü. Varkazan ayının 22-ci günü (noyabr, 521) o, özünü Navuxodonosor adlandıran Araxı və onun görkəmli məsləkdaşlarını tutdurdu. Mən Babilə Araxı və onun görkəmli məsləkdaşları olmuş adamları payaya keçirdim.

#### IV SÜTUN

1-2. Şah Dara söyləyir: Mənim Babildə etdiyim bunlardır.

2-31. Şah Dara söyləyir: Mən şah olandan sonra bir il orzində etdiyim bunlardır. Mən on doqquz dəfə vuruşdum. Hörmüzün mərhəmətilə üsyancıları məhv etdim və doqquz şahı əsir götürdüm. Onlardan birisi kahin Qam-Ata idi. O, yalan danışındı, belə deyirdi: "Mən Kirin oğlu Bardiyayam". O, İranı üsyancı etdi. Digəri - Assin, elamlı; o da yalan danışındı, belə deyirdi: "Mən Elamin şahiyam". O, Elamı üsyancı etdi. Başqası - Nidintu - Bcl, babilistanlı; o, yalan danışındı, belə deyirdi: "Mən Nabonidanın oğlu Navuxodonosoram". O, Bobili üsyancı etdi. Birisi - Martiya farsı idi, o da yalan damışındı, belə deyirdi: "Mən Kiaksar nəslindən olan Xşatritom". O, Midiyani ayağa qaldırıldı. Birisi - Çissataxma, saqartiyalı, o, yalan söyləyirdi, belə deyirdi: "Mən Kiaksarın nəslindən olan Asaqartanın şahiyam". O, Asaqartanı üsyancı etdi. Biri - Frada marquanlı, o, yalan söyləyirdi, belə deyirdi: "Mən Marqunun şahiyam". O, Marqunu üsyancı etdi. Birisi - Vaxyazdat, farsı idi, yalan söyləyirdi, belə deyirdi: "Mən Kirin oğlu Bardiyayam". O, İranı üsyancı etdi. Biri - Arax, ermoni, yalan danışındı, belə deyirdi: "Mən Nabonidanın oğlu Navuxodonosoram". O, Bobili üsyancı etdi.

31-32. Şah Dara söyləyir: O döyüşlərdə mən bu doqquz şahı əsir götürdüm.

33-36. Şah Dara söyləyir: Bu ölkələri yalan üsyancı etdi. Onlar (üsyancılar) xalqı aldadırdılar. Sonra Hörmüz onları mənim əlimə verdi. Onlarla istədiyim kimi rəftar etdim.

36-40. Şah Dara söyləyir: Sən, o kəs ki sonralar şah olacaqsan, yalandan özünü qor. Əgər istəsen ki, ölkən toxunuılmaz olsun, onda yalan danışan kəsi qoddarcasına cəzalandır.

40-43. Şah Dara söyləyir: Mən bir ilin orzində nə etdimse, Hörmüzün mərhəmətilə etdim. Sən, o kəs ki sonralar bu yazını oxuyası olacaqsan, etdiklərimə inan, onu yalan sanma.

43-45. Şah Dara söyləyir: Mən Hörmüzə müraciət edirəm: O şeyi ki mən bir ilin orzində etdim, bu həqiqətdir, yalan deyil.

45-50. Şah Dara söyləyir: Hörmüzün mərhəməti ilə mən elə şeylər də etmişəm ki, bu yazıda qeyd olunmayıb. Ona görə yazılmayıb ki, bunu sonralar oxuyan kəsə elə təəssürat yaranmasın ki, mənim tərofimdən həddindən artıq iş görülüb və o, inanmayıb bunları yalan hesab etsin.

50-52. Şah Dara söyləyir: Əvvəller şah olanlar mənim bir il ərzində etdiklərimi bütün ömürləri boyu etməyiiblər.

52-56. Şah Dara söyləyir: Mənim etdiklərimə inan və bunu xalqdan gizlətmə. Əgər bu manifesti gizlətməsən, xalqa danışsan, qoy Hörmüz sənin dostun olsun, qoy sənin nəslin çoxşaxəli, qollu-budaqlı, sənso uzunömürlü olasan.

57-59. Şah Dara söyləyir: Əgər bu manifesti gizli saxlasan, xalqa danışmasan, qoy Hörmüz cəzəni versin və sənin nəslin kəsilsin!

59-61. Şah Dara söyləyir: Hörmüzün mərhəmətilə mən etdiklərimi bir ilin ərzində etdim. Mənə Hörmüz və digər allahlar kömək etdi.

61-67. Şah Dara söyləyir: Hörmüz və mövcud olan digər allahlar mənə ona görə könək etdi. ki, nə mən, nə də monim nəslim qəsbkar, yalançı və zalim dəyildi. Mən ədalətli hərəket edirdim. Mən nə zoifə, nə də zalima pişlik etmirdim. Mənim səltənətimə yaxşılıq etməyə cəhd göstərəni mükafatlandırır, pişlik edəni isə ciddi cəzalandırırdım.

69-72. Şah Dara söyləyir: Ey mənim yazdığını bu yazını oxuyacaq və bu abidə təsvirlərini sonalar görəcək kəs, onları dağıtma, oksino, gücün çatdığı qədər qoru.

72-76. Şah Dara söyləyir: Əgər son bu yazım oxusən və bu heykəltəraşlıq təsvirlərini görsən və onları dağıtməsan, oksino, gücün çatan qədər onları qorusan, qoy Hörmüz sənin dostun olsun. Sonin nəslin qollu-budaqlı, özün də uzunömürlü olasan, qoy Hörmüz sənin kimi yaxşılıq edən kəslərin aqibətini xeyirli etsin.

76-80. Şah Dara söyləyir: Əgor son bu yazım oxusən, bu heykəltəraşlıq təsvirlərini görsən və onları məhv etsən, onları gücün çatan qədər qorumasan, qoy Hörmüz səni cozaçırsın, sənin nəslini məhv etsin, səni lənətləsin və sənin ctdiyini məhv etsin!

80-86. Şah Dara söyləyir: Özünü Bardiya adlandırmış kahin Qam-Atanı öldürən zaman yanında olmuş kişilər bunlardır. Bu kişilər mənim torofdaşlarım kimi hərəket edirdilər. Viyasparın oğlu İntafren (Vindafarn), fars; Tuxrın oğlu Utana (Otana), fars; Mardunninin (Mardoniyə) oğlu Qabruva (Qobri), fars; Baqabirnun oğlu Vidarna (Qidarn) fars; Datuvaxiyanın oğlu Baqabuxş, fars; Vaxaukinin oğlu Ardumanış, fars.

86-88. Şah Dara söyləyir: Ey sonralar şah olacaq kəs! Bu kişilərin nəslini yaxşı qoru.

88-92. Şah Dara söyləyir: Hörmüzün mərhəmətilə mən bu yazını həkk etdim. Ari dilindən savayı bu yazı gil lövhələrdə və doridə yazılı-

mışdım. Bundan əlavə mən öz heykəlimi hazırladım, şəcərəmi tərtib etdim. Yazılıb və mənə oxunmuş bu yazını bütün ölkələrə göndərdim. Xalq onun öyrənilməsi üzərində işləyirdi.

## V SÜTUN

1-14. Şah Dara söyləyir: Şah olandan sonra ikinci və üçüncü ildə mənim etdiklərim bunlardır. Elam adlı ölkə üsyan etdi. Onlar elamlı Atamaita adlı birisini özlərinə başçı elan etdi. Sonra qoşun göndərdim. Qulumu, Qabruva adlı farsı onların başçısı təyin etdim. Qabruva qoşunla Elama doğru hərəkət etdi. O, elamlılarla döyüdü, onları darmadağın etdi və onların başçısını tutub, mənim yanına gətirdi, onu öldürdüm. Bundan sonra ölkə mənim oldu.

14-17. Şah Dara söyləyir: Elamlılar qəsbkar idilər və Hörmüzə səcdə etmirdilər. Mən Hörmüzə səcdə edirdim. Hörmüzün mərhəmətilə onlarla istədiyim kimi rəftar etdim.

18-20. Şah Dara söyləyir: Qoy Hörmüzə səcdə edən kəsə həyatda da, ölümdən sonra da səadət bəxş olunsun.

20-30. Şah Dara söyləyir: Sonra mən qoşunla Saqa doğru hərəkət etdim. Sonra şıspapaq qoyan saqlar döyüşmək üçün hərəkətə geldilər. Su sərhədində çatanda mən qoşunla suyun o biri tərəfinə getdim. Sonra mən saqların bir hissəsini tamamilə məhv etdim, digər hissəsini isə əsir götürürdüm <...>. Onların Skunx adlı başçılarını əsir götürdüler və yanımıza gotirdilər. Mən başqasını onların başçısı təyin etdim, çünki istəyim belə idi. Sonra ölkə mənim oldu.

30-33. Şah Dara söyləyir: Saqlar qəsbkar idilər və Hörmüzə hörmət etmirdilər. Mən Hörmüzə hörmət edirdim. Hörmüzün mərhəmətilə mən onlarla öz istəyimə uyğun rəftar etdim.

33-36. Şah Dara söyləyir: Hörmüzə cətirəm bəsləyən kəsə həyatda da, ölümündən sonra da soadət nəsib olsun.

## İRANIN DAXİLİNDƏ ƏHƏMƏNİLƏRİN DİNİ SİYASƏTİ

Kserksin “Div əleyhine” yazısı - b.e.e. 486-480 tarixi gösterilmiş yazı daş lövhələr üzərində yaxşı qalmışdır. Bu günədək 3 cini nüsxə tapılmışdır (ikisi Persepolda, biri isə Pasarqadda). Mətn qədim fars, elam və babil dillərində yazılmışdır. Qədim fars dilindən V.İ. Abayev tərcümə etmişdir.

*...Bu torpağı, bu səmanı, insani yaratmış, Kserksi şah etmiş insan üçün firavanlıq yaratmış, çoxlarının üzərində vahid hakim etmiş əzəmətli allah Hörmüz.*

*...Mən Kserks, əzəmətli şah, şahların şahı, çoxtayfalı ölkələrin şahı, uzaqlara gcdib çıxan (yayılmış) bu əzəmətli torpağın şahı, şah Daranın oğlu, ari, ari tayfasından olan Kserksam. Şah Kserks söyləyir: Hörmüzün hökmü ilə İrandan əlavə, budur o ölkələr ki, onlar üzərində şahlıq edirdim, mən bac gotirirdilər, onlara no omr edirdimse, yerinə yetirildilər; mənim qanunlarımı riayət edirdilər: Midiya, Elam, Xaraxvati, Ermenistan, Zranka, Parfiya, Xarayva, Baktriya, Soqdian, Xarozm, Babil, Aşşur, Sataqu, Sparda, Misir, dənizdə moskunlaşmış ionlular (yəni Yunanlar) və dənizin o tayında məskunlaşmış (ionlular); Xaumavarq saqları, şıspapaq saqlar, Skudra, Akaufaq şahisi, Putiya, Karka, Kuşiya. Şah Kserks söyləyir: Mən şah olanda bu ölkələr arasında eləsi vardı ki, orada üşyan idi. Sonra Hörmüz mənə kömək etdi. Hörmüzün köməyi ilə mən o ölkəni məhv etdim və yerində oturturdum. Bu ölkələr arasında ölkələr vardı ki, orada əvvəllər divlərə ehtiram bəsləyirdilər, səcdə edirdilər. Sonra Hörmüzün hökmü ilə mən divlərin yuvasını darmadağın etdim və elan etdim: “Divlərə sitayış etmə”. Əvvəller divlərə sitayış edilən yerlərdə Hörmüzə və səmavi Artaya səcdə və sitayış etdim. Pis təsir edən nə vardısa, dəyişdim, elə etdim ki, xoş olsun. Bunların hamısını Hörmüzün mərhəmətilə etdim. İşimi görüb qurtaranadək Hörmüz mənə kömək etdi. Ey o kəs ki, vaxt gələcək, fikirləşəcəkson: “Həyatda mənim xoşbəxt olmağım və o dünyada Artaya yetməyim üçün” Hörmüzün təyin etdiyi qanuna riayət et, Hörmüzə və səmavi Artaya sitayış et. O insan ki Hörmüzün qoyduğu qanuna riayət edir, Hörmüzə də, səmavi Artaya da hörmət edir, o həyatda da xoşbəxt olacaq, ölöndən sonra da Artanın yanına yetişəcək. Şah Kserks söyləyir: Qoy Hörmüz məni də, mənim evimi də, bu ölkəni də hər cür pisliklərdən hitz etsin. Hörmüzdən bunu xahiş cdirem. Bunu Hörmüz məndən əsirgəməyəcək.*

## ZƏRDÜŞTLÜYÜN ƏHƏMƏNİLƏRİN DÖVLƏT DİNİNƏ ÇEVİRİLMƏSİ

“DİV ƏLEYHİNƏ” yazı əhəməni şahlarının etiqadının imperiyanın dövlət dininə çevrilmesi və Midiya dövlətinin mazdayaznizminə edilən döyişikliklərin ilk addımlarının atılmasını sübut edən sənəd ola bilər.

Güman olunur ki, I Atakserks zamanında ikinci addım atılmışdır - bu zaman tətbiq olunmuş dini toqvim - zərdüştlik dövründən əvvəlki allahların, ilk növbədə Mitra və Anaxitann xüsusi yer tutduğu “Gənc Avesta” adlanan mərhələnin mövcudluğunu sübut edir. Mərasimə, bəzən “Qatlarla” və midiyahların mazdayaznizmi ilə uzlaşmayan və ya ola bilən ki, yalnız zərdüştlilərin “Qat” ruhundakı, misal üçün, xaoma deyilən müqəddəs içki ilə olaqədar inamları ilə bir yəro sığışmayan allahlara sıtayış və adotlar daxil edilir. İranlıların qobilə (tayfa) allahları Hörmüzdən aşağı qoyulmuş, kahinlər isə əhəmənilərin saray maqları olmuşlar, lakin yalnız bu cür sinkretizasiya əhəmənilərin dininin göləcək uğurunu tömən cədə bilərdi.

Bununla yanaşı əhəməni yazılarının heç birində Zərdüşt peyğəmbərin adının çökilməməsinin səbəbi sərr olaraq qalır. Bundan əlavə yazıları əsasən əhəməni şahlarının Hörmüzə olan münasibələri sərf şəxsidir. Kserks isə guya ki, özü “Qatlar”da Zərdüştün özünün iddia etdiyi “Səosyant” - Xilaskar rolunda çıxış edir.

İdeyaca üst-üstə düşən, bəzə hallarda Kserksin “DİV ƏLEYHİNƏ” yazısı ilə toqribon eyniyət təşkil edən 12 “Yasna” <...> kontekstlərini misal göstərmək kifayətdir.

İdcaya oxşarlığı ilə yanaşı fərq də görünməkdədir. Əhəmənilərdə nəinki peyğəmberin adı çökilmir, üstəlik Hörmüzün təsdiq etdiyi İran şahlarının həbri şücaoti, onların silahlarının gücünün əhoməni yazılarında kərəsi “Yasna”nın təslimolma andının tamam ziddidir.

Diger tərəfdən, “Avesta”da, o cümlədən də onun “Videvdət” kimi çox-çox sonrakı hissələrində “əhəməni fonu da, əhəməni texniki terminologiyası da, əhoməni leksikası da tamamile yox dərocosındadır. “Avesta”nın fonu - yalnız şərqi İrandır, “Avesta”nın şahları - haradasa İranın şərqində hökmənlilik etmiş yalnız yarımfik Koyyanıllar sülaləsinin - şahlarıdır. Koyyanıllərdən sonuncusu - Kavi Viştasp - Zərdüştün himayəçisi olub. Güman olunur ki, əhəmənilər dövründə onların dövlətinin iki din birgə mövcud idi - Qərbədə mazdeizm deyilən dində Midiya-

nın mazdayaznizmi ilə kahinlərin dini İran xalqının dini ilə oxşarlıq toşkil edirdi, amma Əhəməni sülaləsinin şahlarının etiqadı mazdayaznizmə bənzər deyildi ("dayena mazda - yasna"; yeri gəlmışkən, dinin bu cür adlandırılması əhəməni yazılarında zikr olunmur, Şorqdə isə "Avesta"dan bize yaxşı molum olan mazdeizmin digər variansi da mövcud idi). Əhəmənilərin sarayında tədricon, belə desək, "Qərb zordüştlüyü" yaranır ki, onun da mənbəyi Midiya şahlarının mazdayaznizmi, kahinlərin dini, iranlıların qədim xalq dini və Əhəmənilər sülaləsinin etiqadıdır. Bu cür qurumun töbii görünür, amma bu haldə güman olunur ki, İranın əhəməni dövrünün incəsənətinin süjetlərinin interpretasiyası üçün bizim "Avesta"dan bütövlükdə istifadə etməyimiz düzgün olmazdı. Hər halda "Yaş" kitabının zengin obrazları - Şərqi İranın müxtəlif xalq etiqadlarının və bütövərəstlik ayinləri daxil olunmuş himnlərə bu incəsənətdə rast gəlmək çox çətindir. Yaşların meydana gəlməsi, molum olduğu kimi, zordüştlüyün tamamilə dəyişdirilməsi demək idi; amma onların söz tərkibi, Kəyyanıllar sülaləsindən olan şahların adlarının çəkiləməsi ona dəlalət edir ki, bu yenidən işlənmə İranın şərqində və <...> hələ əhəmənilər dövründən evvəl aparılırdı.

### FƏTH EDİLMİŞ ƏRAZİLƏRDƏ ƏHƏMƏNİLƏRİN DİNİ SİYASƏTİ

Babilistana daxil olarkən II Kirin buraxdığı manifestdə deyilir (b.e.o. 539-cu il):

*Babilin sonuncu şahı Nabonid (b.e.o. 556-539) ibadətin mərkəzləşdirilməsinə yönəldilmiş dini islahat aparırdı. Nabonidin əmri ilə xüsusi sitayış olunan allahların heykəlləri dini mərkəzlərdən çıxarılmış və paytaxt kilsələrində yerləşdirilmişdi. Eyni vaxtda allahların iyicərxiyəsinin dəyişdirilməsinə cəhd edilmişdir - panteonun ali allahı və şəhərin himayəcisi - Marduka sitayış edilməsinin əhəmiyyətini azaltmaq. Ay allahı Sinin isə rolunu yüksəltmək. Təbii ki, praktiki olaraq bütün Babil kahinləri, o cümlədən də Mardukun şəhər kahinliyi şaha qarşı çevrildilər.*

Babilin işgali zamanı II Kir bu ohval-ruhiyyədən məharətlə istifadə etdi. Şəhər çox yaxşı möhkəmləndirilmişdi, onu hücum və ya uzunmüddətli mühasirə ilə ələ keçirmək qeyri-mümkin idi. Ona görə də Kir əv-

volco Kiçik Asiya və Elamı alaraq qədim Şərqi ən iri ticarət mərkəzi olan Babilistana gedən bütün şimal ticarət yollarını kəsdi. Birdən-birə gəlirlərin azalması ilə əlaqədar babililərin Nabonidin siyaseti ilə bağlı narazılığı daha da artdı və Babilistan II Kir tərəfindən demək olar ki, döyüssüz alındı. Nabonidin oğlu Valtasarın başçılığı ilə kiçik bir dəstə müqavimət göstərmışdı. (Güman olunur ki, kahinlər satqınlıq etmiş və Kirin qoşununu şəhərə buraxmışlar).

Fəth edilmiş Babilə hakimiyyətini bərəqərar edərkən Kir Nabonidin islahatları nəticəsində zərər çəkmiş kahinlərə arxalanırdı. Müsadirə edilmiş bütələr öz kilsələrinə qaytarılmış, Mardukun panteondakı hakimiyyəti yenidən bərpa edilmişdi. Kirin özü yerli dinlərə hərtorəfli kömək edir və Babilin müqəddəs yerlərinə hörmətlə yanaşırıdı.

Manifestin motni b.e.o. 535-ci il tarixi qoyulmuş gil silindrədə gününmüzo gəlib çatmışdır. Yazı akkad dilində həkk olunmuşdu. Akkad dilindən tərcüməni M.A.Dandamayev edib.

Manifestdə qeyd olunmuş toponim və mifonimlər: Aqade - elo həmin Akkaddır - İkiçayın mərkəzində olan şəhər. Manifestdə Akkad deyiləndə bütün Babilistən nəzərdə tutulur; bu, ölkənin arxaik adıdır; Anşan - Elamın şərqində şəhər və vilayətdir. Əhəmənilər dövrünün Babil mətnlərində Anşan adı altında bütün İran nəzərdə tutulur və II Kirə qədər İran şahları "Anşan şahları" adlanırlar; Aşşur - Aşşurun qədim paytaxtının adıdır və Aşşur allahının adı ilə adlandırılır. Bel - Enlil; Yuxarı və Aşağı dənizlər - Aralıq dənizi və Fars körfəzi; Qutium - Dəclə çayının orta axarındaki Babil və Midiya arasındaki vilayət; Der, Zamban, Me-Turnu - İkiçaydakı şəhərlərdir; Nabu - akkad (babil) mifologiyasında müdriklik və yazı allahı; Suzi - Elamın paytaxtı; Enlim - şumer torpaq və bolluq allahı, şumer panteonunun ali ilahisi. Akkad dövründə Enlim Aşşur allahları Aşşur və Mardukla vahid obrazda birləşmişdir; bu sinkretik obraz ümumi Bel adı ilə də məlumdur (Bel - yəni hökmən); Enşunu - Dəclə çayının qolu - Diyala çayının sahilində şəhər.

Kir, dünyanın dörd tərəfinin şahı, əzəmətli şah, qüdrətli şah, Şumer və Akkadın şahı <...>.

Nabonid allahların qədim bütərini xaric etdi. O, qəddarcasma allahlara gündəlik qurbanı ləğv etdi. O, allahların şahı olan Marduka edilən ehtiramı unutdurdu. O, həmisi Babilə qəddarlıq nümayiş etdirirdi <...>. O, qəddarcasına hökmənliq edirdi. Allahlar öz məsləklərini tərk etdilər <...>. İnsanların şikayətlərindən allahların allahı Marduk qə-

zəbləndi <...>. Adil hakim axtarmaq və tapıb gotirmək üçün o, bütün ölkələrə nəzər saldı. O, Anşanın şahı olan Kiri seçdi ki, bütün dünyanın hakimi olsun. O, Qutium ölkəsi və bütün ümman-mandanı onun tabeçiliyinə keçirdi. O (Kir) onu fəth etməyə sövq etmiş qarabaşlılarla adil rəftar edirdi. Kirin saleh işlərindən razi olan əzəmətli hakim və öz xalqının himayəçisi olan Marduk onu Babilo qarşı çıxış etməyə sövq etdi. O, onunla birlikdə gedirdi. Babilə heç bir folakət yetirmədən döyüşsüz öz şəherinə daxil olmağa dost kimi icazə verdi. O, ona hörmət etməyən Nabonidi onun əlinə verdi. Babilin Şumer və Akkad ölkəsinin bütün əhalisi, knyzalar və canişinlər onun qarşısında təzim etdilər, onun ayaqlarını yalayırdılar, onlar şahlığın onda olmasına sevinib şadlanır, onu dünyanın hakimi kimi sevincə salamlayırdılar, çünki onun köməyi ilə ölümdən qayıtmışdır <...> və onun adına xeyir-dua edirdilər.

*...Mən - Kir, dünyanın şahı, əzəmətli şah, qüdrətli şah, Babilistana şahı, Şumer və Akkadin şahı, dünyanın dörd torofinin şahı, Anşan şahı, əzəmətli şah olmuş Kambizin oğluyam, Anşanın şahı, əzəmətli şah Çışpişin nəvəsiyəm.*

*Allahlar Bel və Nabu onun hakimiyyətini, üroklorının rahat olması üçün onu şah görmək isteyən, ozəldən bəri şah nəslindən olan, Anşanın şahı, əzəmətli şah, Kirin nəvəsiyəm.*

*Mən Babilistana mehbərbəcəsina daxil olub hakimiyyotimin yerini sarayda bərqərar etdikdən sonra Marduk, əzəmətli hökmən Babilistana gözəl qolaklı əhalisini məni sevməyə sövq etdi, mən də hər gün ona səcdə cdirdim. Mənim çoxsaylı ordularım Babilə sakitcə daxil oldu, mən heç kəsə icazə vermədim ki, Şumer və Akkad əhalisini qorxutsunlar. Mən Babilə və onun bütün müqəddəs şəhərlərində sülhi bərqərar etdim <...>. Onların üzərinə qoyulmuş zülmü aradan götürdüm. Onların dağıdılmış evlərinə rahatlıq göturdum və onların şikayətlərinə son qoydum. Əzəmətli hökmən Marduk mənim işlərimdən razıdır və mənə, ona hörmət edən Kiro, mənim oğlum Kambizə, mənim bütün orduma <...> xeyir-duasını göndərdi.*

*Yuxarı və aşağı dənizlərdən tutmuş dünyanın bütün şahları, şah imarətlərində yaşayınlar və <...> Qərb ölkələrinin şahları, çadırda yaşayınlar mənə, Babilistana öz böyük vergilərini göturdilər və mənim ayaqlarımı öpdülər <...>.*

*Aşşurda və Suzda, Aqadada, Enşunnuyada, Zambanda, Me-Turnda, Derdə ta qutilərin ölkəsinədək orada (ovvəllər) yaşamış allahları öz yer-*

*lorino, Dəclə çayının o tayında yerləşən və uzun müddət xarabaliqlara çevrilmiş müqəddəs şəhərlərdəki məbədlərinə qaytardım. Mən onların bütün sakinlərini bir yero topladım və öz məskənlərinə qaytardım.*

*Mən Allahları hökmü və Nabonidin Babilistana götirdiyi Şumer və Akkadın bütün allahlarını özəmətli hökmən Mardukun hökmü ilə onların özlərinin istədiyi sabiq məbədlərinə qaytardım. Qoy onların bu müqəddəs şəhərlərinə qaytardığı bütün allahlar Bel və Nabo mənim uzun ömrüm üçün dua etsinlər <...>. Qoy onlar Marduka, mənim hakimimə desinlər: "Kir səcdə edən şahdır və Kambiz onun oğludur" (Bundan sonra mən güclü şökildə fragmentləşdirilib).*

## II KİRİN YERUSƏLİM MƏBƏDİNİN BƏRPASI HAQQINDA FƏRMANI

*Fərmanın mətni Babilin arami variantında, Yezdramın Kitabında bu günədək golib çatmışdır. Arami dilindən İ.D.Amusin tərcümə edib.*

*Yerusolimin Yaxvə məbədinin bərpası ilə bağlı hadisələrin digər forqlı versiyası Bibliyanın qədim yəhudi variantında göstərilmişdir (Yezdra 1, 1-4).*

*O zaman I Dara ömr verdi və Babilə xozinələrin harada yerləşməsini arxivlərdə axtarılırdılar. Ekbatanda, Midiyadakı şah iqamətgahında lülə halında bükülmüş bir kağız tapılmışdır ki, onun içində aşağıdakı məzmunda xatiro yazılı var: "Şah Kirin şahlığının birinci ilində şah Kir Yerusolimdəki Allahın məbədində dair ömr verdi: qoy bu məbəd qurban götirilən yerdə tikilsin: onun özülü möhkəm, hündürlüyü - 60 dirsək, eni 60 dirsək olmalıdır. Üç cərgəsi yonulmayış daşdan hörülsün, bir cərgə də təzə aqədan, bunun hamisinin xərcini isə şah evi verəcək. Bundan başqa ovvəl Yerusolimdə olmuş Navuxodonosor torofindən məbəddən çıxarılb Babilə aparılmış Allahın məbədinin qızıl və gümüş kuzoləri qoy Yerusolimə qaytarılsın və Allah məbədində köhnə yerlərində qoyulsun".*

## **I DARANİN MİSİR HEYKƏLİ ÜZƏRİNDƏKİ YAZI**

B.e.ö. 525-ci ildə II Kambiz Misiri aldıqdan sonra Misir adətləri ilə tacqoyma mərasimini keçirilmiş və firon elan edilmişdir; Kambizin ölü-mündən (522-ci il) və Misirdəki üşyan yatırıldıqdan sonra (521-ci il) I Dara da firon elan edilmişdir; Diodorom yazdığını görə (I. 95.4-5), sonralar o, Misir məbədlərinə qayğıkeş münasibətinə görə Misir kahinləri tərəfindən ilahiləşdirilmişdir.

Heykəl İran ərazisindəki qazıntılar zamanı təpılmışdır, b.e.ö. 510-cu illərə aid edilir. Dara Atum allahı sıfotində, lakin İran geyimində təsvir olunmuşdur.

Qədim Misir dilindən tərcümə edəni T.N.Savelyevadır.

*Yazida rast gəlinən toponimlər, mifonimlər və titulaturların elementləri: Atum - solyar Allahı qürub edən günəşin tocoşsumu; Geliopolun kosmoloji doktrinasına əsasən - dünyani yaratmış allah Ra allahla cyni-loşdırılırdı; mülayim allahdır - XVIII sülaləsi dövründən (b.e.ö. XVI-XIII osr) - Misir fironlarının on çox işlənən epitetlərindəndir; İnteriuş - qədim İran Darayavausun (yunanca Dari) Misir heroqlifləri ilə yazılışı; İunu - hərfi mənəsi "Sütunlar şəhəri", Atum və Ranın etiqad mərkəzi, Heliopol şəhərinin qədim Misir adı; Hor İki Torpaq - Qədim Misirin inzibati bölgüsünü nəzərdə tutan adlarından biri - (Nilin axarı üzrə) Yuxarı (cənub) və Aşağı (şimal); Ra - Günəş Allahı; qədim Misir pantemonun ali ilahisi; Xoraxte - hərfi monada üfüq Xoru (yəni Günəş). Ən qədim zamanlarda Günəş allahı Xorun ipostası; XVIII sülaləsi dövründən Xoraxte Ra ile eyniləşdirilir, noticədə ən geniş yayılmış Ra - Ra Xoraxte ipostası əmələ gəlir.*

*Tərcümə etdilər  
Y.Oğuz,  
E.Qafarova*